

2605_Az_Əyanii_Yekun imtahan testinin sualları

Fənn : 2605 Auditin əsasları

1 Auditin xüsusi prinsipləri hansılardır?

- Müstəqillik, fasiləsizlik
- Obyektivlik, peşəkarlıq
- Planlaşdırmanın optimallığı, konfidensiallıq
- Planlaşdırmanın kompleksliyi və fasiləsizliyi
- Düzgünlük, məsuliyyət

2 Auditorun vəzifəsinə nə daxildir?

- Gəlirlər haqqında bəyannamələrin düzgün tərtib edilməsini yoxlamaq
- Maliyyə, vergi, bank qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi
- Mühasibat uçotu formalarının seçilməsi
- Mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü və qüvvədə olan qanunlara uyğunluğunu yoxlamaq
- Təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılması

3 Auditora müstəqil və normal fəaliyyət göstərmələrini təmin etmək üçün onlara verilmiş hüquqlar hansılardır?

- Auditlə bərabər yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət etmək
- Nümunəvi nəzarət təşkil etmək
- Maliyyə hesabatlarını Beynəlxalq Standartlara uyğunlaşdırmaq
- Sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq
- Tapşırıqların yerinə yetirilməsinin nəticələrini və onları əks etdirən sənədləri hazırlamaq

4 Auditin başlıca prinsipləri hansılardır?

- Müayinə, xüsusi yoxlama, obyektivlik
- Sənədli yoxlama, faktiki yoxlama, sorğu
- Müşahidə, sorğu, faktiki yoxlama
- Düzgünlük, obyektivlik, konfidensiallıq
- Analitik testlər, müşahidə, sənədli yoxlama

5 Hansı hallarda auditorun lisenziyası ləğv edilir?

- Uçot siyasəti düzgün olmadıqda
- Təsərrüfat-maliyyə fəaliyyətinin təhlili qeyri-obyektiv olduqda
- İqtisadi subyektlərin aktiv və passivlərinə düzgün qiymət vermədikdə
- Lisenziyadan istifadə edən şəxs bu haqda Auditorlar Palatasına ərizə ilə müraciət etdikdə, məhkəmənin qərarı olduqda
- növlərini düzgün tərtib edilmədikdə

6 Hansı hallarda auditora lisenziya verməkdən imtina edilir?

- Auditorun rəyi təsdiq olunmadıqda
- Balansın tərtib olunduğu anda akkreditivlər haqqında informasiya əldə olmadıqda
- Vergi Məcəlləsi ilə əlaqədar vergi orqanları ilə fikir ayrılığı olduqda
- Tələb olunan sənədlər tam təqdim edilmədikdə
- Maliyyə hesabatlarında dəyişiklik olduqda

7 Audit və təftişin oxşar cəhətlərini göstərin.

- Hər iki yoxlama rəylə tamamlanır, sahibkarlıq fəaliyyətidir
- Hər ikisi sahibkarlıq fəaliyyətidir və könüllüdür

Hər ikisi müqavilə ilə həyata keçirilir, könüllüdür

- Hər ikisi yoxlama xarakteri daşıyır, sənədlərin yoxlanması, təhlil üsulundan istifadə edilir
- Hər ikisi könüllü yaranır, müqavilə ilə həyata keçirilir

8 Aparılma dövrünə görə audit neçə yerə ayrılır?

- 5.0
- 3.0
- 2.0
- 6.0
- 4.0

9 Yoxlama obyektindən asılı olaraq audit neçə növə bölünür?

- 6.0
- 4.0
- 5.0
- 2.0
- 3.0

10 Sifarişin xarakterindən asılı olaraq audit yoxlaması neçə yerə bölünür?

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

11 Məcburi audit hansı hallarda aparılır?

Auditor və sifarişçilərin müqaviləsi pozulduqda

Mühasibat uçotunun təşkilində müsbət və mənfi halların baş verməsində

Daxili nəzarət və s. haqda auditorlar lazımi informasiyalara malik olmadıqda

- Nizamnamə kapitalında xarici investora məxsus pay olduqda
- Audit yoxlamasının yekunlaşdırılmasında

12 Daxili auditin xüsusiyyətləri hansılardır?

Kənar təşkil olunur, müəssisənin fəaliyyətinə rəy verməklə kifayətlənir

Müqavilə əsasında həyata keçirilir

Audit xidməti pulludur, sahibkarlıq fəaliyyəti növlərindəndir

- Müəssisənin rəhbərliyinə tabedir və onun qarşısında cavabdehdir
- Mühasibat (maliyyə) hesabatında nöqsanları araşdırır

13 Daxili audit hansı tələblərə əsasən aparılır?

Hesabatın düzgün verilməsi, müəssisənin idarə edilməsi

Aktivlərin hərəkətinin düzgün müəyyən edilməsi

Müəssisəyə lisenziya verilməsi, aktivlərin hərəkəti

- İqtisadi subyektin bölmələrini, eləcə də bütövlükdə müəssisəni idarə etmək tələblərinə əsasən
- Kapitalın hərəkətinin müəyyən edilməsi, aktivlərin hərəkəti

14 Kənar audit dedikdə nə başa düşülür?

Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır

Qanunvericiliklə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir

Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, riskə əsaslanır

- Müstəqil tərəflər (müəssisə, sifarişçi) və auditor təşkilatı arasındakı müqavilə əsasında həyata keçirilir
- İqtisadi subyektin öz müraciəti əsasında keçirilməsi deməkdir

15 Daxili audit dedikdə nə başa düşülür?

Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır

Qanunvericiliklə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir

Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, riskə əsaslanır

- Müəssisənin xüsusi struktur bölməsi olub, birbaşa müəssisənin rəhbərliyinə tabe olan işçilər tərəfindən həyata keçirilir

İqtisadi subyektin öz müraciəti əsasında keçirilməsi deməkdir

16 Yoxlamanın xarakterinə görə auditin neçə növü mövcuddur?

6.0

2.0

4.0

- 3.0

5.0

17 Həyata keçirilmə vaxtına görə hansı audit növləri mövcuddur?

Birdəfəlik, müntəzəm, operativ

Ekoloji, xarici, təşəbbüslü

Daxili, xarici, operativ

- İlkin, operativ, razılaşdırılmış

Könüllü, məcburi, sistemli

18 Təyinatına görə auditin neçə növü vardır?

2.0

4.0

8.0

- 7.0

3.0

19 Audit obyektlərinə görə hansı audit növləri mövcuddur?

Riskli, təsdiqedicisi, məcburi

Ekoloji, vergi, operativ

Vergi, qiymət, sistemli

- Bank, sığorta, birja, dövlət

Daxili, xarici, qiymət, bank

20 Qanunun tələblərinə görə hansı audit növləri mövcuddur?

Sistemli, razılaşdırılmış

Operativ, ilkin

Xarici, daxili

- Məcburi, təşəbbüslü

Təsdiqedicisi, operativ

21 İnformasiyanın istifadəçilərinə görə audit neçə hissəyə bölünür?

3.0

5.0

1.0

- 2.0

4.0

22 Səhmdar cəmiyyətlərinin müəssisələri yoxlanarkən auditor yoxlamasının həcminə əlavə olaraq hansı məlumatlar daxil olmalıdır?

Uçot siyasəti, mühasibat uçotu formalarının seçilməsi

- Səhmdar kapitalı, səhmlərin sayı
- Gəlirlərin və vergi ödəmələrinin planlaşdırılması, uçot siyasəti
- Mühasibat uçotu formalarının seçilməsi, aktivlərin hərəkəti
- Aktivlərin hərəkəti, səhmlərin sayı

23 Mühasibat uçotun hesabatının məlumatları yoxlanarkən aşağıdakıların mövcudluğu təhlil edilməlidir:

- Səhmlərin sayı, dividendlər, uzunmüddətli aktivlər
- Müəssisənin əmlakı, uzunmüddətli aktivlər və passivlər
- Materialların hərəkəti, müəssisənin əmlakı, səhmlərin sayı
- Məhsul satışımdan gələn gəlir, uzunmüddətli aktivlər və passivlər
- Dividendlərin bölüşdürülməsi, materialların hərəkəti, müəssisənin əmlakı

24 Auditor yoxlamasının əsas mərhələləri hansılardır?

- Ekspert işlərindən istifadə edilməsi, auditor sübutlarının alınması
- Planlaşdırılma, sənədləşdirilmə, auditor sübutlarının alınması
- İnventarlaşdırma, proqnozlaşdırma
- Proqnozlaşdırma, auditin məsuliyyəti
- Auditin məsuliyyəti, planlaşdırılma

25 Hansı məsələlər üzrə və onların obyektiv olması üçün auditor rəyi verilməlidir?

- Mühasibat-maliyyə hesabatının tərtibində qarşıya çıxan nöqsanların təhlilinə
- Dövri hesabatlarda əks etdirilən rəqəm məlumatlarının əsaslı, obyektiv olmasına
- Mühasibat uçotunun aparılması və dövri hesabatların təlimata uyğun tərtib edilməsinə
- Gəlirlərin və vergi ödəmələrinin planlaşdırılmasında müəssisəyə müvafiq xidmətlər göstərilməsinə
- Mühasibat uçotunun aparılmasının və mühasibat əməliyyatlarının uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanmasına

26 Auditin vəzifəsinə nə aiddir?

- Dövri hesabatlarda əks etdirilən rəqəm məlumatlarının əsaslı planlaşdırılmasının həyata keçirilməsi
- Aktivlərin, öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi haqqında qaydalara əməl olunması vəziyyəti üzərində nəzarətin həyata keçirilməsi
- Müəssisədə mühasibat uçotunun təşkilində, bərpasında və aparılmasında iqtisadi subyektə müqavilə əsasında xidmət göstərmək
- Mövcud və istifadə olunmayan daxili ehtiyat mənbələrinin müəyyən edilib, təkliflərin verilməsi
- Əsas fondlardan və dövriyyə vəsaitlərindən nə dərəcədə istifadə olunması

27 Auditorlar Palatası nə vaxtdan rəsmi fəaliyyətə başlamışdır?

- 1994-cü il sentyabr ayının 16-da
- 1996-cı il aprel ayının 4-də
- 1991-cü il iyul ayının 31-də
- 1995-ci il iyul ayının 20-də
- 1995-ci il sentyabr ayının 19-da

28 Auditin müstəqilliyi aşağıdakılara əsasən müəyyən edilir?

- Verilmiş informasiyaların keyfiyyətindən asılı olaraq istifadəçilərin rəyinin olması
- Auditorla müştəri arasında müqavilə münasibətlərinin olması, çatışmazlıqlar aradan qaldırılmayana qədər auditorun rəy verməkdən imtina edə bilməsi
- Qərarların, nəticələrin informasiyanın keyfiyyətindən asılı olması
- İnvestorlar, kreditorlar və s. apasında müdiriyyət tərəfindən informasiyanın verilməsi
- İnformasiya istifadəçilərinin onlara verilmiş informasiyaların düzgünlüyünü yoxlamaq üçün imkanların olmaması

29 Auditor dedikdə kim başa düşülür?

Qiymətli kağızlar və fond birjalari sahəsinin mütəxəssisləri

- Audit yoxlamalarını aparan səlahiyyətli şəxs
Müəssisənin maliyyə-mühasibat hesabatlarını tərtib edən şəxs
Maliyyə-mühasibat hesabatlarının düzgünlüyünə nəzarət edən şəxs
Xaricdən maliyyə nəzarətini həyata keçirən şəxs

30 “Audit” dedikdə nə başa düşülür?

Danışan, görün

- Eşidən, dinləyən
Görmək, dinləmək
Göndərmək, eşidən
Daşıyan, aparan

31 Auditlə təftiş hansı əlamətlərinə görə bir-birindən fərqlənir?

Xarakterinə və nəticəyə görə;

Nəticəyə görə;

Xarakterinə görə;

Qarşılıqlı münasibətinə görə;

- Xarakterinə, nəticəyə və qarşılıqlı münasibətinə görə;

32 Audit hansı prinsiplərə əsaslanır?

- Məcburilik və könüllülük
Ardıcılıq
Heç birinə
Məcburilik;
Könüllülük;

33 Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

- İntizam, mülki və cinayət məsuliyyəti;
İntizam və cinayət məsuliyyəti
İntizam məsuliyyəti və mülki məsuliyyət;
Mülki məsuliyyət və cinayət məsuliyyəti;
Cinayət məsuliyyəti;

34 Auditor rəyinin hansı formaları var?

- Şərtsiz müsbət, şərti müsbət və mənfi rəy, rəy verməkdən imtina
Mənfi rəy;
Şərtsiz müsbət rəy;
Şərti müsbət rəy;
Müsbət və mənfi rəy;

35 Auditin hansı vəzifələri vardır?

Düzəliş və strateji;

Düzəliş;

- Düzəliş, operativ nəzarət və strateji;]
Operativ nəzarət;
Strateji;

36 Auditin hansı növləri vardır?

Müntəzəm və əməliyyat;

- Birdəfəlik, müntəzəm və əməliyyat;
Maliyyə və statistik;

Müntəzəm və birdəfəlik;
Əməliyyat və birdəfəlik;

37 Audit dedikdə nə başa düşürsünüz?

- Müəssisənin təşkilatı fəaliyyətinin müstəqil yoxlanılmasıdır;
- Müəssisənin təşkilatı quruluşunun müstəqil yoxlanmasıdır
- Mühasibatlığın işinin təşkili formasının müstəqil yoxlanmasıdır;
- Sahibkarların fəaliyyətinin müstəqil yoxlanmasıdır;
- Əmtəə istehsalı, xidmət göstərilməsi və ilə iş görülməsi məşğul olan təsərrüfat subyektində mühasibat uçotunun dəqiq və düzgün aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır;

38 Respublikamızda Audit fəaliyyəti hansı sənədlə tənzimlənir?

- “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında“ Əsasnamə ilə;
- “Mühasibat Uçotu haqqında” AR-nin qanunu ilə,
- Mülki Məcəllə ilə
- Müstəqil formada;
- “Auditor xidməti haqqında” Qanunla

39 Auditin nəticəsi hansə sənədlə rəsmiləşdirilir?

- Qəbil-təhvil qaiməsi ilə
- Auditor rəyi ilə;
- Auditorun aktı ilə;
- Qəbul aktı ilə;
- Qəbul aktı ilə;

40 Auditin hansı formaları vardır?

- Daxili, xarici (kənar) və qarışıq;
- Daxili və xarici (kənar)”
- Daxili;
- Xarici (kənar);
- Qarışıq;

41 Hesabatdan istifadə edənləri çaşdırmaq məqsədilə bəzi rəqəm göstəricilərinin mühasibat hesabatında əks etdirilməsinə aşağıdakılar aiddir:

- Düzgün cavab yoxdur
- hesabatın yararsız halda tərtib olunması
- audit aparılan heyətin səhvləri
- audit aparılan şəxsin rəhbərliyi tərəfindən müəssisə aktivlərinin mənimsənilməsi
- vergi optimallaşdırılması məqsədilə audit aparılan heyətin fəaliyyəti

42 Auditin effektivliyini hansı amillər məhdudlaşdırır?

- bütün cavablar düzgündür
- auditin gedişində seçmə metodları və testlər tətbiq olunur
- audit aparılan heyətin səhvləri
- auditor təşkilatının arbitraj mübahisələrində iştirakı
- audit aparılan şəxsin rəhbərliyi tərəfindən göstərilən mənfi hərəkət

43 Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmi?

- yalnız xüsusi icazəsi olduğu hallarda
- apara bilməz
- Düzgün cavab yoxdur
- məxfilik prinsipinə əməl etmək şərtilə apara bilər

apara bilər

44 Məhkəmədə müştərinin maraqlarının qorunduğu zaman auditor belə bir informasiya almışdır: onun müdafiə etdiyi maraqlar qanun pozuntusu ilə müşayiət olmuşdur. Auditor necə hərəkət etməlidir?

- bütün cavablar düzgündür
- müştərinin mənafeyinə müdafiəsini davam etdirməlidir
- alınan informasiyanı açıqlamalı və təsdiqedicə sənədləri məhkəməyə təqdim etməlidir
- öz fikrini bildirməkdən imtina etməlidir
- müştərinin müdafiəsindən imtina etməlidir

45 Məxfilik prinsipinin gözlənilməsi vacibdir

- bütün cavablar düzgündür
- auditin nəticələri mühasibat hesabatının bütün istifadəçilərinin nəzərinə çatdırılır
- müştəri ilə münasibətlərin davamiyyətindən və vaxt məhdudiyyətindən asılı olmayaraq yalnız müştəri ilə münasibətlərin davam etdiyi müddətdə müştəri ilə münasibətlərin davam etdiyi müddətdə və həmin münasibətlərin dayandırılıqdan 5 il keçdiyi müddətdə

46 Auditor sizin fikrinizə hansı xidmətləri göstərmək hüququna malik deyil:

- aktivlərin və qiymətli kağızların yerləşdirilməsi məsələləri üzrə yoxlanılan iqtisadi subyektin rəhbərinə məsləhət vermək
- audit yoxlaması zamanı vergi bəyannaməsinin tərtib edilməsinə kömək
- bütün cavablar düzgündür
- orbitraj mübahisələrində iştirak etmək
- daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi

47 Auditor yoxlamasından başqa auditor təşkilatı tərəfindən göstərilən xidmətlərə aiddir:

- fərdi auditor fəaliyyəti
- qanunvericilikdə qadağan edilən fəaliyyət
- bütün cavablar düzgündür
- köməkçi audit xidmətləri
- xüsusi auditor tapşırığı

48 İnformasiya xidmətlərinə aiddir:

- bütün cavablar düzgündür
- heyətin təlimi
- heyətin seçilməsi
- heyətin fəaliyyətinin yoxlanılması
- mühasibat informasiyanın yoxlanılması

49 Audit xidməti göstərilən zaman tərəflərin məsuliyyəti hansı sənədlə müəyyənləşdirilir:

- bütün cavablar düzgündür
- auditor firması ilə audit aparılan şəxs arasında bağlanmış müqavilə
- audit aparılan şəxsə auditor təşkilatı tərəfindən göstərilən xidmət üçün məktub-razılıq
- audit xidməti ilə bağlı yerinə yetirəli işlərə görə tapşırıq
- auditor fəaliyyəti haqqında qanun

50 Məcburi audit yoxlamasından keçməlidirlər:

- xarici təşkilatlar
- səhmdar cəmiyyət
- açıq-səhmdar cəmiyyət
- qapalı-səhmdar cəmiyyət
- bütün cavablar düzgündür

51 Daxili auditi həyata keçirən mütəxəssislər kimin qarşısında məsuliyyət daşıyır:

- bütün cavablar düzgündür
- yoxlanılan təşkilatın mülkiyyətçiləri
- 3-cü şəxslər
- audit yoxlamasını sifariş verən müştərilər
- idarəetmənin yuxarı orqanları

52 Audit növlərinin inkişafının ardıcılığı necədi:

- təsdiq olunan, risklərə əsaslanan, sistemli istinad edən
- təsdiq edən, sistemli, istinad edən, risklərə əsaslanan
- sistemli, istinad olunan, təsdiq olunan, risklərə istinad edən
- sistemli, istinad edən, risklərə əsaslanan
- bütün cavablar düzgündür

53 Əməliyyat (idarəetmə)auditinin məqsədlərinə aiddir:

- bütün cavablar düzgündür
- təşkilatın fəaliyyət göstərməsi üzrə prosedurların və metodların yoxlanılması, onun fəaliyyətinin məhsuldarlığına və effektivliyə qiymət verilməsi
- müəssisənin fəaliyyətini nəticəsinə təsir göstərən konkret qaydalara və müqavilə öhdəliklərinə əməl olunmasına yoxlanılması
- təşkilatın daxili hesabatının etibarlığına qiymət verilməsi
- audit aparılan şəxsin daxili nəzarət sisteminin etibarlığının təhlili

54 Maliyyə auditi dedikdə başa düşülür:

- bütün cavablar düzgündür
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi
- audit aparılan şəxsin maliyyə-iqtisadi fəaliyyətinin auditi
- audit aparılan şəxsin maliyyə xidmətlərin fəaliyyətinə nəzarət

55 Kənar auditin keçirilməsi üçün əsas sayılır:

- bütün cavablar düzgündür
- normativ aktların göstərişləri
- dövlət orqanlarının tapşırıqları
- müqavilə
- yuxarı təşkilatın sərəncamı

56 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- bütün cavablar düzgündür
- maliyyə təsərrüfat fəaliyyətinin müxtəlif bölmələrinə münasibətdə iqtisadi subyektin heyətinə məsləhət verilməsi
- iqtisadi subyektin mühasibat uçotunun bərpası
- audit aparılan şəxsin xüsusi hesabatının yoxlanılması
- biznes-planlaşma

57 Təşəbbüs auditi aşağıdakıların təşəbbüsü ilə aparılır

- bütün cavablar düzgündür
- auditor təşkilatı
- dövlət orqanları
- audit aparılan şəxs
- yuxarı təşkilat

58 Auditin əsas məqsədlərinə aiddir:

bütün cavablar düzgündür

audit aparılan şəxsin maliyyə sabitliyinin müəyyənləşdirilməsi

audit aparılan şəxsin heyətinin səhvlərinin aşkara çıxarılması

- audit aparılan şəxsin mühasibat (maliyyə) hesabatının etibarlılığı haqqında fikir bildirilməsi və mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun aparılması
- audit aparılan şəxsin heyəti tərəfindən fırıldaqçılıq faktları müəyyənləşdirilir

59 Audit fəaliyyəti özlüyündə nə deməkdir:

- hesabatın etibarlılığı barədə fikir bildirmək məqsədilə audit aparılan şəxsin mühasibat (maliyyə hesabatının müstəqil yoxlanması)

iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərməyə yönəldilən fəaliyyət

auditor təşkilatları və fərdi auditorlar tərəfindən həyata keçirilən audit xidmətlərinin göstərilməsi üzrə fəaliyyət vergilərin hesablanmasına, maliyyə və hüquqi məsələlərə məsləhət xarakterli köməyin göstərilməsinə yönəldilən fəaliyyət

bütün cavablar düzgündür

60 Audit özlüyündə nə deməkdir:

bütün cavablar düzgündür

iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərməyə yönəldilən fəaliyyət

vergilərin hesablanmasına, maliyyə və hüquqi məsələlərə məsləhət xarakterli köməyin göstərilməsinə yönəldilən fəaliyyət

- hesabatın etibarlılığı barədə fikir bildirmək məqsədilə audit aparılan şəxsin mühasibat (maliyyə hesabatının müstəqil yoxlanması)

təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin təhlili

61 Sənədli nəzarətin hansı priyomu yoxlanılan dövrdə bu və ya digər dəyişikliyə gətirib çıxaran faktların təsirini müəyyənləşdirmək yolu ilə həyata keçirilir

sənədlərin üzləşdirilməsi

hesabi yoxlama

sənədlərin oxunması

- iqtisadi təhlil
- yazılı sorğu

62 Sənədli nəzarətin hansı priyomu müxtəlif sənədlərdə olan məlumatların üzləşdirilməsi yolu ilə həyata keçirilir?

iqtisadi təhlil

hesabi yoxlama

sənədlərin oxunması

- sənədlərin üzləşdirilməsi
- yazılı sorğu

63 Sənədli nəzarətin hansı priyomu müvafiq müəssisədən, yaxud şəxsdən yazılı sorğu almaqla həyata keçirilir?

iqtisadi təhlil

hesabi yoxlama

sənədlərin oxunması

- yazılı sorğu
- sənədlərin üzləşdirilməsi

64 Sənədli nəzarətin hansı priyomu mühasibat sənədlərində və registrlərində rəqəm məlumatlarının düzgünlüyünün yoxlanılması ilə nəticələnir?

iqtisadi təhlil

yazılı sorğu

sənədlərin oxunması

- hesabi yoxlama
sənədlərin üzləşdirilməsi

65 Sənədli nəzərtin hansı priyomu bu və ya digər obyektə aid olan sənədlərin öyrənilməsini özündə əks etdirir?

- iqtisadi təhlil
- yazılı sorğu
- hesabi yoxlama
- sənədlərin oxunması
sənədlərin üzləşdirilməsi

66 Faktik nəzarətin neçə priyomları fərqləndirilir

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

67 Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir

- sənədli seçmə
- kütləvi və seçmə nəzarət
- əvvəlcədən, cari və sonradan nəzarət
- sənədli və faktik nəzarət
əvvəlcədən, kütləvi və sonradan nəzarət

68 Nəzarətin hansı növü həyata keçirilmə üsuluna görə qanunvericilikliyə əməl olunmasını təmin edir?

- təsərrüfat mübahisəsi və təftiş
- iqtisadi təhlil
- təftiş
- təsərrüfat mübahisəsi
təftiş və iqtisadi təhlil

69 Həyata keçirilmə üsuluna görə nəzarətin neçə növü fərqləndirilir?

- düzgün cavab yoxdur
- 6.0
- 4.0
- 5.0
- 2.0

70 Nəzarətin neçə növü nəzarət funksiyalarının xarakterinə görə fərqləndirilir?

- 2.0
- 5.0
- 4.0
- düzgün cavab yoxdur
- 6.0

71 . Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir?

- ixtisaslaşdırılmış
- ictimai
- [auditor
- daxili
- sahə

72 Nəzarət aşağıdakı növlərinə görə fərqlənir?

- daxili, sahə və ictimai
- ümumdövlət, sahə, ictimai
- ümumdövlət, sahə, ixtisaslaşdırılmış
- dövlət, daxili, auditor, ictimai
- dövlət, daxili, sahə ixtisaslaşdırılmış

73 İdarəetmə sistemində nəzarət, neçə vəzifəni yerinə yetirir?

- düzgün cavab yoxdur
- 5.0
- 3.0
- 4.0
- 2.0

74 İqtisadi nəzarətin təşkilinin neçə prinsipi mövcuddur

- 3.0
- 6.0
- 5.0
- 7.0
- 8.0

75 İqtisadi nəzarətin təşkilinin hansı prinsipi iqtisadiyyata təsir edir və belə bir nəzarət özünü necə göstərir?

- rasionallıq
- obyektivlik
- qanunilik
- həqiqilik
- peşə səlahiyyəti

76 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- düzgün cavab yoxdur
- maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif bölmələrinə münasibətdə iqtisadi subyektin heyətinə məsləhət verilməsi
- iqtisadi subyektin mühasibat uçotunun bərpası
- iqtisadi subyektin xüsusi hesabatlarının yoxlanılması (balans, mənfəət və zərərlər haqqında hesabat)
- marketing, elmi-tədqiqat və eksperimental tədqiqat

77 İcbari auditin həyata keçirilməsi zamanı yol verilir:

- bütün cavablar düzgündür
- mühasibat hesabatının tərtibi
- təşəbbüs auditinin keçirilməsi
- mühasibat uçotunun qurulması
- vergi bəyannaməsinin tərtibi

78 Peşəkar skeptisizm prinsiplərinə uyğun olaraq audit prosesində auditor aşağıdakıları etməlidir:

- auditor prosedurları başa çatdıqdan sonra alınan nəticələrə qiymət verilməsində səhv kənarlaşmalardan istifadə olunmamalıdır
- audit nəticəsində təkliflər hazırlayanda özünü doğrultmayan ümumiləşmələrə yol verməməlidir
- yoxlamanın gedişində təsadüf olunan şübhəli vəziyyətləri gözdən qaçırmamalıdır
- bütün cavablar düzgündür.
- auditor prosedurunun xarakterini, müvəqqəti çərçivəsini və həcmi müəyyən edən zaman səhv kənarlaşmalardan istifadə etməməlidir

79 Auditorun özünün işinə məsuliyyəti dedikdə hansı prinsip başa düşülür?

- obyektivlik prinsipi
- peşə səlahiyyəti prinsipi
- müstəqillik prinsipi
- vicdanlı olmaq prinsipi
- məxfilik prinsipi

80 Auditorun obyektivlik prinsiplərinə aiddir:

- auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamam ilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi
- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır

81 Auditorun düzgünlük prinsiplərinə aiddir:

- auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamam ilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi
- auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır

82 Auditorun müstəqillik prinsiplərinə aiddir:

- auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamam ilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi
- auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır

83 Auditin ümumelmi metodologiyasına aiddir:

- skanlaşma və ekspert qiyməti
- sənədli yoxlama
- faktiki nəzarət
- modelləşdirmə
- müşahidə

84 Xüsusi metodoloji priyomlarına görə auditə aiddir:

- müşahidə
- faktiki nəzarət
- bütün cavablar düzgündür
- skanlaşma və ekspert qiyməti
- sənədli yoxlama

85 Təyinatına görə auditi bölünür:

- xüsusi audit
- qiymət və tələblərə uyğunluq auditi
- maliyyə hesabatı və vergi auditi
- bütün cavablar düzgündür
- idarəetmə auditi və təsərrüfat fəaliyyətinin auditi

86 Məcburi auditor yoxlaması zamanı işin həcmnin müəyyənəndirilməsi aşağıdakıların predmeti sayılır:

- Düzgün cavab yoxdur

yoxlanılan müəssisənin auditor və baş mühasiblə müzakirəsi
yoxlanılan müəssisənin auditor və rəhbər tərəfindən müzakirəsi

- auditorun peşə mühakiməsi
yoxlanılan müəssisənin rəhbərinin arzusu

87 Daxili auditi həyata keçirən mütəxəssislər məsuliyyət daşıyır:

düzgün cavab yoxdur
auditor yoxlamasını sifariş verən müştəri qarşısında
3-cü şəxs qarşısında

- yoxlanılan təşkilatın rəhbərliyi qarşısında
3-cü şəxs və auditor yoxlamasını sifariş verən müştəri qarşısında

88 Auditor xidmətinin bazar subyektləri bunlardır:

auditor təşkilatları, fərdi auditorlar və audit olunan şəxslər
fərdi auditorlar və audit aparılan şəxslər
auditor təşkilatları və fərdi auditorlar

- auditor təşkilatları, fərdi auditorlar, auditorlar və audit olunan şəxslər
auditorlar və auditor təşkilatları

89 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsi üçün auditor təşkilatı və fərdi auditorlar etməlidir:

düzgün cavab yoxdur
auditor fəaliyyətinə ümumi icazəsi olmalıdır
fəaliyyətin hər bin növünə icazəsi olmalıdır

- yalnız icazə alınan fəaliyyət növünə icazəsi olmalıdır
icazəsi olmamalıdır

90 İqtisadi subyektə təşəbbüs auditinin keçirilməsi yolverilməzdir:

düzgün cavab yoxdur
mühasibat uçotunun bərpası ilə
mühasibat uçotunun aparılması ilə

- aktivləri və passivləri qiymətləndirməklə
hesablamalara nəzarət , vergilərin ödənilməsi və digər öhdəliklərlə

91 Auditdə məxfilik prinsiplərinə aiddir

auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması

- auditorun vəzifələrindən birisi sənədlərin mühafizəsini təmin etməkdən və qanunda nəzərdə tutulan hallar istisna olmaqla hər hansı bir halda 3-cü şəxsə verməmək
istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamam ilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi

92 Auditorun vicdanlılıq prinsipinə aiddir:

auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması

- auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamam ilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi

93 İcbari audit yoxlamasının əlamətlərinə aiddir

düzgün cavab yoxdur
iqtisadi subyektin fəaliyyətinin növləri və maliyyə göstəriciləri

iqtisadi subyektin fəaliyyətinin təşkilati hüquqi forması və növü

- iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması, növü və maliyyə göstəriciləri
- iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması və maliyyə göstəriciləri

94 Auditorun peşəsinə uyğunluğu prinsiplərinə aiddir:

auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir

auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi

auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması

- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipləliyi və habelə hər hansı bir təsir altına düşməməsi

95 İcbari auditor yoxlaması adətən keçirilir:

göstərilən istənilən dövrdə

hesabat ilinin 9 ayına görə

hesabat ilinin 6 ayına görə

- hesabat ilinin 12 ayına görə
- hesabat ilinin 3 ayına görə

96 Təşəbbüslə auditin keçirilməsi bölünür:

kənar və daxili

təşəbbüslə və fərdi

məcburi və fərdi

- təşəbbüslə və icbari
- təşəbbüslə, məcburi və fərdi

97 Audit obyektlərə görə bölünür:

ümumi bank və sığorta təşkilatının auditi

- ümumi və dövlət, bank və sığorta təşkilatının auditi
- dövlət bank və sığorta təşkilatının auditi
- ümumi və dövlət auditi
- bank və sığorta təşkilatlarının auditi

98 Auditə uyğun gələn xidmətlər öz prinsiplərinə görə şərti olaraq auditin aşağıdakı növlərinə bölünür:

düzgün cavab yoxdur

fəaliyyət xidməti və informasiya xidməti

fəaliyyət və nəzarət xidmətləri

- fəaliyyət xidməti, nəzarət xidməti və informasiya xidmətləri
- nəzarət xidməti və informasiya xidməti

99 Kənar auditin aparılması üçün əsas nə sayılır?

dövlət orqanlarının tapşırığı və normativ aktların göstərişi

normativ aktların göstərişi

dövlət orqanlarının tapşırığı

- müqavilə
- müqavilə və normativ aktların göstərişi

100 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsinin nəticələri üzrə auditor təşkilatı və fərdi auditorlar tərtib etməlidir:

bütün cavablar düzgündür

yazılı hesabat

auditor rəyi

- görülən işlərin qəbul-təhvil aktı
iqtisadi subyektin rəhbərinə yaxud mülkiyyətçisinə auditorun yazılı informasiyası

101 Auditorun özünü peşəkar aparması prinsiplərinə aiddir:

auditor müəyyən sənədlərin saxlanılmasına və onların hər hansı bir 3-cü şəxsə verilməsinə məsuliyyət daşıyır istənilən peşə məsələlərinin araşdırılmasında və qərarların formalaşmasında hər hansı bir təsirə uymamaq auditorun özünün peşə borcuna inamı, habelə ümumi əxlaq normalarına riayət olunması

- ictimai mənafehlərin prioritetliyinin gözlənilməsi, peşənin yüksək imicinin qorunması auditor müəyyən zəruri həcmdə peşə biliklərinə və vərdişlərinə malik olmalı,, onların köməyi ilə peşə xidmətinin göstərilməsində müasir tələblərə cavab verməlidir

102 Kənar audit aşağıdakıların mənafehləri üçün fəaliyyət göstərməlidir:

maliyyə orqanları
dövlət vergi xidməti
iqtisadi subyekt

- maliyyə hesabatlarından bütün istifadə edənlər
hakimiyyət orqanları

103 Auditin fərqləndirici əlamətlərinə aiddir:

düzgün cavab yoxdur
ödənişli və məxfilik
müstəqillik və ödənişli

- müstəqillik, ödənişli və məxfilik
müstəqillik və məxfilik

104 Yoxlanılma xarakterinə görə audit bölünür:

idarəetmə auditi və təsərrüfat fəaliyyətinin auditi
sistemli –istinadlı və risklərə əsaslanan audit
təsdiqedicivə sistemli-istinadlı

- təsdiqedic, sistemli-istinadlı və risklərə əsaslanan audit
təsdiqedic və risklərə əsaslanan audit

105 Auditor yoxlaması ola bilər:

seçmə
məcburi
təşəbbüslə

- bütün cavablar düzgündür
kompleks

106 Azərbaycan Respublikasında Beynəlxalq Standartlar nə vaxtdan tətbiq edilir?

13 noyabr 2008-ci ildən
14 noyabr 2003-cü ildən
5 may 2003-cü ildən

- 1 yanvar 2010-cu ildən
22 may 2007-ci ildən

107 Azərbaycan Respublikasının Auditorlar Palatası Avropa Mühəsiblər və Auditorlar Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

1 yanvar 2010-cu il
22 may 2007-ci il
14 noyabr 2003-cü il

- 5 may 2003-cü il

13 noyabr 2008-ci il

108 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il
- 14 noyabr 2003-cü il
- 5 may 2003-cü il
- 13 noyabr 2008-ci il
- 22 may 2007-ci il

109 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının assosiativ üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il
- 22 may 2007-ci il
- 5 may 2003-cü il
- 14 noyabr 2003-cü il
- 13 noyabr 2008-ci il

110 Auditin başlıca məqsədi nədir?

- Müəssisənin maliyyə vəziyyətini təhlil etmək
- uçot və hesabatdakı bütün səhvlərin düzəldilməsi üzrə tövsiyələrin hazırlanması
- mövcud mühasibat sənədlərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyənəşdirilməsi
- mühasibat hesabatlarının dürüslüyünün müəyyənəşdirilməsi və baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının normativ və qanunverici aktlara uyğunluğu
- mühasibat uçotunun və vergiyə cəlb olunmanın aparılmasında yol verilən nöqsanları aşkarlamaq

111 Auditin nəzəriyyəsinin yaradıcıları bunlardır:

- R.Çerinq (1818-1892) və R.X. Montqomeri (1872-1953)
- L.R.Diksi (1864-1932)
- R.X.Montqomeri (1872-1953)
- L.R.Diksi (1864-1932) və R.X.Montqomeri (1872-1953)
- R.Çerinq (1818-1892)

112 ABŞ-da auditin standartlaşdırılmasına başlanılmışdır:

- 1870-ci ildə
- 1932-ci ildə
- 1917-ci ildə
- 1939-cu ildə
- 1972-ci ildə

113 ABŞ-da audit haqqında 1-ci rəsmi qərar dərc olunmuşdur:

- 1870-ci ildə
- 1932-ci ildə
- 1939-cu ildə
- 1917-ci ildə
- 1972-ci ildə

114 Auditorlar və audit firmaları aşağıdakı məqsədlər üçün ittifaqlar və birliklər yarada bilər:

- bütün cavablar düzgündür
- özlərinin fəaliyyət sferasının genişləndirilməsi və auditor xidmətinin göstərilməsi
- özlərinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi, həmçinin auditor xidmətinin göstərilməsi
- özlərinin fəaliyyətinin əlaqələndirilməsi və özlərinin peşə maraqlarının müdafiəsi

özlərinin üzvlərinin auditor fəaliyyətinin şərtlərinin təminatı və onların mənafeələrinin müdafiəsi

115 Akkreditiv olunan peşəkar auditor birliyi aşağıdakı məqsədləri təmin etmək üçün yaradılır:

auditor fəaliyyətinin həyata keçirilməsinə statistik müşahidə
düzgün cavab yoxdur
bütün cavablar düzgündür
onun üzvləri tərəfindən aparılan auditin yüksək keyfiyyətinə zəmanət

- öz üzvlərinin auditor fəaliyyətinin şərtləri və onların maraqlarının müdafiəsi

116 Sənədləşmənin yoxlanılmasına istinad edən audit adlanır:

bütün cavablar düzgündür
sistemli istinad edən
riskə istinad edən

- təsdiq edən
məcburi

117 Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

13 noyabr 2008-ci il
19 sentyabr 1995-ci il
16 sentyabr 1994-cü il

- 22 may 2007-ci il
5 may 2003-cü il

118 «Daxili audit haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

13 noyabr 2008-ci il
19 sentyabr 1995-ci il
16 sentyabr 1994-cü il

- 22 may 2007-ci il
5 may 2003-cü il

119 Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır:

26 iyun 1999-cu il
19 sentyabr 1996-cı il
16 sentyabr 1994-cü il

- 5 aprel 1996-cı il
24 iyun 1997-ci il

120 Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə təsdiq edilmişdir:

26 iyun 1999-cu il
19 sentyabr 1995-ci il
16 sentyabr 1994-cü il

- 5 aprel 1996-cı il
24 iyun 1997-ci il

121 XIX əsrin sonunda və XX əsrin əvvəlində müstəqil maliyyə nəzarəti orqanlarının yaradılması mahiyyətcə belə bir məqsəd daşıyırdı – mühasibat uçotunun aparılmasının düzgünlüyünün ekspertizası üçün peşəkarlar qrupunun yaradılması. Belə bir mühakimə düzgündürmü?

düzgün cavab yoxdur
maliyyə nəzarəti orqanlarının yaradılması başqa məqsəd güdür
xeyr, tamamilə düzgün deyil

- bəli, tamamilə düzgündür

bu dövrdə mühasibat uçotunun aparılmasının düzgünlüyü ekspertiza olunmamışdır

122 Vergi orqanları ilə auditor firmaları arasında vəzifələrin təkrarlanması baş verirmi?

düzgün cavab yoxdur

auditor firmaları yoxlamaların nəticəsi haqda vergi orqanlarına hesabat verir

xeyr, təkrarlanma olmur

- bəli, təkrarlanma olur

vergi orqanları yoxlamanın nəticəsi haqda auditor firmasına hesabat verir

123 XX əsrin əvvəlində nəzarət sistemində yoxlayıcı və yoxlanılan arasında müstəqillik olmuşdurmu?

düzgün cavab yoxdur

bəli, nisbi müstəqillik mövcud olmuşdur

bəli, mütləq müstəqillik mövcud olmuşdur

- xeyr, mövcud olmamışdır

XX əsrin əvvəlində nəzarət sistemi olmamışdır

124 Audit nə deməkdir?

aşqara çıxan çatışmazlıqlara görə günahkar şəxslərin cəzalandırılması

çatışmazlıqların aşkarlanması, aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması

kommersiya strukturlarının fəaliyyətinə nəzarət vasitəsinin biri

- təşkilatların və fərdi sahibkarların mühasibat uçotunun və mühasibat hesabatının müstəqil surətdə yoxlanılması metodu

çatışmazlıqların aradan qaldırılması üçün aşkarlanması

125 Almaniyada auditin qüvvəyə minməsi üçün ilk cəhd göstərilmişdir:

1939-cu ildə

1867-ci ildə

1937-ci ildə

- 1932-ci ildə

1870-ci ildə

126 ABŞ-da «Məcburi audit haqqında» qanun qüvvəyə minmişdir:

1939-cu ildə

1870-ci ildə

1867-ci ildə

- 1937-ci ildə

1932-ci ildə

127 Fransada «Məcburi audit haqqında» qanun qüvvəyə minmişdir:

1939-cu ildə

1870-ci ildə

1937-ci ildə

- 1867-ci ildə

1932-ci ildə

128 İngiltərədə və Uelsdə Andlı Mühasiblər İnstitutu təsis edilmişdir:

- 1880-cı ildə

1862-ci ildə

1854-cü ildə

1844-cü ildə

1870-ci ildə

129 İlk dəfə olaraq Edinburqda Mühasiblərin və Auditorların Birliyi yarananda maliyyə hesabatlarının obyektivliyi haqqında ekspertiza keçirilmişdir:

- 1880-cı ildə
- 1862-ci ildə
- 1844-cü ildə
- 1854-cü ildə
- 1870-ci ildə

130 İngiltərədə «Səhmdar cəmiyyətlər haqqında» qanun qəbul edildikdən sonra cəmiyyətin idarə heyəti ildə bir dəfədən az olmayaraq mühasibat hesabatlarını və hesabatı yoxlamaq üçün xüsusi adam dəvət etməlidir:

- 1880-cı ildə
- 1862-ci ildə
- 1854-cü ildə
- 1844-cü ildə
- 1870-ci ildə

131 Rusiyada ilk dəfə auditor rütbəsi nə vaxt verilmişdir?

- II Nikolay
- III Aleksandr
- II Aleksandr
- I Pyotr
- I Nikolay

132 Audit» dedikdə hansı metod başa düşülür?

- bütün cavablar düzgündür
- dövlət nəzarəti
- idarə nəzarəti
- müstəqil kənar nəzarət;
- dövlətlərarası nəzarət

133 «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 26 iyun 1999-cu il
- 5 aprel 1996-cı il
- 19 sentyabr 1996-cı il
- 16 sentyabr 1994-cü il
- 24 iyun 1997-ci il

134 Rusiyada auditor firmalarının yaradılması üçün təkan vermişdir:

- düzgün cavab yoxdur
- Rusiyanın bazarlarında «Böyük altılıq» auditor firmalarının meydana gəlməsi
- «İhaudit» səhmdar cəmiyyətinin yaradılması
- birgə müəssisələrin yaradılması
- «İhaudit» səhmdar cəmiyyətinin yaranması və Rusiyanın bazarlarında «Böyük altılıq» auditor firmalarının meydana gəlməsi

135 Rusiyada auditor firmaları belə yaranmışdır:

- düzgün cavab yoxdur
- müstəqil orqanlar
- dövlət nazirliklərinin və Baş İdarələrin bölmələri
- dövlət strukturunun bölmələri (daha sonra onlar müstəqil olmuşlar)
- dövlət orqanlarının və Baş İdarələrin bölmələri və müstəqil orqanlar

136 Audit», «Təftiş» və «Mühasibat ekspertizası» anlayışları eynidirmi?

- birinci iki anlayış («Audit» və «Təftiş») eyni deyil
- bəli, onlar qismən eynidir
- bəli, onlar tamamilə eynidir
- xeyr, onlar eyni deyil
- birinci iki anlayış («Audit» və «Təftiş») eynidir

137 Audit olunan şəxs budur:

- yalnız xarici vətəndaşlar
- yalnız fərdi sahibkarlar
- yalnız təşkilat
- təşkilatlar və fərdi sahibkarlar
- yalnız ölkənin vətəndaşları

138 İngiltərədə auditor fəaliyyətini tənzimləyən qanun nə vaxt çıxmışdır?

- 1870-ci ildə
- 1867-ci ildə
- 1937-ci ildə
- 1862-ci ildə
- 1844-cü ildə

139 «Audit» sözü hansı mənə daşıyır?

- təftişçi
- mühasib
- yoxlayıcı
- dinləyici
- analitik

140 Auditin tarixi vətəni hansı ölkədir?

- ABŞ
- Fransa
- Almaniya
- İngiltərə
- İtaliya

141 Firmadaxili auditor standartları hazırlandıqda auditor təşkilatı rəhbər tutmalıdır:

- Yalnız Mühasibat Uçotu üzrə Milli Standartları və Maliyyə Nazirliyinin təlimatlarını
- Yalnız peşə fəaliyyətinin məəcəlləsini
- Yalnız akkreditə olunan peşəkar auditor birliyinin tövsiyələrini
- Auditor fəaliyyətini tənzimləyən normativ aktları və akkreditə olunan auditor birliyinin tövsiyələrini
- Yalnız Maliyyə Nazirliyinin təlimatlarını

142 Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət nəzərdə tutur:

- Düzgün cavab yoxdur
- Yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunması
- İcazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti
- Fərdi auditorun və auditor təşkilatının işinin keyfiyyəti
- İcazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti və yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunması

143 Auditor fəaliyyətini həyata keçirmək üçün icazə ləğv oluna bilər:

İcazə verildikdən sonra onun alınması üçün təqdim olunan məlumatlar etibarsızdır və auditor təşkilatı maliyyə hesabatının tərtibi üzrə xidmət göstərir

Auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilədə nəzərdə tutulan müddətdə auditor xidməti yerinə yetirilməmişdir

Auditor təşkilatı maliyyə hesabatının tərtib olunması üçün xidmətlər göstərir

- İcazə verildəndən sonra onun alınması üçün təqdim olunan sənədlərin etibarsızlığı faktı aşkar olunduqda Auditor təşkilatı maliyyə hesabatının tərtibi üzrə xidmət göstərir və auditor təşkilatı ilə iqtisadi subyekt arasında bağlanmış müqavilənin şərtləri yerinə yetirilməmişdir

144 Auditor firması tərəfindən auditor yoxlaması aparıla bilməz:

Düzgün cavab yoxdur

Açıq tipli səhmdar cəmiyyətin iqtisadi subyektlərində

Sığortaçı sayılan iqtisadi subyektlərdə

- İqtisadi subyektdə mühasibat uçotunun aparılması, həmçinin mühasibat hesabatının tərtibi üzrə xidmət göstərənlərə
- Sığortaçı sayılan və yaxud açıq tipli səhmdar cəmiyyətlərinin iqtisadi subyektlərinə

145 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq auditor təşkilatı yaradılır:

Ən azı 5 auditor tərəfindən

3 auditor tərəfindən

Ən azı 3 auditor tərəfindən

Ən azı 2 auditor tərəfindən

- 1 və yaxud daha çox təsisçi tərəfindən

146 Auditor firmaları qanunvericiliyə müvafiq olaraq təsis edilə bilər:

Qapalı tipli səhmdar cəmiyyəti istisna olmaqla istənilən təşkilati-hüquqi formasında

Yalnız açıq tipli səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında

Yalnız qapalı səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında

- Açıq tipli səhmdar cəmiyyəti istisna olmaqla istənilən təşkilati-hüquqi formasında
- İstənilən təşkilati-hüquqi formasında

147 Auditor yoxlamadan və yaxud maliyyə hesabatlarının etibarlılığı haqqında öz fikirindən aşağıdakı hallarda imtina edə bilər:

Auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir və zəruri informasiyalar təqdim olunmamışdır

Nəzarəti həyata keçirmək üçün ayrı otağın verilməsi şərti yerinə yetirilməmişdir

Auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir

- Zəruri informasiyalar təqdim olunmamışdır
- Nəzarəti həyata keçirmək üçün ayrı otağın verilməsi şərti yerinə yetirilməmişdir və auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir

148 Auditor təşkilatının qrupunun tərkibində işləyən auditorun hüquqları vardır:

Audit aparılan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək və audit aparılan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq

Audit aparılan şəxsin mühasibat hesabatında düzəlişlər aparmaq

Audit aparılan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək

- Audit aparılan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq
- Audit aparılan şəxsin mühasibat uçotunda və mühasibat hesabatında dəyişikliklər aparmaq

149 Auditorun maliyyə hesabatını audit edən zaman hüququ var:

İqtisadi subyektin razılığı olmadan ekspert dəvət etmək və sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq

İqtisadi subyektlə razılaşmadan ekspert dəvət etmək

Auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək

- Sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq

Auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək və subyektin razılığı olmadan ekspert dəvət etmək

150 Audit aparılan şəxsin rəhbəri borcludur:

Auditor yoxlamasının ümumi planını təsdiq etmək və yoxlama üçün zəruri məlumatları 3-cü şəxsdən soruşmaq
 Auditor yoxlamasının ümumi planını təsdiq etmək
 Müstəqil auditorların işinə nəzarəti həyata keçirmək

- Yoxlama üçün zəruri olan məlumatların 3-cü şəxsdən soruşulması

Müstəqil auditorların işinə nəzarət etmək və auditor yoxlamasının ümumi planını təsdiqləmək

151 Audit nə deməkdir?

Bütün cavablar düzgündür
 Maliyyə hesabatının yoxlanılması və müsbət auditor rəyinin verilməsi
 Pullu maliyyə təftişi

- Mühasibat hesabatlarının müstəqil surətdə yoxlanılması üzrə auditorların sahibkarlıq fəaliyyəti və digər auditor xidmətlərinin göstərilməsi

Mühasibat uçotunun vəziyyətinin yoxlanılması və şərti-müsbət auditor qərarının verilməsi

152 Azərbaycan Respublikasının ərazisində müstəqil auditor hüququ almaq üçün nə tələb olunur?

Müstəqil auditor olmaq üçün imtahan vermək
 Maliyyə-təsərrüfat fəaliyyəti sahəsində işləyən zaman məhkəmə tərəfindən məhkum olunmayan
 Azərbaycan Respublikasının vətəndaşı olmaq

- Bütün cavablar düzgündür

Mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquq üzrə ali təhsili olan və ixtisası üzrə ən azı 3 il stajı olan şəxslər

153 Auditor fəaliyyətinin həyata keçirilməsi hüququnun attestasiyası hansı məqsəd güdür?

Ölkədə auditor fəaliyyətinin tənzimlənməsi
 Auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı
 Auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı

- Auditor fəaliyyəti ilə məşğul olmağa iddia göstərən şəxsin ixtisasının yoxlanması

Auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı və auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı

154 Auditor yoxlamasının aparılması formaları və metodları necə müəyyənləşdirilir?

Bütün cavablar düzgündür
 Beynəlxalq Audit Standartları tərəfindən təsdiq edilmişdir
 Maliyyə Nazirliyi tərəfindən

- Auditor firması tərəfindən

Vergilər Nazirliyi tərəfindən təsdiq edilmişdir

155 Aşağıda sadalanan halların hansında auditorun müstəqilliyi və obyektivliyi pozulmamışdır:

Auditor yoxlanılan iqtisadi subyektin təsisçiləri, mülkiyyətçiləri yaxud rəhbərlikləri ilə yaxın qohumluq əlaqəsindədir

- Auditor yoxlanılan iqtisadi subyektə vergiyə cəlb olunma məsələləri üzrə məsləhət xidmətləri göstərmişdir

Auditor yoxlaması iqtisadi subyektə mühasibat uçotunun bərpası analitik və idarəetmə uçotunun qurulması üzrə xidmət göstərmişdir

Auditor yoxlanılan iqtisadi subyektin mülkiyyətçisi, yaxud təsisçisi hesab olunur

Auditor yoxlanılan iqtisadi subyektin səhmdarı, yaxud digər vəzifəli şəxsi hesab olunur

156 Auditor təşkilatının firmadaxili standartları təsdiq edilir:

Vergi orqanlarının razılığı ilə
 Auditor təşkilatının müştərisinin razılığı ilə
 Akkreditə olunan peşə auditor təşkilatları

- Əgər təsis sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, auditor təşkilatının rəhbərinin əmri Maliyyə Nazirliyinin razılığı ilə

157 Auditor fəaliyyətini həyata keçirmək üçün attestasiyaya aşağıdakı şəxslər buraxıla bilər:

- Ali hüquqi təhsili və auditor kimi 5 il stajı olan
- Ali iqtisadi təhsilli və auditor kimi stajı 5 ildən az olmayanlar
- Ali texniki təhsili və auditor kimi stajı 5 ildən az olmayanlar
- Ali hüquqi (və yaxud) iqtisadi təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan
- Ali texniki (və yaxud) iqtisadi təhsili olan və baş mühasib qismində 2 il stajı olan

158 Müstəqil auditor hüququ almaq üçün Azərbaycan Respublikası vətəndaşının hansı ali təhsili olmalıdır:

- Bütün cavablar düzgündür
- »İqtisadiyyat» ixtisası
- »Maliyyə» ixtisası
- «Mühasibat uçotu» ixtisası
- «Hüquq» ixtisası

159 «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu özündə birləşdirir:

- 24 maddə
- 15 maddə
- 10 maddə
- 20 maddə
- 30 maddə

160 «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu neçə bölmədən ibarətdir?

- 6 bölmədən
- 3 bölmədən
- 2 bölmədən
- 5 bölmədən
- 4 bölmədən

161 Auditor firması özünün auditor biznesini əmlakın satışı sferasındakı biznesi ilə birləşdirməyə qərar vermişdir. Vəziyyəti qiymətləndirin.

- Biznesin göstərilən növlərinin birləşdirilməsi imkanları beynəlxalq audit standartları ilə tənzimlənir
- Biznesin qeyd olunan növlərinin birləşdirilməsi imkanları müxtəlif şərtlərdən asılıdır
- Əmlakla əlaqədar əməliyyatları aparmaq üçün auditorla məhdudiyət qoyulmuşdur
- Belə bir praktika qadağan olunmuşdur
- Biznesin göstərilən növlərinin birləşdirilməsi imkanları Auditor Palatasının icazəsindən asılıdır

162 Hər il maliyyə hesabatlarının icbari auditini keçirməməyə görə belə məsuliyyət nəzərdə tutulur:

- Heç bir məsuliyyət nəzərdə tutulmur
- Yalnız mülki-hüquqi
- Yalnız intizam
- İnzibati, mülki-hüquqi və cinayət
- İntizam və mülki-hüquqi

163 Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- Düzgün cavab yoxdur
- Qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı
- Yalnız akkreditə olunan rəşəkar auditor birliyi
- Auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və yaxud) akkreditə olunan peşəkar auditor birliyi
- Qeydiyyat yeri üzrə maliyyə orqanı

164 Əgər iqtisadi subyektin rəhbəri maliyyə hesabatları ilə bağlı auditorun nəticələri ilə razılaşırsa o nəyi etməlidir:

- Düzgün cavab yoxdur
- Digər auditor təşkilatına müraciət etmək
- Auditor xidmətinə görə ödənişdən imtina etmək
- Auditorların xidmətlərini ödəmək
- Maliyyə Nazirliyinə müraciət etmək

165 Maliyyə hesabatlarının hazırlanmasına, tərtibinə və təqdiminə məsuliyyət daşıyır:

- Bütün cavablar düzgündür
- Maliyyə hesabatını yoxlayan auditor
- Auditor təşkilatının rəhbəri
- Audit aparılan şəxsin rəhbəri
- Audit aparılan şəxsin baş mühasibi

166 Auditor firmaları auditorluqdan başqa hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərmi?

- Əgər bina «Auditorlar Palatası» tərəfindən icarəyə verilmişdirsə, hüququ var
- Əgər bu auditor təşkilatının nizamnaməsində qeyd olunmuşdursa, hüququ var
- Bəli, hüququ var
- Xeyr, belə hüququ yoxdur
- Əgər bina Maliyyə Nazirliyi tərəfindən icarəyə verilmişdirsə, hüququ var

167 Təşəbbüslə audit yoxlaması:

- Bütün cavablar düzgündür
- Auditor yaxud auditor firmasının təşəbbüsü ilə aparılır
- Dövlət orqanlarının təşəbbüsü ilə aparılır
- İqtisadi subyektin qərarı ilə aparılır
- Maliyyə orqanlarının təşəbbüsü ilə aparılır

168 Auditor fəaliyyətini aparmaq üçün icazə neçə ilə verilir?

- Müddətsiz
- 1 ilə
- 3 ilə
- 5 ilə
- 10 ilə

169 Auditor fəaliyyəti nəyə aiddir?

- Bütün cavablar düzgündür
- Dövlət fəaliyyətinə
- İctimai fəaliyyətə
- Sahibkarlıq fəaliyyətinə
- Dövlətlərarası fəaliyyətə

170 Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsasları hansılardır?

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Mühasibat uçotu üzrə Azərbaycan Respublikasının Milli Standartları
- «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu
- «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi

171 Məhsul buraxılışının yoxlaması zamanı hansı nəzarət üsullarından istifadə olunur?

Sonrakı nəzarət

- Faktiki nəzarət
- İlkin nəzarət
- Yekun nəzarət
- Hesablama nəzarəti

172 İstehsal olunmuş məhsulların mövcudluğu, hərəkəti və saxlanılmasının uçotu, nəzarəti və təhlili üçün hansı sənədlər hesab olunur?

Sərəncamverici sənədlər

İcraedici sənədlər

İcmal sənədlər

Birdəfəlik sənədlər

- İlkin sənədlər

173 Auditor bitməmiş istehsalatın tərkibi və qiymətləndirilməsini yoxlamaq üçün məhsulun maya dəyərinin hansı hesablama göstəricilərindən istifadə edir?

Yekun

- İcmal
- Yığım
- Qalıq
- Cari

174 Auditor təsisçilərlə və səhmdarlarla hesablaşmaları yoxlayarkən hansı sənədlərin mövcudluğuna nəzarət etməlidir?

Ehtiyat kapitalına və əlavə kapitala

- Təsis sənədlərinə və nizamnamə kapitalına
- Təsis sənədlərinə və ehtiyat kapitalına
- Təsis sənədlərinə və əlavə kapitala
- Nizamnamə kapitalına və mənfəətə

175 Yoxlama prosesində büdcəyə ödəmələr üzrə hesabat dövrünün sonuna hansı məlumatlar yoxlanılmalıdır?

- Dövrüyyənin və son qalığın çıxarılmasının düzgünlüyü
- Dövrüyyənin və sintetik qalığın çıxarılmasının düzgünlüyü
- Dövrüyyənin və analitik qalığın çıxarılmasının düzgünlüyü
- Dövrüyyənin və balans qalığın çıxarılmasının düzgünlüyü
- Dövrüyyənin və ilk qalığın çıxarılmasının düzgünlüyü

176 Əmək haqqının hesablanması düzgünlüyünü yoxlayarkən hansı qaydadan istifadə edilir?

- Seçmə
- Tamlıq
- Fasiləsizlik
- Ardıcılıq
- Müşahidə

177 Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

- İntizam, mülki və cinayət məsuliyyəti;
- Cinayət məsuliyyəti;
- İntizam və cinayət məsuliyyəti
- Mülki məsuliyyət və cinayət məsuliyyəti;
- İntizam məsuliyyəti və mülki məsuliyyət;

178 Peşə auditor məsuliyyəti yaradan sığorta hadisələrinə aiddir:

işlərin keyfiyyətsiz yerinə yetirilməsi və yaxud onların icrası müddətlərinə əməl olunmaması, habelə məxfilik prinsipinin pozulması

- bütün cavablar düzgündür.

mühasibat və vergi hesabatlarında yol verilən səhvlərin və düzgün olmayan məlumatların aşkara çıxarılmaması audit sferasında qəbul edilən hüquqi normativ aktlar, standartlar və qaydalar üzrə tələblərin pozulması aşkara çıxarılan səhvlərin və pozğuntuların aradan qaldırılması üzrə düzgün olmayan təlimatın verilməsi

179 Müştərinin auditorla qarşılıqlı əlaqəsinə dair məsuliyyəti aşağı olanlardan ibarətdir:

- yoxlanılmaq üçün təqdim olunan informasiyaların tamlığına və etibarlılığına görə məsuliyyət
- bütün cavablar düzgündür
- məcburi auditor yoxlamasından yayınmağa görə məsuliyyət
- səhmdarların ümumi iclasının qərarını yerinə yetirməməyə görə səhmdar cəmiyyəti müdiriyyətinin məsuliyyəti
- auditor yoxlamasını aparmaq üçün zəruri şəraitin yaradılmasına görə məsuliyyət

180 Auditorun inzibati cəza növlərinə aiddir:

- xüsusi hüquqdan mərhum etmə
- xəbərdarlıq
- bütün cavablar düzgündür
- inzibati cərimə
- kənarlaşdırma

181 Auditorun (auditor təşkilatının) məsuliyyət növləri fərqləndirilir:

- mülki-hüquqi və cinayət
- mülki-hüquqi, inzibati və cinayət
- mülki-hüquqi
- mülki-hüquqi və inzibati
- inzibati və cinayət

182 2007-ci il mayın 22-də Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir:

- «Sığorta fəaliyyəti haqqında»
- «Auditorun peşə məsuliyyətinin icbari sığortası» haqqında
- «Mühasibat uçotu haqqında»
- «Auditor xidməti haqqında»
- düzgün cavab yoxdur

183 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- Əlaqədar hadisələr
- Rəhbərliyin məlumatı
- Sonrakı hadisələr
- Müəssisənin fəaliyyətində fasiləsizlik haqqında ehtimal
- Başqa auditorun işinin nəticəsindən istifadə edilməsi

184 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- Əlaqədar tərəflər
- Auditorun seçilməsi
- Analitik prosedurlar
- Auditor müşahidəsi
- Əhəmiyyətli qiymətləndirmənin auditi

185 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- İlk auditor yoxlaması – ilkin qalıq
- Auditdə əhəmiyyətlik

Risqlərin qiymətləndirilməsi və daxili nəzarət sistemi

- Proqnoz maddələri
- Auditor sübutları

186 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- Fırıldaçılıq və səhvlər
- Risklər
- Biznes biliyi
- Planlaşdırma
- Sənədlər

187 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- Xidmət təşkilatlarının xidmətlərindən istifadə edən subyektlərin auditi
- Kompyuter məlumatlarə sistemi şəraitində audit
- Maliyyə hesablaşmalarının auditi zamanı qanunların və normativ aktların nəzərə alınması
- Auditin keçirilməsi zamanı təhlil prinsipləri
- Risqlərin qiymətləndirilməsi və daxili nəzarət sistemi

188 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- Fırıldaçılıq və səhvlər
- Auditor işlərinin keyfiyyətinə nəzarət
- Auditə dair sövdələşmənin şərtləri
- Auditora təqdim edilən məlumatlar
- Auditin keçirilməsinin məqsədi və ümumi prinsipləri

189 Hal-hazırda fəaliyyət göstərən beynəlxalq auditor standartları aşağıda göstərilən hansı təşkilat tərəfindən qəbul edilmişdir?

- Beynəlxalq Auditorlar Palatası tərəfindən
- Diplomlu Auditorların Beynəlxalq Təşkilatı tərəfindən
- Beynəlxalq Mühəsiblər Assosiasiyası tərəfindən
- Beynəlxalq Mühəsiblər Federasiyası tərəfindən
- Beynəlxalq Auditorlar Federasiyası tərəfindən

190 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- Auditorların xüsusi məsələlər üzrə yoxlamalarda iştirakı
- Auditor yoxlamasının aparılmasına başqa auditorların cəlb olunması
- Auditor rəyinin təqdim olunması və müzakirəsi
- Təsərrüfat subyektinin rəhbərliyi tərəfindən auditora təqdim edilən məlumatlar

191 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- Auditor sübutu
- Təkrar audit
- Auditin məsuliyyəti
- Auditorun yekun hesabatı
- Auditor rəyləri

192 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- Auditorun yekun sənədləri
- Auditor rəyləri
- Auditin keyfiyyətinə nəzarət, Auditin iş prinsipləri
- a) Auditin iş sənədi

Auditin iş prinsipləri

193 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- Auditorun yekun sənədləri
- Auditin aparılmasının məqsəd və vəzifələri
- Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- Auditin aparılması layihəsi
- Auditin iş sənədi

194 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- Auditin iş sənədi
- Auditin aparılmasına dair müqavilə
- Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- Auditorların və sifarişçilərin müqavilələri
- Auditin aparılmasının məqsəd və vəzifələri

195 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- Auditorların və sifarişçilərin qarşılıqlı əlaqəsi
- Auditin aparılmasına dair müqavilə
- Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- Auditin aparılmasına dair sərəncam
- Auditin aparılmasının məqsəd və vəzifələri

196 Azərbaycanda “Auditin keyfiyyətinə nəzarət” milli audit standartı hansı qərarla təsdiq olunmuşdur?

- Auditorlar Palatası Şurasının 1996-cı il 21 may tarixli, 21/1 sayılı qərarı ilə
- Maliyyə Nazirliyi Kollegiyasının 1997-ci il 21 may tarixli, 21/1 sayılı qərarı ilə
- Auditorlar Palatasının 1997-ci il 21 may tarixli, 21/1 sayılı qərarı ilə
- Auditorlar Palatası Şurasının 1997-ci il 21 may tarixli, 21/1 sayılı qərarı ilə
- Auditorlar Palatası Şurasının 1997-ci il 21 iyun tarixli, 21/1 sayılı qərarı ilə

197 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- audit prosesi haqqında hesabatın verilməsi
- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi
- nəzarət
- ali təhsilli mühasiblərin cəlb edilməsi

198 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- audit prosesi haqqında hesabatın verilməsi
- müstəqillik
- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi
- ali təhsilli mühasiblərin cəlb edilməsi

199 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- audit prosesi haqqında hesabatın verilməsi
- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ali təhsilli mühasiblərin cəlb edilməsi
- məsləhət

ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

200 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- müştərilərin qəbul olunması və onlarla əməkdaşlıq
- audit prosesi haqqında hesabatın verilməsi
- ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi
- ali təhsilli mühasiblərin cəlb edilməsi

201 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi
- nəzarət
- audit prosesi haqqında hesabatın verilməsi
- ali təhsilli mühasiblərin cəlb edilməsi

202 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- karyera
- audit prosesi haqqında hesabatın verilməsi
- ali təhsilli mühasiblərin cəlb edilməsi
- ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

203 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ixtisasın artırılması
- audit prosesi haqqında hesabatın verilməsi
- ali təhsilli mühasiblərin cəlb edilməsi
- ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

204 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi
- ali təhsilli mühasiblərin cəlb edilməsi
- işin qrafikinə tərtib olunması
- audit prosesi haqqında hesabatın verilməsi
- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi

205 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- audit prosesi haqqında hesabatın verilməsi
- ali təhsilli mühasiblərin cəlb edilməsi
- diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- əməkdaşların maddə ilə işə götürülməsi
- ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

206 ABŞ-da keyfiyyətə nəzarət standartları üzrə komitənin ilk hesabatı necə adlanırdı?

Diplomlu ictimai mühasiblərin fəaliyyətinin keyfiyyətinə nəzarət paketi

- Diplomlu ictimai mühasiblərin (auditorların) firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi
- Ali diplomlu ictimai auditor firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi
- Diplomlu ictimai mühasiblərin (auditorların) firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət haqqında hesabat
- Ali diplomlu ictimai auditorların fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi

207 ABŞ-da keyfiyyətə nəzarət standartları üzrə komitənin ilk hesabatı nə vaxt buraxılmışdır?

- 1978-ci ildə
- 1977-ci ildə
- 1979-cu ildə
- 1981-ci ildə
- 1980-ci ildə

208 ABŞ-da keyfiyyətə nəzarət standartları üzrə komitə nə vaxt yaradılmışdır?

- 1975-ci ildə
- 1977-ci ildə
- 1971-ci ildə
- 1972-ci ildə
- 1973-cü ildə

209 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- audit zamanı baxılmalı olan məsələləri
- rəyin təqdim edilməsini
- firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini
- firma daxilində auditin gedişatını

210 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- cauditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini
- firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- auditor yoxlamasının yekunlaşdırılmasını
- audit zamanı baxılmalı olan məsələləri
- firma daxilində auditin gedişatını

211 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- audit zamanı baxılmalı olan məsələləri
- firma daxilində auditin gedişatını
- firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- müstəqil tədqiqat planını
- auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

212 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- firma daxilində auditin gedişatını
- auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini
- firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsini
- audit zamanı baxılmalı olan məsələləri

213 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- firma daxilində auditin gedişatını
- auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini
- firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- auditor yoxlamasının strategiyasının müəyyən edilməsini

audit zamanı baxılmalı olan məsələləri

214 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

firma daxilində auditin gedişatını

audit zamanı baxılmalı olan məsələləri

firma rəhbərinin tapşırıqlarına əməl edilməsini

- audit strategiyasının işlənilib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsini
- auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

215 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

firma daxilində auditin gedişatını

audit zamanı baxılmalı olan məsələləri

firma rəhbərinin tapşırıqlarına əməl edilməsini

- mümkün riskin qiymətləndirilməsini
- auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

216 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

firma daxilində auditin gedişatını

auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

audit zamanı baxılmalı olan məsələləri

- biznesin icmalını və xülasəsini
- firma rəhbərinin tapşırıqlarına əməl edilməsini

217 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

firma rəhbərinin tapşırıqlarına əməl edilməsini

audit zamanı baxılmalı olan məsələləri

firma daxilində auditin gedişatını

- razılaşmanın məqsədinin müəyyən edilməsini
- auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

218 Hamı tərəfindən qəbul olunan ilk on auditor standartı neçənci ildə işlənilib hazırlanmışdır?

1937-ci ildə

1949-cu ildə

1929-cu ildə

- 1939-cu ildə
- 1933-cü ildə

219 Audit standartları aşağıdakı növlərə bölünür:

firmadankənar audit standartları, firmadaxili audit standartları, kompleks audit standartları

kənar audit standartları, daxili audit standartları, ümumi audit standartları

ali audit standartları, orta audit standartları, aşağı audit standartları

- beynəlxalq audit standartları, milli audit standartları, firmadaxili audit standartları
- məcburi audit standartları, könüllü audit standartları, inzibati audit standartları

220 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək

audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək

auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək

- yeni elmi nailiyyətlərin auditor praktikasında tətbiqinə kömək etmək
- auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

221 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
 auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək
 audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək

- auditor prosesinin bəzi üsullarının əlaqəsini yaratmaq
 auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək

222 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
 audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
 auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək

- müştərilərlə danışıq aparmaqda auditorlara kömək etmək
 auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

223 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

- dövlət tərəfindən olan nəzarəti aradan qaldırmaq
 audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
 auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
 auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək

224 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
 audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
 auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək

- ixtisasın peşə imicini yüksəltmək
 auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

225 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
 audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
 auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək

- audit yoxlaması prosesindən istifadə edənlər tərəfindən informasiyaların başa düşülməsinə şərait yaratmaq
 auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

226 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək
 audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
 auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək

- auditor yoxlamasının yüksək keyfiyyətini təmin etmək
 auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

227 Auditor standartları nəyi təmin edir?

informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
 auditorun biliklərinin möhkəmləndirilməsini
 dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini

- auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini
 auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

228 Auditor standartları nəyi təmin edir?

informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
 dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
 auditorun biliklərinin möhkəmləndirilməsini

- auditora öz müştərisi ilə danışıqlar aparmağa kömək etməyi
auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

229 Auditor standartları nəyi təmin edir?

- auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini
dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
auditorun biliklərinin möhkəmləndirilməsini
- dövlət tərəfindən olunan nəzarətin aradan qaldırılmasını
informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini

230 Auditor standartları nəyi təmin edir?

- dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
auditorun biliklərinin möhkəmləndirilməsini
- auditor peşəsinə ictimai maraq (imic) formalaşdırmağı
auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

231 Auditor standartları nəyi təmin edir?

- dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
auditorun biliklərinin möhkəmləndirilməsini
- informasiya istifadəçilərinə auditor yoxlamalarının proseslərini başa düşməyi öyrətməyi
auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

232 Auditor standartları nəyi təmin edir?

- auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini
auditorun biliklərinin möhkəmləndirilməsini
dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- auditor praktikasına yeni-yeni elmi nailiyyətlərin tətbiqinə təsir göstərməyi
informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini

233 Auditor standartları nəyi təmin edir?

- informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
auditorun biliklərinin möhkəmləndirilməsini
dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- auditor yoxlamalarının yüksək keyfiyyətli olmasını
auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

234 Neçə firmadaxili audit standartları hazırlanmışdır?

- 30.0
11.0
18.0
- 10.0
20.0

235 Firmadaxili audit standartları nəyi özündə əks etdirir?

- Məsuliyyət, obyektivlik, konfidensiallıq, düzgünlük
Obyektivlik, razılaşmanın məqsədinin müəyyən edilməsi
Konfidensiallıq, düzgünlük, biznesin icmalını
- Razılaşmanın məqsədinin müəyyən edilməsi, biznesin icmalını, riskin qiymətləndirilməsini
Düzgünlük, konfidensiallıq, riskin qiymətləndirilməsini

236 Azərbaycan Auditorlar Palatası tərəfindən neçə milli audit standartı hazırlanmışdır?

- 29.0
- 11.0
- 15.0
- 18.0
- 30.0

237 Beynəlxalq Komitə neçə beynəlxalq audit standartı hazırlamışdır?

- 11.0
- 25.0
- 29.0
- 30.0
- 18.0

238 Audit standartlarının neçə növü vardır?

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

239 Audit standartları dedikdə nə başa düşülür?

- Müştərilərə informasiya xidmətləri göstərir
- Mühasibat uçotunun təşkilində müəssisəyə köməklik göstərir
- Uçotun bərpa olunmasına və aparılmasına, mühasibat (maliyyə) hesabatının tərtib edilməsinə köməklik göstərir
- Müştəriyə (sifarişçiyə) tələb olunan səviyyədə xidmət göstərmək üçün vahid və mütərəqqi qayda və üsulları müəyyən edir
- Vergilərin planlaşdırılmasına və vergiyə görə hesablama aparılmasına köməklik göstərir

240 Əgər auditor hesab edirsə ki, bir və ya bir neçə mühüm yol verilmələr gözlənilən maliyyə informasiyaları üçün düşünməyə əsas vermir, onda o, etməlidir:

- mənfi fikir bildirməlidir
- mənfi fikir bildirməli, yaxud tapşırıqdan imtina etməlidir
- düzgün cavab yoxdur
- tapşırıqdan imtina etməlidir
- iradla fikir bildirməli, yaxud mənfi fikir bildirməlidir

241 Auditor, ekspertin işindən istifadə olunmasına istinad edə bilər:

- ekspertin işindən istifadə etməyə heç bir zaman istinad etməməlidir
- istənilən hadisədə
- ekspertin razılığı ilə modifikasiyalı rəy verildikdə
- modifikasiyalı rəy verildikdə
- düzgün cavab yoxdur

242 Əgər rəhbərlik zəruri sayılan ərizə təqdim etmirsə, onda auditor etməlidir:

- rəyə diqqəti cəlb edən abzas əlavə edilməlidir
- irad göstərməklə fikrini bildirməli, yaxud auditin həcmi ilə əlaqədar fikir bildirməkdən imtina etməlidir
- rəyə diqqəti cəlb edən abzas əlavə etməli, yaxud mənfi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir
- düzgün cavabı yoxdur
- mənfi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir

243 Əgər rəhbərlik fəaliyyətin fasiləsizliyinə yol verildiyini əhatə edən qiymətləndirmə dövrünün artırməsını arzulamırsa, onda auditor etməlidir:

düzgün cavab yoxdur

- auditin həcmının məhdudlaşdırılması ilə əlaqədar qərarın modifikasiyasının zəruriliyini nəzərdən keçirmək; rəyə, diqqəti cəlb edən abzas əlavə edilməlidir
- mənfi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir
- irad göstərilməklə fikir bildirilməli və rəyə diqqəti cəlb edən abzas əlavə edilməlidir

244 Əgər fəaliyyətin fasiləsizliyi əhəmiyyət daşıyan qeyri- müəyyənliklə müşayiət olunursa və Maliyyə hesabatına informasiyaların adekvat açıqlanması yoxdursa, auditor etməlidir:

düzgün cavab yoxdur

mənfi fikir bildirməlidir

rəyə diqqəti cəlb edən bilən abzas əlavə etməlidir

- iradla fikrini bildirməli, yaxud mənfi fikir bildirməlidir
- auditor rəyini lazımi şəkildə modifikasiya etməlidir

245 Müsbət təsdiq haqqında xahişə münasibət bildirilmədiyi halda auditor etməlidir:

düzgün cavab yoxdur

hesabatın hazırlanması üzrə mənfi fikir bildirilməsi

auditor rəyinin modifikasiyası haqqında məsələnin nəzərdən keçirilməsi

- alternativ auditor prosedurları tətbiq etmək
- yoxlama aparmaqdan imtina etmək

246 Qiymətləndirici əhəmiyyət daşıyan audit nəzərdə tutur:

qiymətləndirməyə məruz qalan sonrakı hadisələrin müfəssəl yoxlanılması

qiymətləndirici əhəmiyyət daşıyan proseslərin testləşdirilməsi

müfəssəl yoxlanma

- bütün cavablar düzdür
- müstəqil qiymətdən istifadə edilməsi

247 Əgər auditor müəyyən edirsə ki, maliyyə hesabatlarının hazırlanmasına münasibətdə aşkarlanmayan risk qəbul edilən aşağı səviyyəyə endirilə bilinmir, onda o, belə hərəkət etməlidir:

bütün cavablar düzdür

auditor qərarının modifikasiyası haqda məsələni araşdırmaq

həmin məsələ ilə bağlı fikir bildirməkdən imtina etmək

- qeydlə fikir bildirmək və yaxud fikir bildirməkdən imtina etmək
- düzgün cavab yoxdur

248 Nəzarət vasitəsi testlərinin keçirilməsi vacibdir:

düzgün cavab yoxdur

qarşısı alınmayan risklərin qiymətləndirilməsini təsdiq etmək üçün

nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün

- yüksəkdən aşağı nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün
- nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün

249 Auditor riski aşağıdakılarla əlaqədardır

düzgün cavab yoxdur

hesabların saldosa, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır

hesabların saldosa, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır

- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır
- məzmun üzrə auditor prosedurları hesabların saldosa, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir

250 Aşkarlanmayan risk aşağıdakılarla əlaqədardır

düzgün cavab yoxdur

hesabların saldosa, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır

hesabların saldosa, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır

- məzmun üzrə auditor prosedurları hesabların saldusunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir
- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır

251 29. Əgər rəhbərlik əhəmiyyətli sayılan səhvlərin hesabatda düzəldilməsinə imtina edərlərsə auditor belə yanaşmalıdır:

düzgün cavab yoxdur

fikrini bildirməkdən imtina haqqında məsələnin nəzərdən keçirilməsi

mahiyyət üzrə əlavə auditor proseduru aparılmalıdır

- auditor rəyinin lazımı modifikasiyası haqda məsələnin nəzərdən keçirilməsi
- mənfi fikrin bildirilməsi haqqında məsələnin nəzərdən keçirilməsi

252 Hesabatın ədalətli təqdim olunması zamanı auditor müəyyən etməlidir:

düzgün cavab yoxdur

aşkara çıxarılan səhvlər hesabatdan maraqlı istifadəçilərin qərarlarına təsir edirmi?

aşkara çıxarılan səhvlər miqdar ifadəsində əhəmiyyətli və keyfiyyətlidirmi?

- düzəldilməyən təhriflərin məcmusu əhəmiyyətli sayılırmı?
- aşkara çıxarılan və düzəldilməyən səhvlər əhəmiyyətli sayılırmı?

253 Müfəttişlik, sorğu və təsdiq, yekun vurmaq özlüyündə aiddir:

faktik sübutların alınması metodlarına

- auditor sübutlarının alınması prosedurlarına
- düzgün cavab yoxdur
- məzmun üzrə reklama prosedurlarına
- məzmun üzrə yoxlama metodlarına

254 Düzgün təqdimat, məzmunun formadan üstünlüyü, ehtiyatlılıq, tamlıq və müqayisəlilik aid edilir:

düzgün cavab yoxdur

audit sübutlarının alınması prinsiplərinə

Beynəlxalq Audit Standartlarının prinsiplərinə

- Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə
- Maliyyə Hesabatının hazırlanması prinsiplərinə

255 Baş vermə, dəyərəcə qiymətləndirmə və dəqiq ölçü aid edilir

düzgün cavabı yoxdur

Beynəlxalq Audit Standartlarının prinsiplərinə

Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə

- maliyyə hesabatının hazırlanması prinsiplərinə
- audit sübutlarının alınması prinsiplərinə

256 Beynəlxalq Audit Standartlarının prinsiplərinə uyğun olaraq peşə skeptizizminə və düşüncəli inama aid edilir:

düzgün cavab yoxdur

auditin etik prinsiplərinə

Beynəlxalq Audit Standartlarının tövsiyələrinə

- auditin ümumi prinsiplərinə
- maliyyə Hesabatlarının hazırlanmasına

257 Öz fikrini ifadə edən zaman auditor istifadə edir:

düzgün cavab yoxdur

“bizim fikrimizcə əlavə olunan ... hesabat etibarlıdır, başqa sözlə o, bütün əhəmiyyətli münasibətlərdə aktivlərin əks olunmasını təmin edir”

“bizim fikrimizcə, təşkilatın maliyyə hesabatı bütün əhəmiyyətli münasibətlərdə etibarlılığı əks etdirir”

- “etibarlı və ədalətli baxış verir”, “bütün əhəmiyyətli münasibətlərdə ədalətlik təqdim edilir”
- “düşüncəli inam meyarından asılı olaraq hesabat bütün əhəmiyyətli aspektlərdə etibarlı şəkildə tanınmışdır”

258 Beynəlxalq Audit Standartlarına görə maliyyə hesabatı adətən aşağıdakılara uyğun olaraq tərtib və təsdiq edilir

düzgün cavab yoxdur

Maliyyə Hesabatının Beynəlxalq Standartları, Milli Uçot Standartları və həmin ölkənin normativ aktları

Maliyyə Hesabatının Beynəlxalq Standartları və Beynəlxalq Audit Standartları

- Maliyyə Hesabatının Beynəlxalq Standartları, Milli Mühasibat Uçotu Standartları, yaxud digər əsas prinsiplər Milli Mühasibat Uçotu Standartları və hesabatda göstərilən digər əsas prinsiplər

259 Auditorun Beynəlxalq Audit Standartlarından geri çəkilə bilmək hüququ var:

düzgün cavab yoxdur

əgər bunu auditin Milli Standartları və digər normativ sənədləri tələb edirsə

əgər Beynəlxalq Standartlarda daxili fərqlər və ziddiyyətlər mövcuddursa

- müstəsna hallarda, auditin məqsədlərinə daha effektiv şəkildə nail olmaq heç bir halda Beynəlxalq Standartlardan geri çəkilmək hüququ yoxdur

260 Əgər auditor hesab edirsə ki, gözlənilən maliyyə informasiyalarının təqdimatı və açıqlanması adekvat deyildir, onda o, belə etməlidir

düzgün cavab yoxdur

tapşırıqdan imtina etməlidir

qeydlə fikrini yaxud mənfi fikrini bildirməlidir

- qeydlə fikrini yaxud mənfi fikrini bildirməli, yaxud tapşırıqdan imtina etməlidir əlavə auditor prosedurları həyata keçirmək

261 Əgər auditor belə bir fikrə gəlicə ki, digər auditorun işindən istifadə etmək olmur, onda o, belə etməlidir:

düzgün cavab yoxdur

mənfi fikir və yaxud qeydlə fikir bildirmək

rəyə diqqəti cəlb edən abzas daxil edilməlidir

- qeydlə fikrini bildirməli və yaxud auditin həcmnin məhdudluğu ilə əlaqədar fikir bildirməkdən imtina etməlidir rəyə diqqəti cəlb edən abzas daxil edilməli, yaxud mənfi fikir bildirilməlidir

262 Əgər rəhbərliyin ərizəsi digər auditor sübutları ilə ziddiyyət təşkil edərsə, onda auditor etməlidir:

düzgün cavab yoxdur

alternativ auditor prosedurları həyata keçirmək

auditor qərarının modifikasiyasının zərurliyini nəzərdən keçirmək

- əlavə prosedurlar həyata keçirmək və rəhbərliyin digər ərizəsinin etibarlılığını bir daha nəzərə almaq qeydlə fikir bildirmək və rəyə diqqəti cəlb edən abzas daxil etmək

263 Əgər fəaliyyətin fasiləsizliyinə yol verilmişdirsə və maliyyə hesabatında informasiyanın adekvat açıqlanması barədə qeyd varsa, onda auditor etməlidir

düzgün cavab yoxdur

qərara diqqəti cəlb edən abzas daxil etmək

dənışıqsız müsbət rəy bildirmək

- dənışıqsız müsbət rəy bildirmək və qərara diqqəti cəlb edən abzas daxil etmək auditor rəyini lazımi səviyyədə vermək

264 Əgər auditor belə hesab edir ki, subyekt öz fəaliyyətini fasiləsiz davam etdirə bilməz, onda o, belə etməlidir:

- düzgün cavab yoxdur
- xüsusi qeyd aparmalı, y axud mənfi fikir bildirməlidir
- rəyə diqqət cəlb edə bilən abzas əlavə etməlidir
- mənfi fikir bildirməlidir
- auditor rəyini lazımi səviyyədə verməlidir

265 Əgər auditora belə bir nəticə formalaşarsa ki, kənar təsdiqlər və alternativ prosedurlar auditor sübutlarını təmin edə bilmir, onda o, belə etməlidir:

- düzgün cavab yoxdur
- lazımi səviyyədə auditor rəyi vermək
- fikir bildirməkdən imtina etmək
- əlavə auditor prosedurları həyata keçirmək
- hesabatın etibarlılığı barədə mənfi fikir bildirmək

266 Əgər auditor əlaqəli tərəflərə münasibətdə kifayət qədər auditor sübutu əldə edə bilmirsə, aşağıdakıları həyata keçirməlidir

- fikir bildirməkdən imtina etmək
- düzgün cavab yoxdur
- əlavə auditor prosedurları həyata keçirmək
- hesabatın etibarlılığı barədə mənfi fikir bildirmək
- lazımi səviyyədə auditor rəyi vermək

267 Əgər gözlənilən riskin və nəzarət vasitəsi riskinin məcmusu aşağı səviyyədə qiymətləndirilsə, onda auditor etməlidir:

- düzgün cavab yoxdur
- məzmun üzrə yoxlama prosedurundan imtina etmək
- ümumi auditor riskini yenidən qiymətləndirmək
- hesabların əhəmiyyətli saldosa və əməliyyatların sinfinə münasibətdə bəzi yoxlama prosedurları aparmaq
- məzmun üzrə yoxlama prosedurunun xeyli ixtisar etmək

268 Nəzarət vasitəsi riskinin qabaqcadan qiymətləndirilməsi üçün vacibdir

- düzgün cavab yoxdur
- nəzarət vasitəsi testlərinin keçirilməsi zamanı auditor sübutlarının əldə olunması
- gözlənilən riskin qiymətləndirilməsi
- mühasibat uçotu və subyektin daxili nəzarət sisteminin dərk olunması
- ümumi auditor riskinin qiymətləndirilməsi

269 Ayrılmaz risk aşağıdakılarla bağlıdır

- düzgün cavab yoxdur
- auditor prosedurları mahiyyətcə hesabların saldosa yaxud əməliyyatların sinfində təhrifləri aşkarlamağa imkan vermir (bunlar ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər)
- təhriflərə hesabın saldosa, yaxud əməliyyatların sinfinə münasibətdə yol verilə bilər (Bu əhəmiyyətli olduqda, vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə)
- hesabların saldosa, yaxud əməliyyatların riski təhriflərə məruz qalmışdır. Bu ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət vasitəsinin olmamasına yol verildikdə)
- maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur.

270 Nəzarət vasitəsinin riski əlaqədardır

- düzgün cavab yoxdur
- auditor prosedurları mahiyyətcə hesabların saldosa yaxud əməliyyatların sinfində təhrifləri aşkarlamağa imkan vermir (bunlar ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər)

hesabların saldusu, yaxud əməliyyatların riski təhriflərə məruz qalmışdır Bu ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət vasitəsinin olmamasına yol verildikdə)

- təhriflərə hesabın saldusuna, yaxud əməliyyatların sinfinə münasibətdə yol verilə bilər (Bu əhəmiyyətli olduqda, vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur.

271 Əhəmiyyətlilik və auditor riski arasında aşağıdakı əlaqə mövcuddur

düzgün cavab yoxdur

- əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər aşağı olur
əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksək olur
əhəmiyyətliliyin səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur
əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksəkdir, əhəmiyyətlilik səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur

272 Beynəlxalq Audit Standartları auditorndan əhəmiyyətliliyə qiymət verilməsini tələb edir:

düzgün cavab yoxdur

təhriflərin səbəbləri qiymətləndirildikdə
auditor prosedurları planlaşdırıldıqda

- auditor prosedurları planlaşdırıldıqda və təhriflərin səbəblərinə qiymət verildikdə
auditor prosedurları planlaşdırıldıqda, təhriflərin səbəblərinə qiymət verildikdə, mühasibat uçotu və daxili nəzarət sistemində qiymət verildikdə

273 Beynəlxalq Audit Standartları auditor sübutlarının alınmasının aşağıdakı prosedurlarını deklorasiya edir

düzgün cavab yoxdur

müfəttişlik, müşahidə, sorğu, təsdiq, yenidən hesablamaq və analitik prosedurlar
müfəttişlik, müşahidə, icmallaşdırma və qruplaşdırma, sorğu və təsdiq, yenidən hesablamaq, sürət çıxarma və analitik prosedurlar

- müfəttişlik, müşahidə, sorğu və təsdiq, yekun vurmaq və analitik prosedurlar
yenidən hesablamaq, inventarlaşdırma, uçot qaydalarına əməl olunmasının yoxlanılması, təsdiq, şifahi sorğu, sənədlərin yoxlanılması, analitik prosedurlar, alternativ balansın hazırlanması

274 Yerində olmaq, əhəmiyyətlilik, etibarlılıq və neytrallıq aiddir

düzgün cavab yoxdur

auditor sübutlarının alınması prinsiplərinə
Beynəlxalq Audit Standartlarının prinsiplərinə

- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının prinsiplərinə
Maliyyə Hesabatlarının hazırlanması prinsiplərinə

275 5. Mövcudluq, tamlıq, təqdimat və açıqlanma aiddir:

Düzgün cavabı yoxdur

Beynəlxalq Audit Standartlarının prinsiplərinə
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının prinsiplərinə

- Maliyyə Hesabatlarının hazırlanması prinsiplərinə
auditor sübutlarının alınması prinsiplərinə

276 Müstəqillik, obyektivlik və məxfilik prinsipləri aiddir:

düzgün cavabı yoxdur

Beynəlxalq Audit Standartlarının tövsiyyə xarakterli müddəalarına
auditin ümumi prinsiplərinə

- auditin etik prinsiplərinə
maliyyə hesabatlarının hazırlanmasına

277 Maliyyə hesabatının auditinin məqsədləri aşağıdakılardır

düzgün cavab yoxdur

maliyyə hesabatının dürüstlüyünün təsdiqi və ona zəmanət verilməsi

bütün əhəmiyyətli aspektlərdə maliyyə hesabatının dürüstlüyü haqda əsaslandırılmış fikrin əks etdirilməsi

- bütün hallarda maliyyə hesabatının hazırlanmasının müvafiq prinsiplərə cavab verməsi barədə auditora imkan yaradılması

maliyyə hesabatı tərtib olunan zaman mühasibat uçotu prinsiplərinin gözlənilməsinə nail olunması

278 Auditin Beynəlxalq Standartlarında əlavə xidmətlərə aiddir:

düzgün cavab yoxdur

maliyyə təhlili, biznesin qiymətləndirilməsi, konsaltinq, müəssisənin yenidən təşkili üzrə xidmətlər, hesabatın tərtibi (kompilyasiyası)

konsultativ xidmətlər, qiymətləndirici fəaliyyət

- icmal yoxlama, razılaşdırılmış proseduralar, maliyyə informasiyalarının kompilyasiyası uçotun aparılması və hesabatın tərtib olunması üzrə xidmətlər, konsaltinq xidmətləri, əmlakın və biznesin qiymətləndirilməsi, auditor fəaliyyəti ilə əlaqədar təhsil və digər xidmətlər

279 Auditin Beynəlxalq Standartları tətbiq olunmalıdır:

- bəzi göstəricilərin təhrif olunması maliyyə hesabatından istifadə edənlərin qərarlarına təsir göstərdikdə ilkin qalıq və hesabatın müqayisəli göstəriciləri yoxlanıldıqda bəzi göstəricilərin yoxlanılması düşünmək üçün inam yaratdıqda maliyyə hesabatının bütün göstəriciləri yoxlanıldıqda düzgün cavab yoxdur

280 Auditor riski necə başa düşülür?

Bütün cavablar düzgündür

Müştərinin Maliyyə Hesabatı haqqında mənfi fikir söyləndikdə göstərilən xidmətlərə görə qonorar ala bilməmək riski

Yoxlanılan Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşdırmaların mövcudluğu haqda auditorun fikrinin söylənilməsi

- Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşmalara yol verildikdə auditor tərəfindən müvafiq olmayan fikir söyləndikdə

Belə bir risk də mövcuddur ki, auditor prosedurları məzmunca hesabların qalıqları üzrə bütün saxtalaşdırmaları aşkarlamağa imkan vermir

281 Beynəlxalq auditor praktikasında aşkarlanmamaq riski dedikdə nə başa düşülür?

Auditor yoxlaması mahiyyətə hesabların qalığı üzrə və yaxud əməliyyatların dərəcəsi üzrə aşkarlaya bilmir Saxtalaşdırılmanın öz vaxtında aradan qaldırılmaması riski (mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə aşkarlanan)

Hesabların qalığının və yaxud əməliyyatların dərəcəsinin saxtalaşdırılması meyli

- Auditor yoxlaması vasitəsi ilə saxtalaşdırmanın aşkarlanmasına imkan verməyən risklər. Bu risklər həm ayrılıqda, həm də məcmu formada əhəmiyyətli sayıla bilər Hesabların qalığına, yaxud əməliyyatların dərəcəsinə münasibətdə saxtalaşdırma vaxtında aradan qaldırılma və yaxud daxili nəzarətin köməyi ilə aşkarlanma bilər

282 Beynəlxalq auditor praktikasında ayrılmaz risk dedikdə nə başa düşülür?

Düzgün cavab yoxdur

Hesabın qalığına yaxud əməliyyatın dərəcəsinə münasibətdə saxtalaşdırmağa yol verilə bilər və həmin saxtalaşdırma mühasibat uçotunun və daxili nəzarətin köməyi ilə vaxtında aradan qaldırılmaz

Auditor yoxlaması mahiyyətə saxtalaşdırmaları aşkara çıxarmağa imkan verməyən risklər həm ayrılıqda, həm də məcmu şəkildə əhəmiyyətli ola bilər

- Müvafiq daxili nəzarət vasitələri olmadıqda hesablar qalığının və yaxud əməliyyatlar siniflərinin əhəmiyyətli təhriflərə məruz qalması

Hesabların qalığına və yaxud əməliyyatların dərəcəsinə münasibətdə yol verilən saxtalaşdırmalar mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə vaxtında aradan qaldırılır;

283 İlkin audit zamanı müştəri qarşısında auditorun məktub-öhdəliyi:

- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlandıqdan sonra maliyyə hesabatlarından istifadə edənlərə göndərilir
- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlandıqdan sonra icra orqanına göndərilir
- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburidir və audit haqqında müqavilə bağlandıqdan sonra icra orqanına göndərilir
- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlananadək icra orqanına göndərilir
- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlananadək icra orqanına göndərilir

284 Auditor təşkilatının məktub-öhdəliyinin tərtib olunması məqsədlərini müəyyənləşdirin:

- Audit yoxlamasına dəvətə razılıq verilməsi, habelə yoxlanılan iqtisadi subyektin öhdəliyinin müəyyənəşdirilməsi
- Audit yoxlamasına dəvətə razılıq verilməsi və müəssisənin həmin auditor təşkilatına minnətdarlığını bildirməsi
- Auditin keçirilməsinə dair dəvətə razılıq verilməsi
- Auditin keçirilməsinə dair dəvətə razılıq verilməsi, habelə auditor yoxlamasının şərtlərinin, auditor təşkilatının və yoxlanılan iqtisadi subyektin öhdəliklərinin müəyyənəşdirilməsi
- Audit yoxlamasının dəvətinə razılıq verilməsi, müəssisənin həmin auditor təşkilatına minnətdarlığı, habelə auditor təşkilatının öhdəliklərinin müəyyənəşdirilməsi

285 Auditin Beynəlxalq Standartlarının konseptual əsasları tətbiq edilir:

- Bütün cavablar düzdür
- Xülasə və razılaşdırılan prosedurlar üzrə xidmətlərə
- Auditor praktikasında göstərilən bütün xidmətlərə
- Auditin əsaslarına və köməkçi xidmətlərinə
- İnformasiyaların hazırlanması üzrə xidmətlərə

286 Maliyyə informasiyasının hazırlanması üzrə xidmətlər göstərdikdə auditor aşağıdakı inam səviyyəsinə təminat verir

- Yüksək
- Orta
- Pozitiv
- Heç bir
- Aşağı

287 Yoxlama prosesində auditor maliyyə hesabatlarının dürüstlüyünü müəyyənəşdirməlidir

- Vergi orqanları tərəfindən müəyyənəşdirilən mütləq dəqiqlik aspektlərində
- Mütləq dəqiqliyin zəruri sayıldığı aspektlərdə
- Mütləq dəqiqliklə
- Bütün əhəmiyyətli münasibətlərdə
- Mütləq dəqiqlik müqaviləsində sadalanan aspektlərdə

288 Beynəlxalq Audit Standartları təsdiq edildikdə, qərarların qəbul olunması qaydasını müəyyənəşdirin:

- Düzgün cavab yoxdur
- İclasda iştirak edən şəxslərin ¼-nün səs verməsi ilə (komitənin ən azı 10 üzvü iştirak etməlidir);
- İclasda iştirak edən şəxslərin sayının sadə səs çoxluğu ilə
- İclasda iştirak edən şəxslərin ¾-nün səs verməsi ilə (komitənin ən azı 9 üzvü iştirak etməlidir);
- Komitə üzvlərinin 50 %-dən çoxu səs verdikdə

289 Beynəlxalq tələblərə cavab verən standartların qlobal sistemlərinin əsas ünsürlərini göstərin:

- Dövlət Bölməsinin Beynəlxalq Standartları
- BMF-nin peşəkar mühasiblərinin əxlaq Kodeksi
- Auditin Beynəlxalq Standartları
- Bütün cavablar doğrudur
- Beynəlxalq Təhsil Standartları

290 Auditorun fikrinə təsir göstərməyən amillərə aiddir:

Maliyyə Hesabatına təsir göstərə bilən qeyri-müəyyənliklər, seçilən uçot siyasəti ilə bağlı rəhbərliklə fikir ayrılığı, həmin siyasətin tətbiqində fikir ayrılığı və s.

Maliyyə Hesabatına təsir göstərə bilən qeyri-müəyyənlik

Auditorun işinin həcmnin məhdudlaşdırılması;

- Seçilən uçot siyasəti və onun tətbiqi ilə bağlı rəhbərliklə fikir ayrılığı, hesabatlarda olan informasiyaların açılmasında fərqlər

Maliyyə Hesabatına təsir göstərə bilən auditorun iş həcmnin məhdudluğu və qeyri-müəyyənlik

291 Auditor satışdan alınan gəlirləri müştəri tərəfindən gizlədilməsi və uçot qeydlərində əks olunmamasını belə təsnifləyir:

Arifmetik səhv

Yaddan çıxarmaq

Mexaniki səhv

- Fırıldaçılıq;
Təsərrüfat əməliyyatlarının həcmindən asılı olaraq

292 Auditor firmasının keyfiyyətə nəzarət sistemi özündə aşağıdakı elementləri birləşdirməlidir:

Monitorinq və yoxlama

Monitorinq və rəhbərlik;

Nəzarət və yoxlama

- Monitorinq, əmək resursları; rəhbərlik
Monitorinq və əmək resursları

293 Müştərinin hansı hərəkəti auditor tərəfindən səhv kimi qiymətləndirilə bilər?

Göstərilməyən marketinq xidməti xərclərinin uçotda əks etdirilməsi və materialların silinməsinin FİFO metodu ilə qiymətləndirilməsinin hesabat dövründəki xərcləri artırmaq məqsədi ilə LİFO metoduna keçirilməsi

Materialların silinməsinin FİFO metodu ilə qiymətləndirilməsinin hesabat dövründəki xərcləri artırmaq məqsədi ilə LİFO metoduna keçirilməsi

Göstərilməyən marketinq xidmətlərinə görə xərclərin uçotda əks etdirilməsi

- Eyni dövrdə daxil olan illik icarə haqqlarının cari xərclər qismində tanınması
Eyni dövrdə daxil olan illik icarə haqqlarının cari xərclər qismində tanınması və göstərilməyən marketinq xidməti xərclərinin uçotda əks etdirilməsi

294 Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun surətdə kifayətlik anlayışını müəyyənləşdirin:

Bütün cavablar düzgündür

Auditor prosedurunun miqdar ölçüsü

Səhvlərin miqdar ölçüsü

- Auditor sübutunun miqdar ölçüsü
Saxtalaşdırılmaların miqdar ölçüsü

295 Beynəlxalq Audit Standartına uyğun olaraq auditor aşağıdakı hallarda əhəmiyyətliyə qiymət verə bilər:

Düzgün cavab yoxdur

Auditor sübutu əldə olunan zaman

Auditor seçimi zamanı

- Auditor prosedurlarının xarakterinin, müddətinin və həcmnin müəyyənləşdirildiyi və təhriflərin nəticələrinin qiymətləndirildiyi zaman
Auditor seçimi zamanı və auditor sübutları alındıqda

296 Əhəmiyyətlik və auditor riski arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

Asılılıq seçimin həcmi ilə müəyyənləşir

Heç bir qarşılıqlı əlaqə yoxdur

Birbaşa

- Əks
Asılılıq riskin səviyyəsi ilə müəyyənləşir

297 Auditin Beynəlxalq Standartlarına uyğun olaraq auditin həcmi terminini müəyyənləşdirin.

Bütün cavablar düzgündür

Yoxlamaya məruz qalan təsərrüfat əməliyyatlarının siyahısı

Yoxlama üçün zəruri olan auditor sübutlarının siyahısı

- Müəyyən hallarda auditin məqsədinə nail olmaq üçün zəruri sayılan auditor prosedurunun siyahısı
Yoxlamaya məruz qalan mühasibat uçotu hesablarının siyahısı

298 Hansı şəraitdə auditin beynəlxalq standartları qüvvəyə minir?

Mühasiblərin Beynəlxalq Federasiyası üzvü olan ölkələrin milli dillərinə tərcümə olunduğu tarixdən

- Standart ingilis dilində dərc olunduğu və tarixin göstəriləndiyi andan
Düzgün cavab yoxdur
Standartın layihəsinin araşdırıldığı tarixdən
Standartın layihəsinin hazırlandığı tarixdən

299 Beynəlxalq auditor praktikası üzrə qaydalar nəyə malikdir?

Beynəlxalq Mühasiblər Federasiyası üzvü olan bütün dövlətlər tərəfindən icrası məcburidir

- Standartlara əməl olunmasında auditorlara praktik kömək göstərmək məqsədi ilə tövsiyyə xarakteri daşıyır
Düzgün cavab yoxdur
Beynəlxalq Mühasiblər Federasiyası üzvü olan bütün dövlətlər və Beynəlxalq Auditorlar Təşkilatı tərəfindən icrası məcburidir
Beynəlxalq Auditorlar Təşkilatları tərəfindən icrası məcburidir

300 Auditorun müstəqilliyi prinsipini pozan halları müəyyənləşdirin.

Bütün cavablar düzgündür

- Müştərilər və onların işləri ilə maliyyə əlaqəsi
Sayğısızlığın gözlənilməsi üzrə öhdəliklərdə baş verən münaqişə
Qanoralar
Komisyon mükafatları

301 Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olaraq razılaşdırılmış prosedurların terminlərini müəyyənləşdirin.

Maliyyə Hesabatlarının müxtəlif maddələrinə münasibətdə analitik prosedurlar

Mühasibat balansının aktiv maddələrə münasibətində analitik prosedurlar

Maliyyə hesabatlarının müxtəlif maddələrinə münasibətdə analitik prosedurlar və mühasibat uçotu hesablarının qalıqlarının testləşdirilməsi prosedurları

Mühasibat uçotu hesabatlarının qalıqlarının testləşdirilməsi prosedurları

- Auditor, müştəri və istənilən 3-cü şəxs arasında razılaşdırılmış prosedurlar

302 Beynəlxalq Audit Standartlarına uyğun olaraq özünə inam səviyyəsi anlayışını müəyyənləşdirin.

Bütün cavablar səhvdir

Bütün cavablar düzgündür

- Bir tərəfin təqdim etdiyi və digər tərəfin istifadəsi üçün nəzərdə tutulan qərarın etibarlılığına münasibətdə fikrin bildirilməsi;
Yoxlanılan informasiyalarda əhəmiyyətli saxtalaşdırmanın olmamasına auditorun inamı
Yoxlanılan informasiyalarda

303 Audit planı özündə birləşdirir:

Bütün cavablar düzgündür

- Auditor prosedurunun xarakterinin, müddətinin və həcmnin təsviri
Auditor yoxlamasının həyata keçirilməsinin ehtimal olunan həcmi və qaydası

Auditor qərarının hazırlanması üçün əsas sayılan nəticələr və onların əsaslandırılması
Yoxlamayı yerinə yetirən auditor üçün təlimatlar toplusu

304 Beynəlxalq Audit Standartları (BAS) ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) arasındakı əlaqə hansı qaydada təmin olunur?

- BAS və MHBS eyni quruluşa malikdir
- MHBS auditorlar tərəfindən yoxlanılan hesabatların müvafiq tələblərə uyğunluğu meyarını yoxlamaq üçün istifadə edilir
- Düzgün cavab yoxdur
- BAS və MHBS eyni quruluşa malikdir, uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur
- BAS və MHBS uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur

305 Əgər müştəri mal-material ehtiyatlarının inventarlaşması zamanı auditorun iştirakına dair tələbini icra etməsə, bu hal auditor qərarında necə əks etdirilməlidir:

- Düzgün cavab yoxdur
- İstinad etməklə fikir bildirmək
- Fikrini bildirməkdən imtina etmək
- Müsbət fikir
- Mənfi fikir

306 Əgər müştərinin daxili nəzarət sistemi çox yüksək təşkil olunmuşdursa, onda auditor aşağıdakılardan hansını etməlidir?

- Düzgün cavab yoxdur
- Onun etibarlılığını yoxlamaq, daha sonra yalnız kənar audit üçün zəruri sayılan məlumatlardan istifadə etmək
- İstisnasız olaraq onun bütün məlumatlarından istifadə etmək və yoxlama müddətini minimuma endirmək
- Onun etibarlılığını yoxlamaq və daha sonra mütləq qaydada bütün məlumatlardan istifadə etmək;
- Onun etibarlılığını yoxlamaq, daha sonra zərurət yarandıqda bütün məlumatlardan istifadə etmək;

307 Auditor standartları aşağıdakı funksiyaları yerinə yetirir:

- Yoxlamanın yüksək keyfiyyətini və auditor proseslərinin müxtəlif elementlərinin əlaqəsini təmin edir;
- Cəmiyyətin auditə etimadını formalaşdırır;
- Auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;
- Cəmiyyətin auditə etimadını formalaşdırır və auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;
- Düzgün cavabı yoxdur

308 Auditdə əhəmiyyətlik deyildikdə nə başa düşülür?

- Bütün cavablar düzgündür
- Müştərinin mühasibat uçotu sistemindəki çatışmamazlıqlar
- Gözlənilməyən səhv, maliyyə hesabatlarının saxtalaşdırılması
- Müştərinin daxili nəzarət sisteminin tərkibində yol verilən çatışmamazlıqlar
- Maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlara təsir göstərə bilən informasiyaların təhrif olunması

309 Auditor proqramı dedikdə nə başa düşülür?

- Düzgün cavab yoxdur
- Auditor yoxlamasının istiqaməti və zəruri auditor yoxlamasının xülasəsi
- Auditor yoxlamasının ümumi planını yerinə yetirmək üçün zəruri sayılan audit prosedurlarının həcmi, xarakteri və müddətləri
- Auditor yoxlamasının istiqaməti
- Zəruri auditor prosedurlarının xülasəsi

310 Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditorun işçi sənədlərinin əsas təyinatı nədədir?

İqtisadi subyektə aid olan informasiyanı əks etdirir

- Auditorun fikrini təsdiq edən sübutun formalaşması nöqtəyi-nəzərdən məlumatların sənədlərlə rəsmiyyətə salınması
Düzgün cavab yoxdur
İqtisadi subyektə aid olan informasiyalar əks etdirilir və ekspertlərin və digər auditorların cəlb olunması zərurəti müəyyənləşdirilir
Ekspertlərin və digər auditorların cəlb olunmasının zəruriliyi müəyyənləşdirilir

311 Nəzarət sisteminin riskinin yüksək qiymətləndirilməsi ilə seçimin həcmi arasında asılılığın müəyyənləşdirilməsi:

- Asılılıq seçimin həcmi ilə müəyyənləşir
Birbaşa asılılıq
Əks asılılıq
Heç bir asılılıq yoxdur
Asılılıq riskin səviyyəsi ilə müəyyənləşir

312 Daxili nəzarət sisteminin əsas elementlərini müəyyənləşdirin.

- Nəzarət prosedurları
Nəzarət mühiti, nəzarət prosedurları
Daxili nəzarət texnikası
Müəssisələrin mühasibat uçotunun prosedurları
Nəzarət mühiti

313 Etika-əxlaq kodeksinə uyğun olaraq düzgünlük anlayışını müəyyənləşdirin:

- İşin aparılmasında doğruluq
İşin aparılmasında doğruluq, ədalətlik, düzgünlük
Düzgün cavab yoxdur
İşin aparılmasında düzgünlük
İşin aparılmasında ədalətlik

314 Auditor yoxlaması gedişində özünə inam səviyyəsi təmin edilir:

- Orta
Yüksək, lakin mütləq olmayan
İnam səviyyəsi auditor tərəfindən müəyyənləşdirilir
İnam səviyyəsi təmin olunmur
Aşağı

315 Kənar auditor kimlərin maraqları əsasında fəaliyyət göstərməlidir?

- Müəssisənin bütün kreditörünün
İqtisadi subyektin (müşərinin)
Vergi orqanı
Maliyyə hesabatlarından istifadə edənlərin hamısına
Dövlət orqanı

316 Razılaşdırılan prosedurların nəticələrinə görə auditor hesabatının ünvanlarını müəyyənləşdirin:

- Vergi orqanlarına
Həmin prosedurların yoxlanılması haqqında razılığa gələn tərəflərə
Maliyyə hesabatlarından istifadə edənlərin hamısına
Təşkilatın bütün kreditörünə
Bütün dövlət orqanlarına

317 Aşağıda sadalanan prosedurlardan hansı müşərinin avtomobilə mülkiyyət hüququnu daha dəqiq sübut edir?

- Düzgün cavab yoxdur

Avtomobil satandan yazılı təsdiq alınması

- Texniki vasitənin pasportunun yoxlanılması
Avtomobil satanın şifahi təsdiqi;
Avtomobilin faktik mövcudluğunun yoxlanılması;

318 Auditin ümumi strategiyası özündə birləşdirir:

Düzgün cavab yoxdur

- Ehtimal olunan həcm və auditin istiqaməti;
Yoxlama aparan auditor üçün təlimatlar toplusu
Auditor qərarını hazırlamaq üçün əsas sayılan nəticələr
Auditor qərarını hazırlamaq üçün əsas sayılan nəticələr və onların əsaslandırılması

319 Auditin Beynəlxalq Standartları:

- İqtisadi situasiyadan və auditin inkişafı səviyyəsindən asılı olaraq müntəzəm surətdə yeniləşdirilir;
Stabildir, dəyişilməzdir
Hər 5 ildən bir dəyişdirilir
Hər 10 ildən bir dəyişdirilir
Hər il dəyişdirilir

320 Təhtəl hesab şəxslərlə hesablaşmalar hansı üsulla yoxlanılır?

Fasiləsiz üsulu

Sistematik üsulu

Xətti üsul

- Başdan-başa üsulu
Xronometrik üsulu

321 Bank əməliyyatlarını yoxlayarkən hansı sənədin tamlığı və dürüstlüyü müəyyən edilməlidir?

Məxaric sənədləri

- Bank çıxarışları
Bank arayışları
Bank sorğuları
Mədaxil sənədləri

322 Kassada olan pul vəsaitlərinin təyinatı üzrə istifadə olunmasını yoxladıqda hansı metoddan istifadə edirlər?

Hesablama metodu

Birləşmə metodu

- Balans metodu
Müşahidə metodu
Sorğu metodu

323 İntinventarizasiya zamanı kassada aşkar edilmiş artıq pul vəsaitlərinə hansı yazılış verilir?

Dt 223 Kt 221

- Dt 221 Kt 801
Dt 221 Kt 223
Dt 221 Kt 641
Dt 801 Kt 221

324 Auditin nəticəsi hansı sənədlə rəsmiləşdirilir?

Qəbil-təhvil qaiməsi ilə

- Auditor rəyi ilə;
Auditorun aktı ilə;

Qəbul aktı ilə;
Qəbul aktı ilə;

325 Audit yoxlamasında kassada əskikgəlmə məbləğinə hansı yazılış verilir?

- Dt 221 Kt 223
- Dt 342 Kt 221
- Dt 254.1 Kt 221
- Dt 335 Kt 221
- Dt 221 Kt 224

326 Müəssisənin kassasında pul vəsaitləri əskik gəldikdə həmin məbləğə hansı sənəd tərtib edilir?

- Arayış
- Mədaxil sənədi
- Təhvil aktı
- Məxaric sənədi
- Qəbul aktı

327 Audit yoxlaması zamanı əsas vəsaitlər malsatanlardan daxil olduqda hansı mühasibat uçotu yazılışı verilir?

- Dt 113 Kt 171
- Dt 113 Kt 431
- Dt 111 Kt 302
- Dt 111 Kt 221
- Dt 113 Kt 223

328 Əsas vəsaitlərin istifadəsinin auditinin vəzifələri hansılardır?

- Heç biri daxil deyil
- Əsas vəsaitlərin təmir planının yerinə yetirilməsi, onların vaxtında və keyfiyyətlə aparılmasına nəzarət
- Əsas vəsaitlərin düzgün və səmərəli istifadə edilməsini aşkar etmək
- Köhnəlməsinin hesablanması və uçotda düzgün əks etdirilməsi, düzgün istifadə edilməsi
- Səmərəli və düzgün istifadə edilməsi, təmir planının yerinə yetirilməsi, təsnifatı

329 Əsas vəsaitlərin saxlanması auditinin əsas vəzifələri hansılardır?

- Vaxtında təmiri, mövcudluğu, hərəkəti, təsnifatı, qiymətləndirilməsi
- Qiymətləndirilməsi, mövcudluğu, təsnifatı, texniki vəziyyətinə nəzarət
- Düzgün və səmərəli istifadə edilməsi, qiymətləndirilməsi və vaxtında təmiri
- Texniki vəziyyətinə nəzarət, düzgün istifadə edilməsi, mövcudluğu, hərəkəti
- Səmərəli istifadə edilməsi, təsnifatı, qiymətləndirilməsi, vaxtında təmiri

330 Auditorun etika kodeksi neçə əsas qaydadan ibarətdir?

- 8.0
- 12.0
- 4.0
- 6.0
- 10.0

331 Analitik audit proseduralarının hansı metodları mövcuddur?

- Üzləşdirmə, statistik, kompleks təhlil
- Statistik, müqayisə, müşahidə
- Müqayisə, statistik, kompleks təhlil
- Müşahidə, üzləşdirmə, statistik
- Kompleks təhlil, müşahidə, müqayisə

332 Auditorun prinsipləri hansılardır?

- Müstəqillik, vicdanlılıq, obyektivlik
- Müstəqillik, vicdanlılıq, obyektivlik
- Müstəqillik, vicdanlılıq, obyektivlik
- Müstəqillik, vicdanlılıq, obyektivlik
- Müstəqillik, vicdanlılıq, obyektivlik
- Müstəqillik, vicdanlılıq, obyektivlik

333 Xarici auditin əsas vəzifələri hansılardır?

- Yoxlamanın dürüslüyü, qanunauyğunluğu və rəyin verilməsi
- Yoxlamanın ardıcılığı və rəyin verilməsi
- Yoxlamanın ardıcılığı, dürüslüyü və fasiləsizliyi
- Yoxlamanın fasiləsizliyi, şəffaflığı və rəyin verilməsi

334 Auditor yoxlaması keçirilərkən auditorlar üçüncü şəxslərdən məlumat almaq hüququna malikdirlərmi:

- hər formada hüquqları var .
- hər formada hüquqları var .
- hər formada hüquqları var .
- hər formada hüquqları var .

335 Auditor şirkətində işləyən auditor auditin forma və metodunu müstəqil surətdə müəyyən edə biləirmi:

- bəli, bu onun hüququdur .
- bəli, bu onun hüququdur .
- bəli, bu onun hüququdur .
- bəli, bu onun hüququdur .

336 Təşkilatın rəhbəri mülkiyyətçilərin qərarı ilə hesabat ili üzrə mühasibat hesabatının göstəricilərinin düzgünlüyünü yoxlamaq üçün auditor dəvət edib. Auditorun hesabat dövrünün çərçivəsindən kənar məlumatları müştəridən almaq hüququ varmı:

- bəli, bu qərarı auditor verir;
- bəli, ancaq vergi orqanlarının razılığı ilə;
- bəli, ancaq vergi orqanlarının razılığı ilə;
- bəli, ancaq vergi orqanlarının razılığı ilə;

337 Auditor yoxlamasının aparılması üzrə müqaviləyə auditor təşkilatının təkidi ilə aşağıdakı maddə daxil edilmişdir: “Auditor təşkilatı auditor rəyinin dürüslüyünə görə maddi məsuliyyət daşımır”. Bu vəziyyəti qiymətləndirin:

- bu müqavilə auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsaslarını pozulması ilə tərtib edilmişdir və qəbul edilə bilməz;
- bu müqavilə auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsaslarını pozulması ilə tərtib edilmişdir və qəbul edilə bilməz;
- bu müqavilə auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsaslarını pozulması ilə tərtib edilmişdir və qəbul edilə bilməz;
- bu müqavilə auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsaslarını pozulması ilə tərtib edilmişdir və qəbul edilə bilməz;

338 Auditor yoxlamasının aparılmaması üzrə müqavilənin fərqli xüsusiyyəti nədədir:

- auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;
- auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;
- auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;
- auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;

onun üçtərəfli xarakterində;

- üçüncü tərəfin maraqlarının açıqlanmayan uçuğu;
onun üçtərəfli xarakterində və auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;

339 Auditin məqsədlərindən biri müştəri və auditor tərəfindən müəyyən edilmiş və müəssisənin öz fəaliyyətini gələcəkdə də davam etdirə biləcəyini təyin etməkdən ibarətdir. Auditin məqsədlərinə nail olmaq üçün hansı prosedurlar daha effektiv olacaq?

kredit borcunun artmasının xronoloji təhlili.

debitor borcunun artmasının xronoloji təhlili;

aktivlərin likvidliyi barədə balansin maliyyə təhlili;

- xüsusi kapitalın artımının təhlili;
inflyasiya əmsalına düzəliş edilməklə satış həcmi təhlili;

340 Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

bu məlumatlar barədə məhkəməni və ya arbitraj məhkəməsini məlumatlandırılmalıdır.

yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;

bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;

- mənfə auditor rəyi hazırlamalıdır;
bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;

341 Hansı halda auditor rəyi veriləndə, auditor müştəri-təşkilatdan hesabatlara düzəliş edilməsini tələb edə bilər:

düzgün cavab yoxdur.

qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulmadıqda;

qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda;

- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;

342 Səhmdarların ümumi iclasında səhmdar cəmiyyətinin rəsmi auditoru təyin edilmişdir. Səhmdar cəmiyyətinin rəhbəri izah etmişdir ki, birinci auditor təşkilatının xidmətləri artıq dərəcədə bahalı olduğu üçün audit yoxlamasının aparılmasına başqa bir auditor təşkilatı ilə müqavilə bağlamışdır. İqtisadi subyekt rəhbərinin hərəkətini qiymətləndirin:

direktorlar şurası auditoru təyin edir.

auditorun ümumi iclasda təsdiq edilməsi adi formal xarakter daşıyır;

auditor təşkilatının təsdiq edilməsi yalnız səhmdarların ümumi iclasının səlahiyyətinə aiddir və rəhbərin hərəkətləri qanunsuzdur;

- rəhbər səmərəli hərəkət etmişdir;
düzgün cavab yoxdur;

343 Nə üçün auditor təşkilatı auditor yoxlamasının aparılmasına razılıq haqqında məktub-öhdəliyi tərtib edir:

həmin auditor təşkilatının seçilməsinə görə minnətdarlığını bildirmək üçün.

audit yoxlamasının aparılması dəvətinə öz razılığını və həmin auditor təşkilatının seçilməsinə görə minnətdarlığını bildirmək üçün;

audit yoxlamasının aparılması dəvətinə öz razılığını bildirmək üçün;

- audit yoxlamasının aparılması dəvətinə öz razılığını bildirmək və auditor yoxlamasının şərtlərini, auditor təşkilatının və müştərinin öhdəliklərini müəyyən etmək üçün;
auditor yoxlamasının şərtlərini, auditor təşkilatının və müştərinin öhdəliklərini müəyyən etmək üçün;

344 Auditor məktub-öhdəliyi hazırlayır və onu yoxlanılan təşkilatın rəhbərinə göndərir:

auditin aparılması müqaviləsi bağlandıqdan sonra.

yoxlama başa çatdıqda;

yoxlamanın ortasında;

- yoxlamanın əvvəlində;

auditor rəyi verilərkən;

345 İri auditor şirkətlərində audit xidmətinə görə hansı ödəniş forması geniş tətbiq olunur:

düzgün cavab yoxdur.

akkord;

işəmuзд;

- vaxtamuzd;
- sadə işəmuзд;

346 Auditor şirkəti səhmdar olduğu iri şirkətdə auditor yoxlaması aparılması üçün müqavilə bağlayıb. Bu vəziyyətdə müqavilə bağlana bilərmi:

bütün cavablar doğrudur.

bu cür müqavilə bağlana bilər çünki audit şirkətinin özü yoxlamanın doğruluğunda maraqlıdır

bu vəziyyət normativ sənədlərdə tənzimlənməmişdir;

- bu cür müqavilənin qüvvədə olan auditor fəaliyyətinə dair normativ sənədlərə görə bağlanılmasına icazə verilmir; bu vəziyyət auditin Beynəlxalq standartları ilə tənzimlənmir;

347 Auditor xidmətinə görə ödəniş aparılır:

Auditor Palatası tərəfindən təsdiq olunmuş tarifə istinad olaraq;

hökumət tərəfindən təsdiq olunmuş tarifə müvafiq olaraq;

müştəri ilə razılaşma əsasında, lakin ölkənin qanunvericiliyində müəyyən olunmuş tariflərdən yuxarı olmamaq şərti ilə;

- auditor təşkilatı tərəfindən müəyyən edilmiş tariflərə əsasən müştəri ilə razılaşma yolu ilə. Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş tarifə əsasən;

348 Auditorun məsuliyyət daşıyır:

bütün cavablar doğrudur.

hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

müştərinin hesabatlarının məzmununa görə;

- öz rəyinə görə;
- ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

349 Mühasibat uçotu sisteminin və daxili nəzarətin təşkilinin qiymətləndirilməsi nə üçün aparılır:

daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün;

müəssisənin fəaliyyəti ilə tanış olmaq üçün;

auditor prosedurlarının sayını təyin etmək üçün;

- auditor prosedurlarının sayını və daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün. müəssisənin gələcəkdə fəaliyyət göstərməsini müəyyən etmək üçün;

350 Audit yolamasını nə üçün planlaşdırmaq lazımdır:

əvvəlki auditin nəticələri və vergi orqanlarının aktları ilə tanış olmaq

yoxlamanı aparan auditorların sayını təyin etmək üçün;

yoxlamanın həcmi müəyyənləşdirmək üçün;

- yoxlamanın həcmi, yoxlamanı aparan auditorların sayını və ödəniş məbləğini müəyyən etmək üçün yoxlamanın ödəniş məbləğini təyin etmək üçün;

351 Nə və ya kim tərəfindən audit yoxlamasının müddəti təyin edilir:

vəziyyətdən asılı olaraq auditor tərəfindən;

vergi orqanları tərəfindən;

ölkənin Auditor Palatası tərəfindən

- audit yoxlaması aparılması barədə müqavilə ilə; iqtisadi subyekt tərəfindən;

352 Auditor xidmətinə dair müqavilə bağlandıqda nəyə yol verilə bilər:

- auditorun müştəri təşkilatın işgüzar fəaliyyətində iştirakına;
- auditor və müştəri təşkilat arasında müstəqil münasibətlərə; bütün cavablar doğrudur.
- müştəri təşkilatın rəqibi tərəfindən sifariş ilə audit olunmasına ; auditor və müştəri təşkilatın rəhbəliyi arasında yaxınlıq münasibətlərə;

353 Auditorun məsuliyyəti nədən asılıdır:

- müstəqil düzəliş etdiyi səhvlərin həcmindən;
- nəzarət orqanlarının təsdiq etdiyi cərimənin həcmindən;
- müqavilənin predmetindən və icazə verilən kənarlaşmaların əhəmiyyətliliyindən;
- auditorun əmək haqqının məbləğindən;
- bütün cavablar doğrudur.

354 Auditor xidmətinə görə ödəniləcək məbləğ nədən asılıdır:

- yoxlanılan təşkilatın maliyyə vəziyyətindən;
- görülməli audit yoxlamasının həcmindən;
- ötən il müqavilə üzrə auditor şirkətinin aldığı məbləğdən asılı olaraq;
- təşkilatın ödəmə qabiliyyətinin əmsalından asılı olaraq;
- auditor xidməti bazarında auditor şirkətinin reytingindən asılı olaraq;

355 Məcburi audit yoxlaması barədə müqavilədə auditor rəyinin mütləq verilməsi öz əksini aşağıdakı qaydada tapmalıdır:

- tövsiyə olunmur.
- vacibdir, çünki əks halda auditor maliyyə hesabatlarının dürüstlüyü barədə yürütdüyü fikir barədə məsuliyyət daşımayacaq;
- tövsiyə olunur;
- “Auditor xidməti haqqında” qanuna müvafiq olaraq auditor bunu etməyə borcludur;
- tərəflərin razılaşmasına əsasən;

356 Birinci auditin aparılmasında auditorun məktub-öhdəliyi:

- tərtib edilməsi auditor təşkilatı (auditor) üçün icbaridir və auditin aparılması barədə müqavilənin imzalanmasına qədər icra orqanına göndərilir;
- tərtib edilməsi auditor təşkilatı (auditor) üçün vacib deyildir, lakin əgər məktub tərtib edilmişdirsə, auditin aparılması barədə müqavilənin bağlanmasından sonra icra orqanına göndərilir;
- tərtib edilməsi auditor təşkilatı (auditor) üçün vacib deyildir, lakin əgər məktub tərtib edilmişdirsə, auditin aparılması barədə müqavilənin imzalanmasına qədər icra orqanına göndərilir;
- tərtib edilməsi auditor təşkilatı (auditor) üçün icbaridir və auditin aparılması barədə müqavilənin bağlanmasından sonra icra orqanına göndərilir;
- düzgün cavab yoxdur.

357 Məcburi və könüllü audit yoxlamalarının aparılmasında hansı tarifdə auditor işləyir:

- 1000 manat həddində.
- təbəçiliyində olan ərazidə müvafiq qaydada qeydiyyatda alınmış audit ölkənin hökuməti tərəfindən qoyulmuş tariflərlə;
- sifarişçi ilə razılaşdırılmış müqavilə qiyməti ilə;
- təşkilatın özü tərəfindən təyin edilmiş tariflərlə;

358 İqtisadi subyektlə bağlanmış müqaviləyə əsasən auditor şirkəti hansı işlərin aparılmasının ixtiyarındadır:

- yuxarıda göstərilənlərdən heç birinin aparılmasına ixtiyarı yoxdur.
- mütləq audit yoxlamasını keçirmək, hesabatları tərtib etmək və vergi məcburi audit yoxlamasını keçirmək mühasibat uçotunun aparılmasında köməklik göstərmək;
- iqtisadi subyektin uçot üzrə heyətini öyrətmək;

bütün cavablar doğrudur;

359 Auditorların və sifarişçilərin münasibətləri aşağıdakı əsas sənədlə tənzimlənir:

audit xidmətini müşayiət edən xidmətlərə görə müqavilə ilə;
auditin aparılmasına alınan öhdəçilik məktubu ilə;
şifahi danışıqlarla;

- audit yoxlaması və ya digər xidmətlərin aparılmasına dair müqavilə ilə
audit yoxlaması aparılmasına dair müqavilə ilə;

360 Yoxlama keçirilərkən auditorun aldığı məlumat:

açıqlıq auditin aparılması müqaviləsinin şərtlərindən asılıdır .
açıqdır;

yalnız xidməti istifadə üçündür;

- məxfidir;
informasiyadan asılı olaraq açıqdır;

361 Audit olunan şəxsin rəhbərliyi və digər vəzifəli şəxsləri məcburdurlar:

düzgün cavab yoxdur.

müqavilədə göstərilən məbləği bütövlüklə auditora ödəməlidirlər;

audit yoxlaması aparılarkən auditorların qarşısında onların heç bir məsuliyyəti yoxdur;

- auditin aparılması üçün şərait yaratmalıdırlar(yoxlama müddətində aydınlaşan bütün lazımı sənədləri təqdim etməlidirlər, ortaya çıxan suallara cavab verməlidirlər, pozuntuları operativ həll etməlidirlər, sullar dairəsini qapamalıdırlar);
bütün cavablar doğrudur;

362 Auditor və iqtisadi subyektlər arasında olan əmlak mübahisələri necə həll olunur:

bütün cavablar doğrudur

audit yoxlamasının aparılmasına dair müqavilə ilə;

iddia qaldırmaqla;

- ümumi yurisdiksiya və ya arbitraj məhkəmələri ilə;
vergi orqanlarının tələbi ilə;

363 Auditorun müştəri qarşısındakı günahı və məsuliyyəti necə müəyyən edilir:

istintaq orqanları tərəfindən.

vergi orqanları tərəfindən;

auditor yoxlamasına dair müqavilə ilə;

- məhkəmənin qərarı ilə;
Maliyyə Nazirliyi tərəfindən;

364 Auditin planlaşdırılması:

düzgün cavab yoxdur.

ötən auditin nəticələri ilə tanış olmaq üçün aparılır;

auditorun qanoralarını təyin etmək üçündür;

- müştərinin biznes fəaliyyətindəki problemləri aşkara çıxarmaq və auditor prosedurlarının seçiminə təsirini müəyyən etmək üçün aparılır;
bütün cavablar doğrudur;

365 Auditorun işinin keyfiyyətinə nəzarət necə təyin olunur:

düzgün cavab yoxdur.

vergi orqanlarının digər hökumət orqanları ilə bircə nəzarəti;

təqdim olunan auditor hesabatının keyfiyyətinin sivişçi tərəfindən

- auditor qrupunun rəhbərinin qrupun üzvlərinin işinə nəzarətdə ;
bütün cavablar doğrudur;

366 Audit yoxlamasının ümumi planı kim tərəfindən tərtib edilir:

- düzgün cavab yoxdur.
- iqtisadi subyektin rəhbərliyi;
- auditor şirkətinin rəhbəri;
- yoxlamayı aparan auditor;
- təşkilatın baş mühasibi;

367 İqtisadi subyektin rəhbərliyi audit xidmətinin göstərilməsinə görə müqaviləni və məktub-öhdəliyini imzalamadığı halda auditor xidmətini göstərən auditor təşkilatı hansı qərarı çıxarmalıdır:

- məhkəməyə və ya arbitraj məhkəməsinə müraciət etmək.
- vergi orqanlarına müraciət etmək;
- rədd cavabına baxmayaraq işlərə başlamaq;
- işlərin aparılmasını rədd etmək;
- ölkənin Auditorlar Palatasına müraciət etmək;

368 Məcburi audit yoxlamasının aparılması üçün müqavilənin hüquqi forması hansıdır:

- yalnız xidmətin ödənişinin göstərilməsi və podrat müqaviləsi formasında.
- xidmətin ödənişinin göstərilməsi müqaviləsi
- podrat müqaviləsi;
- elmi-tədqiqat işlərinin yerinə yetirilməsi müqaviləsi;
- yuxarıda göstərilənlərin hər biri;

369 Auditor proqramının neçə növü mövcuddur?

- Dörd
- İki
- Bir
- Üç
- Beş

370 Auditor proqramının hansı növləri mövcuddur?

- Balansın düzgünlüyünün yoxlanması
- Testlərə nəzarət, hesabatlarındakı qalıqların yoxlanması
- Mühasibat uçotu sənədlərinin yoxlanması
- Aktivlərin hərəkətinin yoxlanması
- Mühasibat hesabatlarının vaxtında və düzgün aparılması

371 Auditor proqramı dedikdə nə başa düşülür?

- Bütün proseslərin mühafizəsinə nəzarət edilmə siyahısı
- Yoxlama üçün lazım olan auditor əməliyyatlarının siyahısını əks etdirir
- Sənədlərin tamlığı və dəqiqliyi
- Səhvlərin aradan qaldırılması
- Əmr və sərəncamların icrasının siyahısı

372 Auditor riskinin qiymətləndirməsinin hansı metodu mövcuddur?

- Kəmiyyət, keyfiyyət
- Qiymətvermə, miqdar
- Menecmentin təşkili
- Sənədlərin mühafizəsi
- Müəssisənin maliyyə vəziyyəti

373 Auditor riskinin qiymətləndirməsinin neçə əsas metodu mövcuddur?

- Beş
- Üç
- İki
- Dörd
- Bir

374 Auditor riski özündə hansı komponentləri birləşdirir?

- Dövlət riski, nəzarət riski
- Nəzarət riski, təsərrüfatdaxili riski
- Sahibkarlıq riski, dövlət riski
- Bank riski, təsərrüfatdaxili riski
- Qiymətləndirmə riski, bank riski

375 Auditor riski nə deməkdir?

- Auditor planlaşdırmasının həyata keçirilməsi
- Yoxlamanın yekunları üzrə müəyyənləşdirilən gümanların etirafı
- Yoxlamanın nəticəsinin rəylə yekunlaşdırılması
- Lisenzianın verilməsi
- Auditor proqramının həyata keçirilməsi

376 Vaxta görə xərclərin planlaşdırılması prosesində audit aşağıdakıları nəzərə almalıdır:

- Planlaşdırmanın optimallığı
- Real əmək məsrəfləri, riskin qiymətləndirilməsi
- İlkin sənədlərin tərtib edilməsi
- İnventarlaşmanın vaxtında aparılması
- Mühasibat uçotunda səhvlərin düzəldilməsi

377 Mühasibat (maliyyə) hesabatının auditini hansı risklər ilə əlaqəlidir?

- Qiymətləndirmə riski
- Sahibkarlıq riski, auditor riski
- Bank riski
- Lisensiyaların verilməsi ilə əlaqədar risk
- Dövlət riski

378 Mühasibat (maliyyə) hesabatının auditini neçə risklə əlaqəlidir?

- Bir
- Beş
- İki
- Üç
- Dörd

379 Auditin planlaşdırılması özündə nələrini birləşdirir?

- Auditin növlərini, auditin standartlarını
- Auditin ümumi planını, auditin proqramını
- Auditin növlərini, auditin ümumi planını
- Auditin hüquqi bazasını, auditin proqramını
- Auditin standartlarını, auditin hüquqi bazasını

380 Audit planlaşdırılması aşağıdakı məqsədlər üçün zəruridir.

- Texnoloji və istehsalat əlaqələri yaratmaq
- Daxili nəzarət sistemini yaratmaq
- Riskə qiymət verilməsi, işin yerinə yetirilməsinə nəzarət

Hüquqi öhdəliklər əldə etmək
Törəmə müəssisələr yaratmaq

381 Auditin planlaşdırılması dedikdə nə başa düşülür?

Müştərinin yoxlama aparmaqda məqsədi və onun nəticəsindən istifadə imkanlarının müəyyən edilməsi

- Planlaşdırılan işlərin növləri, yerinə yetirilməsi müddəti, hesabat haqqında rəyin hazırlanması
Yerinə yetiriləcək audit xidmətinə xüsusi imkanların yaranması və planlaşdırılması
Uçot siyasətinin səviyyəsinin müəyyən edilməsi və planlaşdırılması
İctehsalat şəraiti və aktivlərin səviyyəsi ilə tanış olmaq və onları planlaşdırılmaq

382 Seçimin ümumi səhvi dedikdə başa düşülür:

bütün cavablar düzgündür

yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)

- uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (mahiyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə) baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)

383 Seçim səhvləri belə başa düşülür:

bütün cavablar doğrudur

yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (mahiyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)

- daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə) baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)

384 Auditor yoxlamasının keçirilməsi prosesində auditor prosedurunun aşağıdakı növləri tətbiq edilir:

mühasibat hesabatının göstəricilərinin plan göstəriciləri ilə müqayisəsi

mühasibat hesabatının göstəricilərinin mühasibatdan kənar göstəriciləri ilə müqayisəsi

mühasibat hesabatının göstəricilərinin orta sahə göstəriciləri ilə müqayisəsi

- bütün cavablar düzgündür
mühasibat hesabatının faktik göstəricilərinin proqnoz göstəricilərlə müqayisəsi

385 Müəssisənin fəaliyyətinin fasiləsizliyinə şübhə olmasını sübut edən sair əlamətlərə aiddir:

mühüm resursların qıtlığı

xalis mənfi aktivlər, yaxud xalis mənfi qısamüddətli aktivlər

əsas rəhbərlərin dəyişdirilməsi itgisi

- kapitalla və yaxud digər qanunvericilik tələblərinə əməl olunmaması
yeni məhsul istehsalının maliyyələşdirilməsinin olmaması

386 Müəssisənin fəaliyyətinin fasiləsizliyinə şübhə olmasını sübut edən istehsalat amillərinə aiddir:

mühüm resursların qıtlığı

əsas bazarların, franşizlərin, icazələrin, yaxud əsas malgöndərənlərin itgisi

əsas rəhbərlərin dəyişdirilmədən itgisi

- bütün cavablar düzgündür
heyətlə bağlı çətinliklər

387 Auditor firmasının işinin keyfiyyətinə nəzarət proseduru, onun xarakteri, müddəti və tətbiqi sferası asılıdır:

xərclərin və nəticələrin nisbəti

auditor firmasının coğrafi məkanı

auditor firmasının fəaliyyətinin ölçüsü və xarakteri

- bütün cavablar düzgündür
auditor firmasının təşkilati strukturu

388 Auditorun asistentinin işinin yoxlanılmasına aiddir:

audit məqsədinə nail olunmasının yoxlanılması və görülən işlərin nəticələrinə görə təhlil aparmaq
audit çərçivəsində görülən işlərin sənədlərlə rəsmiləşdirilməsinə qiymət verilməsi
audit proqramına uyğun olaraq auditin yerinə yetirilməsinə nəzarət

- bütün cavablar düzgündür
auditor nəticələrində bütün əhəmiyyətli anların əks etdirilməsinin yoxlanılması

389 Səlahiyyətlərin verilməsi dedikdə başa düşülür:

düzgün cavab yoxdur
auditor işinin firmanın rəhbərliyi tərəfindən yoxlanılması
hər bir auditorun vəzifə borcunun müəyyənləşdirilməsi və onun icrasına nəzarət

- işin istiqaməti, nəzarətin həyata keçirilməsi və bütün səviyyələrdə işlərin yoxlanılması
auditor işinin aparıcı auditorlar tərəfindən yoxlanılması

390 Müəssisənin fəaliyyətinin fasiləsizliyini etibarlı sübütlarla təsdiq etdikdə auditor nə etməlidir:

düzgün cavab yoxdur
auditor rəyini modifikasiya edir
şərtsiz müsbət rəy tərtib edir

- auditor rəyini modifikasiya etmir
öz fikrini bildirməkdən imtina edir

391 Auditor rəyi hazırlandıqda auditor etməlidir:

düzgün cavab yoxdur
maliyyə hesabatı dərc olunandan sonra aşkarlanan faktlara qiymət verilməsi
maliyyə hesabatı dərc olunandan aşkarlanan faktlara qiymət verilməsi

- auditor qərarı imzalanan tarixədək yol verilən hadisələrə qiymət verilməsi
hesabat ilinin dekabr ayının 31-dən sonra təşkilatın fəaliyyətində yol verilən faktlara qiymət verilməsi

392 Sonrakı hadisələrə aiddir:

düzgün cavab yoxdur
hesabat ili başa çatdıqdan sonra və hesabat tərtib edilən tarixədək təşkilatın fəaliyyətində baş verən hadisələr
təşkilatın fəaliyyətində hesabat ilinin dekabr ayının 31-dən sonra baş verən hadisələr və faktlar

- hesabat dövründən sonra, auditor qərarı imzalanan tarixədək və daha sonra aşkarlanan faktlar
növbəti hesabat ilinin mart ayının 31-dən sonra təşkilatın fəaliyyətində baş verən hadisələr və faktlar

393 Beynəlxalq Audit Standartlarına uyğun olaraq «səhv» termini dedikdə başa düşülür:

bütün cavablar düzgündür
ilk mühasibat sənədlərində dəyişiklik
uçot yazılışlarında dəyişiklik

- qəsdən olmayan səhvlər; mühasibat uçotunda təkrar yazılışlar
mövcud olmayan əməliyyatların uçotda əks etdirilməsi

394 Auditor uçotun qaydalarında qanunlardan və normativ aktlardan istifadə edir:

düzgün cavab yoxdur
ayrılıqda auditor hesabatı hazırlandıqda
qanunlara və normativ aktlara əməl olunmasının yoxlanılması üzrə xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı

- yalnız maliyyə hesabatının auditori zamanı
ayrılıqda auditor hesabatı hazırlandıqda və qanunlara və normativ aktlara əməl olunması üzrə xüsusi tapşırıqların yerinə yetirildikdə

395 Auditor informasiya texnologiyaları sahəsində ekspertin işindən nə vaxt istifadə etməlidir?

düzgün cavab yoxdur

məlumatların kompyuter sistemi ilə işlənməsinə yoxlanılan subyekt müqavilə əsasında 3-cü tərəfi cəlb etdikdə istənilən halda (əgər iqtisadi subyekt məlumatların işlənməsində kompyuterlərdən istifadə edirsə)

- auditor məlumatların kompyuterdə işlənməsi sahəsində xüsusi biliyə malik olmadıqda Auditorlar Palatası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırılmaqla

396 Seçimin anomal səhvləri dedikdə başa düşülür:

uçot və yaxud hesabatdakı səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə) uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə) daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)

- yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən representativ hesab olunmur baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)

397 Auditor seçimində səhvlər fərqləndirilir:

yol verilən səhvlər
seçimin ümumi səhvləri
seçim səhvləri

- bütün cavablar düzgündür
anomal səhvlər

398 Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

maliyyə vəziyyətinin
fəaliyyətin nəticəsinin
təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının

- bütün cavablar düzgündür
əmlak vəziyyətinin

399 Maliyyə vəziyyətinə və ödəmə qabiliyyətinə qiymət verilməsi zamanı auditi həyata keçirmək lazımdır:

3 mərhələdə
2 mərhələdə
düzgün cavab yoxdur
auditorun seçimi üzrə
4 mərhələdə

- 2 mərhələdə
düzgün cavab yoxdur
auditorun seçimi üzrə
4 mərhələdə

400 Analitik prosedurların yerinə yetirilməsi mərhələsinə aiddir:

prosedurların yerinə yetirilməsi
prosedurların məqsədlərinin müəyyənləşdirilməsi

- bütün cavablar düzgündür
prosedurların növünün seçilməsi
prosedurların yerinə yetirilməsi nəticələrinin təhlili

401 Beynəlxalq auditdə sonrakı hadisələrin neçə tipi fərqləndirilir:

2.0
3.0
5.0
6.0
4.0

- 3.0
5.0
6.0
4.0

402 Müəssisənin fəaliyyətinin fasiləsizliyinə şübhə olmasını sübut edən maliyyə amillərinə aiddir:

mühüm resursların qıtlığı
yeni məhsul istehsalının maliyyələşdirilməsinin olmaması
əsas rəhbərlərin dəyişdirilmədən itgisi
əsas bazarların, franşizlərin, icazələrin, yaxud əsas malgöndərənlərin itgisi

- yeni məhsul istehsalının maliyyələşdirilməsinin olmaması
əsas rəhbərlərin dəyişdirilmədən itgisi
əsas bazarların, franşizlərin, icazələrin, yaxud əsas malgöndərənlərin itgisi

heyətlə bağlı çətinliklər

403 Auditorun asistenti dedikdə nə başa düşülür?

- ayrıca auditor yoxlamasının aparılmasında iştirak edən və auditor sayılmayan əməkdaşlar auditor yoxlamasının keçirilməsində iştirak edən və aparıcı auditora kömək edən auditorlar audit praktikasına başlayan, lakin praktik iş təcrübəsi olmayan auditorlar konkret audit firması səviyyəsində, vergi və maliyyə orqanları ilə razılaşıdırılan şəxslər düzgün cavab yoxdur

404 Müəssisənin fəaliyyətinin fasiləsizliyi haqda məsələnin təsdiqi ilə bağlı auditor nə etməlidir?

- təşkilatın rəhbərindən yazılı ərizə almaq
mühasibat uçotu sistemini testləşdirmək və təşkilatın mühasibindən soruşmaq
təşkilatın mühasibindən soruşmaq
təşkilatın rəhbəri ilə sorğu aparmaq
mühasibat uçotu sistemini testləşdirmək

405 Beynəlxalq Audit Standartlarına uyğun olaraq maliyyə hesabatı dərc olunduqdan sonra yol verilən hadisələrə görə auditor hansı məsuliyyəti daşıyır?

- auditor qərarında müvafiq dəyişikliklər etmək
- müəssisənin maliyyə hesabatı üzrə sorğu göndərmək istiqamətində məsuliyyət daşımır
auditor rəyinə istinad etməmələri üçün 3-cü şəxsə məlumat verir
düzgün cavab yoxdur
auditor rəyində müvafiq dəyişiklik edir və bu haqda 3-cü şəxsə məlumat verir

406 Fırıldaqçılıq və səhv faktları aşkara çıxarmaq üçün auditor auditi planlaşdırmalı və həyata keçirməlidir:

- peşə spektisizm mövqeyindən
düzgün cavab yoxdur
əxlaq prinsiplərinin gözlənilməsi əsasında auditor yoxlamasının əsas məqsədlərinə uyğun olaraq
əxlaq prinsiplərinin gözlənilməsi əsasında
auditor yoxlamasının əsas məqsədlərinə uyğun olaraq

407 Beynəlxalq Audit Standartlarına uyğun olaraq «fırıldaqçılıq» termini adı altında başa düşülür:

- maliyyə hesabatlarının düzgün təqdim olunmamasına gətirib çıxaran qəsdən hərəkət
düzgün cavab yoxdur
rəhbərliyin, yaxud təşkilat əməkdaşlarının bir qrupunun gizli danışıqları və iqtisadi subyektin idarə olunması üzrə qanunsuz hərəkəti
müəssisənin idarə olunması üzrə rəhbərliyin və digər vəzifəli şəxslərin qeyri-qanuni fəaliyyəti
rəhbərliyin, yaxud təşkilat əməkdaşlarının bir qrupunun gizli danışıqı

408 İri təşkilatlarda qanunvericiliyə əməl olunmamasıyla bağlı faktların aşkara çıxarılmasını və aradan qaldırılmasını həyata keçirir:

- daxili audit şöbəsi, yaxud təftiş komissiyası
bütün cavablar düzgündür
təşkilatın plan şöbəsi
təşkilatın mühasibatı
təşkilatın rəhbəri

409 Mühasibat uçotunda qiymətləndirilmiş kəmiyyətə aiddir:

- təxirə salınmış vergi aktivləri
bütün cavablar düzgündür
əsas vəsaitlər
material-istehsalat ehtiyatları

nizamnamə kapitalı

410 Seçimin yol verilən səhvləri dedikdə başa düşülür:

uçot və yaxud hesabatdakı səhvlər (mahdiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (mahdiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)
yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqteyi-nəzərindən reprezentativ hesab olunmur

- baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)

411 Baş məcmu (auditorun seçim apardığı elementlərin tam toplusu) ayrı-ayrı qruplara bölünür?

düzgün cavab yoxdur

Auditor Palatası ilə razılaşdırılmaqla

- bəli, əgər hər bir qrup özlüyündə oxşar xarakterə malik olan ünsürləri birləşdirirsə;
bəli, istənilən halda
xeyr, olmaz

412 Auditin planlaşdırılması mərhələsində analitik prosedurlar şərait yaradır:

yoxlanılan iqtisadi subyektin fəaliyyətinin anlaşılmasına

- bütün cavablar düzgündür
digər auditor prosedurlarının həcmnin ixtisar olunmasına
digər auditor prosedurlarının sayının ixtisar olunmasına
auditor riskinin dərəcəsinin dəqiq müəyyənləşdirilməsinə

413 Auditor fırıldaqçılıq və səhv faktlar haqqında məlumat verməyə borcludur:

tənzimləyici orqanlara

təşkilatın rəhbərinə

- bütün cavablar düzgündür
maliyyə hesabatı üzrə auditor qərarının istifadəçisinə
hüquq-mühafizə orqanlarına

414 Auditin keyfiyyətinə nəzarət həyata keçirilir:

düzgün cavab yoxdur

konkret auditor firması səviyyəsində

hər bir auditor yoxlaması səviyyəsində

vergi və maliyyə orqanları ilə razılaşdırılmaqla konkret audit firması səviyyəsində

- auditor firması və müxtəlif auditor yoxlamaları səviyyəsində

415 Müəssisənin fəaliyyətinin fasiləsizliyi barədə fərziyyə (ehtimal) nəyi ifadə edir?

düzgün cavab yoxdur

müəssisə fəaliyyətinin yaxın təqvim ili ərzində davam etdirməsi və onun təsis sənədlərinə uyğun olaraq saxlanması barədə ehtimalı;

- müəssisənin gələcəkdə öz fəaliyyətini davam etdirməsi barədə ehtimalı;
müəssisə fəaliyyətinin yaxın təqvim ili ərzində davam etdirməsi barədə ehtimalı;
müəssisə fəaliyyətinin təsis sənədlərinə uyğun olaraq saxlanması barədə ehtimalı;

416 Qanunvericiliyə əməl olunmaması faktları yoxlanıldıqda tətbiq edilir:

auditor yoxlamasının optimal planlaşdırılması proseduru

- qanunlara və normativ aktlara əməl olunmaması faktlarının aşkarlanması prosedurları
mahdiyyət üzrə yoxlama prosedurları
bütün cavablar düzgündür
daxili nəzarət sisteminin testləri

417 Ekoloji auditin vəzifəsinə nə daxildir?

Ekoloji auditə dair protokol tərtib etmək

Auditor riskini qiymətləndirmək

Ekoloji laboratoriya sahələrinin yoxlanılması

- Ətraf mühitin korlanmasına səbəb olan tullantıların atılmasının azaldılmasının əvvəlki hesabat dövrü ilə müqayisə edilməsi üzrə təkliflərin hazırlanması
- Aerofoto çəkilişlərin edilməsi

418 Ekoloji auditorun hüququ hansılardır?

Auditor riskini qiymətləndirmək

Məlumatların konfidensiallığını tələb etmək

Zərərli tullantıların atılmasının qarşısının alınması tədbirlərinin keçirilməsi

- Ekoloji audit keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək
- Auditor proqramının optimallığını müəyyən etmək

419 Ekoloji auditin aparılması yolları hansılardır?

Əhali, işçi heyəti arasında ekoloji informasiyanın yayılması

Yoxlama zamanı yalnız sənədlərin tamlığına nəzarət etmək

Ekoloji laboratoriya sahələrini yoxlamaq

- Ekoloji siyasətin həyata keçirilməsi və təbiətdən istifadənin ekoloji qayda və qanunvericiliyinə riayət olunmasını yoxlamaq
- Ətraf mühitə vurulan zərərləri protokola rəsmiyyətə salmaq

420 Beynəlxalq təcrübədə ekoloji auditin protokolu hansı hissələrdən ibarətdir?

- Normativ tələblər, auditor təlimatı, auditorun şərhli Auditorun planlaşdırılması, məsuliyyəti Auditorun məsuliyyəti, riski Auditorun proqramı, riski, Daxili və xarici nüsxələr

421 Beynəlxalq təcrübədə ekoloji auditin protokolu neçə hissədən ibarətdir?

6.0

2.0

5.0

- 3.0

4.0

422 Ekoloji auditin məqsədi nədir?

Ekoloji audit prosesində protokolun

Aerofoto çəkilişlərinin edilməsi

Audit yoxlamalarının keçirilməsi

- Ətraf mühitin, ekoloji təhlükəsizliyin mövcud vəziyyətinin təyin olunması
- Ekoloji siyasət üzrə normativ sənədlərin yoxlanılması

423 Ekoloji auditin predmetinə hansı sahələr aiddir?

Mühasibat (maliyyə) hesabatının hazırlanması

Uçot siyasətinin hazırlanması

Əsas fondların hərəkətindən səmərəli istifadə

- Ekoloji siyasətin hazırlanması, təbiətdən istifadənin məqsədinin müəyyən edilməsi, təbii resurslardan istifadə Risklərin qiymətləndirilməsi

424 Ekoloji audit nə deməkdir?

Uçot siyasətinin hazırlanması

Müəssisənin ziyanının düzgün hesablamaq

Uçot bölməsinə dair ilk sənədlərin yoxlanılması

- Təbii resursların istifadəsi, bərpası üzrə hesabatların düzgün tərtib edilməsi, ətraf mühitin mühafizəsi normalarının yoxlanması
- Mühasibat (məliyyə) hesabatının tərtib edilməsi

425 Auditor qeyri-maddi aktivlərin təsərrüfatdan çıxmasından zərər əldə olunması üzrə əməliyyatların yoxlanmasında hansı mühasibat yazılışlarına diqqət yetirməlidir?

ДТ101 КТ 201

ДТ201 КТ 611

ДТ611 КТ 801

- ДТ 801 КТ 611
- ДТ611 КТ 201

426 Qeyri-maddi aktivlər təsərrüfatdan çıxdıqda hansı əməliyyatların mühasibat yazılışları yoxlanılmalıdır?

ДТ101 КТ 531

ДТ101 КТ 302

ДТ201 КТ 101

- ДТ 611 КТ 101
- ДТ101 КТ 103

427 Qeyri-maddi aktivlərin köhnəlməsi üzrə əməliyyatların auditi aparıldıqda hansı mühasibat yazılışları yoxlanılır?

ДТ103 КТ 611

ДТ103 КТ 102

ДТ102 КТ 202

- ДТ 202 КТ 102
- ДТ611 КТ 103

428 Auditor əsas vəsaitlərin satılması üzrə əməliyyatların yoxlanılmasında hansı hesablara xüsusi fikir verməlidir?

301 «Nominal (nizamnamə) kapital» hesabı ilə müxabirləşən hesabları və onların təyinatını yoxlamalıdır

112 «Torpaq, tikili və avadanlıqlar-Amortizasiya» hesabı ilə müxabirləşən hesabları və onların təyinatını yoxlamalıdır

111 «Torpaq, tikili və avadanlıqlar-Dəyər» hesabı ilə müxabirləşən hesabları və onların təyinatını yoxlamalıdır

- 611 «Sair əməliyyat gəlirləri» hesabı ilə müxabirləşən hesabları və onların təyinatını yoxlamalıdır
- 121 «Daşınmaz əmlaka investisiyalar- Dəyər» hesabı ilə müxabirləşən hesabları və onların təyinatını yoxlamalıdır

429 Əsas vəsaitlərin auditi qarşısında hansı vəzifələr qoyulmuşdur?

Avadanlıqların və cihazların əldə olunmasına, elmi-tədqiqat işlərinin aparılmasına sərf edilmiş vəsaitlərin araşdırılması

Kapital qoyuluşları üzrə təsisçilərlə hesablaşmaların təhlili

Dividendlərin ödənilməsi

- Əsas vəsaitlərin saxlanması və istismarı vəziyyətinin, onların təsərrüfatdan çıxarılması üzrə əməliyyatların qanunauayğunluğu

Əsas vəsaitlərin əvəzsiz olaraq verilməsi üzrə əməliyyatların araşdırılması

430 Xüsusi təyinatlı fondların tərkibində nə əks etdirilir?

istehlak fondu, əsas vəsaitlər

əsas vəsaitlər, sosial sferalar fondu

mənfəətin istifadəsi, bölüşdürülməmiş mənfəət

- yığım fondu, sosial sferalar fondu, istehlak fondu
- qeyri-maddi aktivlər, materiallar

431 Təsisçilərlə hesablaşmalar üzrə əməliyyatların audit yoxlamasında əsasən nə yoxlanılmalıdır?

- 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (şəxsiyyətlərə zərər)” hesabının artması və azalması hallarını
 301 “Nominal (nizamnamə) kapital” hesabının artması və azalması hallarını
 301 “Nominal (nizamnamə) kapital” hesabının qalığı
 ● 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” hesabı üzrə əməliyyatların düzgünlüyü
 101 “Qeyri-maddi aktivlər-Dəyər” hesabının ilk qalığı

432 Nizamnamə kapitalının formalaşması prosesini ətraflı yoxlamaq üçün auditor nəyi bilməlidir?

- lisenziyaların qüvvədə olub-olmamasını
 auditor təşkilatının rekvizitlərini
 mühasibat uçotunu yerinə yetirən işçilərin say tərkibini
 ● təsisçilərin nizamnamə kapitalı və nizamnamə kapitalına qoyuluşlar üzrə həqiqi borcu ayrıca uçota alınmalı və hesabatda əks etdirilməlidir
 kapitalın hərəkətinin yoxlanmasını

433 Təsisəddici sənədlərin auditi üçün hansı informasiya mənbələrindən istifadə etmək olar?

- ekspert rəyinin informasiyasından
 Vergi Məcəlləsi ilə əlaqədar, vergi orqanlarının informasiyasından
 daxili auditin informasiyasından
 ● təsərrüfat subyektinin nizamnaməsindən
 kapitalın hərəkətinin informasiyasından

434 Təşəbbüslü audit zamanı auditor təşkilatı hansı hallarda yazılı informasiya hazırlayıb iqtisadi subyektə təqdim etməlidir?

- auditor təşkilatı hesabat tarixindən sonra baş verən hadisələrə auditor rəyində öz fikrini bildirdikdə
 uçot və hesabatın konkret forma və metodlarını hazırladıqda
 auditor yoxlamasının yekunu üzrə iqtisadi subyektin rəhbəri ilə razılaşdırılmaqla yazılı informasiyanı hazırladıqda
 ● əgər təşəbbüslü audit aparmağa dair müqavilədə auditin nəticəsinə dair auditor rəyinin hazırlanması nəzərdə tutulmuşdursa
 iqtisadi subyektin qeydiyyatdan keçməsi haqqında sənədlər hazır olduqda

435 Auditorlar üçün hansı qeyri-müəyyən ödənişlər az əhəmiyyət kəsb edir?

- maliyyə hesabatlarında dəyişiklik etməyən, lakin açıqlama tələb edilən hadisələr
 balansın tərtib olunduğu anda fəaliyyətdə olan akkreditivlər haqqında informasiyaların əldə olunması
 hüquqi xidmətlərin ödənməsinə çəkilən xərclərin təhlili
 ● Vergi Məcəlləsi ilə əlaqədar vergi orqanları ilə fikir ayrılığı
 potensial öhdəliklər haqqında informasiya ola bilən digər işçi sənədlərin xülasəsi

436 Auditor iqtisadi subyektin fəaliyyətinin dayandırılması və ləğv edilməsi ilə bağlı yerinə yetirilməyən normativ aktları yoxlayan zaman nəyə əməl etməlidir?

- Auditor təşkilatının ekspert rəyini öyrənməli
 Ekspertin məqsədini və ekspert işinin həcmi öyrənməli
 Daxili və xarici auditin aparılmasına dair məlumatları öyrənməli
 ● İqtisadi subyektə aid olan informasiyaları, normativ hüquqi bazanı öyrənməli
 Ekspertin iqtisadi subyektlə qarşılıqlı münasibətlərinin şərhini öyrənməli

437 Mühasibat hesabatının ilkin auditi aparılarkən nələr yoxlanılmalıdır?

- Vergi sənədləri
 Müəssisənin balansı
 Müəssisənin maliyyə nəticələri (mənfəət, zərər)
 ● Mühasibat hesabatının başlanğıc və müqayisəli göstəriciləri
 Kapitalın hərəkəti

438 Auditin gedişatında əlaqəli tərəflərlə əməliyyatlara aşağıdakılardan hansılar aiddir?

Təşkilatın hüquqi şəxsi

Açıq tipli səhmdar cəmiyyətləri

- Törəmə, asılı cəmiyyətlər, qarşılıqlı, əlaqəli və eyni qrupa aid olan təşkilatın müəssisələri
- Müəssisənin təsisçiləri
- Qapalı tipli səhmdar cəmiyyətləri

439 Müəssisədə ekspertin əsas vəzifəsinə nə aiddir?

Analitik və sintetik uçot pegistrlərinin yoxlanılması

- Müqavilədə nəzərdə tutulan hesablamaların düzgünlüyünə nəzarət etmək
- Müştərinin sənədlərinin yoxlanılması
- Yoxlama zamanı tətbiq olunan auditor sübutlarının toplanması
- Yoxlama proqramını tərtib etmək

440 Uçot işlərinin normativ bazasının yoxlanmasının metodları hansılardır?

Müqavilə və kontraktların surətinin çıxarılması

Yoxlamanın aparılmasının predmeti sahəsi

Yoxlama proqramının tərtib edilməsi

- Əsas normativ sənədlərin siyahısının hazırlanması
- Vergi sənədlərinin toplanması

441 Normativ bazaya aid olan qrupları göstərin.

İllik normativ baza, rüblük normativ baza

Daimi normativ baza, gündəlik normativ baza

Xüsusi normativ baza, ümumi normativ baza

- Daxili normativ baza, xarici normativ baza
- Cari normativ baza, dövrü normativ baza

442 Normativ baza neçə qrupa bölünür?

1.0

4.0

3.0

- 2.0

5.0

443 Mühasibat hesabatının audit yoxlamasının metodoloji əsasları hansılardır?

Daxili auditin nəticəsindən və ekspert işlərinin nəticəsindən istifadə edilməsi

Auditor sübutlarının toplanması

İqtisadi subyektin fəaliyyətinin əhəmiyyətli göstəricilərinin təhlili

- Audit aparmaq üçün normativ baza
- Yoxlama nəticələrinin qiymətləndirilməsi

444 Müəssisədə auditorun işçi sənədlərinə nə daxildir?

Auditor heyəti ilə əlaqədar sənədlər

Auditorun iş qrafiki

İqtisadi subyektin mühasibat və maliyyə sənədləri

- Auditin keçirilməsinin planı və proqramı
- Audit üzrə nəzarət işləri ilə əlaqədar sənədlər

445 Mühasibat uçotunun sənədləşdirilməsi özündə aşağıdakıları birləşdirir:

İlk uçot sənədlərini, icmal uçot sənədlərini və qeyri-adi əməliyyatları

İlk uçot sənədlərini, icmal uçot sənədlərini və xidmətlərə görə ödənişləri

İlk uçot sənədlərini, icmal uçot sənədlərini və dövrü vəsaitlərini

- İlk uçot sənədlərini, icmal uçot sənədlərini və mühasibat uçotu registrlərini
İlk uçot sənədlərini, icmal uçot sənədlərini və kənar təşkilatlarla sövdələşmələri

446 Ekspertin qərarına nələr daxildir?

- Sənədli yoxlama, tədqiqat, müşahidə
- Müşahidə, sənədli yoxlama
- Faktiki müəyyən etmə, sənədli yoxlama
- Giriş, tədqiqat, nəticələr
- Təsdiqetmə, tədqiqat

447 Ekspertin qərarı neçə hissədən ibarətdir?

- 5.0
- 6.0
- 4.0
- 3.0
- 2.0

448 Analitik prosedurların tipik növləri aşağıdakılardır:

- Aşkara çıxarılan kənarlaşmaları qiymətləndirmək
- Seçmənin nəticəsini qiymətləndirmək
- Xüsusi fənd və üsullarla hesablamaları aparmaq
- Mühasibat hesabatları göstəricilərini smeta göstəriciləri ilə üzləşdirmək
- Sifarişçilərlə əlaqə saxlamaq

449 Analitik prosedurlar dedikdə nə başa düşülür?

- İlk sənədlərin və mühasibat yazılışlarının yoxlanılması
- Auditor proqramının hər bir maddəsinin tam və keyfiyyətlə yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi
- Maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılmasının qiymətləndirilməsi
- İqtisadi göstəricilərin tədqiqi, təhlili və qiymətləndirilməsi, baş verən səhvlərin və saxtalaşdırmaların səbələrinin aşkara çıxarılması
- Hesablamaların təkrar yoxlanılması və informasiyaların verilməsinin düzgünlüyünün bir daha araşdırılması

450 Müəssisədə auditin nəticəsinin qiymətləndirilməsinin təkmilləşdirilməsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur?

- Maliyyə fəaliyyətinin əsas göstəriciləri haqqında hesabatın hazırlanması
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması
- Kapitalın hərəkəti haqqında hesabatın hazırlanması
- Yoxlama nəticələrinin təhlili, auditor rəyinin hazırlanması
- Maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması

451 Auditin təşkilati metodları hansılardır?

- Maliyyə vəziyyəti haqqında hesabat
- Müştəri tərəfindən qəbul olunmuş uçot siyasətinin ümumi təhlilinin aparılması
- Yoxlamanın nəticəsinin sistemləşdirilməsi
- Başdan-başa, seçmə üsulu, analitik yoxlama
- Auditor rəyinin hazırlanması

452 Audit yoxlamasının metodları hansılardır?

- Digər mənbələrdən daxil olan məlumatlar
- Etibarlılıq, təsdiqnamə
- Sənədin yoxlanılması, yazılı təqdimat
- Faktiki, müşahidə, analitik testlər

Ekspertlərin rəyi, mühasibat uçotunun sənədləri

453 İntinventarlaşma vasitəsilə hansı informasiyalar əldə olunur?

- Rasional arqumentlər haqqında informasiyalar
- Daxili – müştəridən əldə olunan informasiyalar
- Pul vəsaitləri və hesablaşmalar haqqında informasiyalar
- İqtisadi subyektin əmlakı və öhdəlikləri haqqında informasiyalar
- Kənar – üçüncü şəxs üçün əldə olunan informasiyalar

454 Auditor sübutları əldə etmək üçün əsas metodlar hansılardır?

- Sənədli yoxlama, təhlil
- Analitik prosedurlar
- Üzləşdirmə, müşahidə
- Müşahidə, təhlil, riyazi hesablamalar
- İqtisadi subyektin əvvəllər keçirilən inventarlaşmasının sənədlərinin mövcudluğu

455 Auditor sübutu deyəndə nə başa düşülür?

- Auditor hesablamalarının müşahidə yolu ilə əsaslandırılması nəzərdə tutulur
- Auditor yoxlamalarının seçmə yolu ilə aparılması
- Bunun köməyi ilə mal çatdırılması müqavilə-qaimədə qeydə alınır
- Auditor rəyini əsaslandırmaq və müəyyən bir nəticəyə gəlmək üçün toplanmış məlumatlar nəzərdə tutulur
- İqtisadi subyektin əmlakı və öhdəlikləri haqqında dəqiq informasiyalar əldə olunur

456 Auditin planlaşmasına aid edilir:

- düzgün cavab yoxdur
- auditor prosedurlarının ümumi strateqiyasının hazırlanması, onun müddətinə və həcminə yanaşma
- sifarişçi ilə danışıqların aparılması
- yoxlama qrafiklərinin hazırlanması
- sifarişçi ilə danışıqların aparılması və yoxlama qrafikinin hazırlanması

457 Auditor rəyinə aid edilir:

- auditin həcmi təsvir edən hissə
- auditor barədə məlumat
- audit aparılan şəxs barədə məlumat
- ünvanlar
- audit aparılan şəxsin imzası

458 Auditin etik prinsipi kimi hansı keyfiyyəti müəyyən edilməmişdir?

- peşəyə uyğun özünü aparmaq
- peşə skeptizmi
- peşə səlahiyyəti və vicdanlı olmaq
- doğruçuluq
- müstəqillik

459 Məcburi illik, yaxud təşəbbüs auditi üzrə işçi sənədləri verilir:

- audit qərarı ilə birlikdə iqtisadi subyektə verilir
- düzgün cavab yoxdur
- auditor təşkilatında saxlanılır və tələb əsasında vergi, yaxud digər dövlət orqanına verilir
- auditor təşkilatında saxlanılır və iqtisadi subyektin tələbi ilə ona verilir
- auditor təşkilatının mülkiyyəti hesab olunur

460 Auditor aparılan subyektdə mənburi auditor yoxlaması ilə yanaşı bütün hallarda aşağıdakı xidmətlər göstərilir:

- mühasibat uçotunun aparılması
- mühasibat uçotunun qurulması
- düzgün cavab yoxdur
- mühasibat uçotunun aparılması və bərpası
- mühasibat uçotunun bərpası

461 Auditor təşkilatı özünün rəyində audit aparılan subyektin fəaliyyətinin davam etdirilməsinə şübhə ilə yanaşır. Göründüyü kimi münaqişə baş vermişdir. Vəziyyətə qiymət verin:

- Auditor təşkilatı belə bir mühakimə yürüdə bilməz. Bu auditin predmetinə aid deyildir.
- düzgün cavab yoxdur
- Auditor təşkilatı audit aparılan şəxsin hesabatını təsdiq etməlidir.
- Auditor rəyinin başlıca şərti budur, hesabatın etibarlılığını təsdiq etmək
- Auditor təşkilatı vəziyyətə düzgün yanaşmışdır

462 Maliyyə (mühasibat) hesabatının hazırlanmasına və təqdimatına məsuliyyət daşıyır:

- düzgün cavab yoxdur
- audit aparın şəxs
- auditor və audit aparılan şəxsin həmrəylik məsuliyyəti
- audit firması
- auditorun və auditor firmasının məsuliyyəti

463 Qiymətli kağızları fond birjalarında tədavi ilə buraxılan təşkilatların məcburi auditi həyata keçirilə bilər:

- yalnız auditor təşkilatı vasitəsilə
- düzgün cavab yoxdur
- Vergilər Nazirliyinin icazəsi ilə auditor – fərdi sahibkar vasitəsilə
- auditor – fərdi sahibkar, yaxud xüsusi icazəsi olan auditor təşkilatı vasitəsilə
- yalnız auditor – fərdi sahibkar vasitəsilə

464 Auditin işçi sənədləşməsinə saxlamaq tövsiyyə olunur:

- ən azı 5 il müddətində auditor təşkilatının qovluğunda (faylında)
- Respublikanın Vergi Nazirliyi ilə razılaşdırmaqla
- düzgün cavab yoxdur
- audit aparılan subyektlə razılaşmaqla auditor təşkilatı sənədlərin saxlanılma müddətini müəyyən edir
- növbəti auditor yoxlanılmasında iqtisadi subyektdə

465 Yaramaz hərəkət dedikdə nə başa düşülür?

- audit aparın şəxsin bir və ya bir neçə əməkdaşı yaxud üçüncü şəxs qeyri-qanuni xeyir götürmək üçün bilərəkdən hərəkəti
- düzgün cavab yoxdur
- qeyri-qanuni xeyir götürmək üçün audit aparın şəxsin baş mühasibinin bilərəkdən hərəkəti
- qeyri-qanuni xeyir götürmək üçün audit aparın şəxsin rəhbərinin bilərəkdən hərəkəti
- qeyri-qanuni xeyir götürmək üçün audit aparın şəxsin əməkdaşlarının bilərəkdən hərəkəti

466 Auditorlar və auditor firmaları ittifaqlar və birliklər yarada bilər:

- özlərinin fəaliyyətinin əlaqələndirilməsi və peşə maraqlarının müdafiəsi
- özlərinin fəaliyyət sferalarının və göstərdikləri əlavə xidmətlərin genişləndirilməsi
- düzgün cavab yoxdur
- özlərinin fəaliyyətini və göstərdikləri xidməti genişləndirmək
- özlərinin fəaliyyət sferalarını və göstərdikləri xidməti genişləndirmək üçün

467 Auditor yoxlamasının nəticələrinə görə auditor verilən informasiyalarda düşüncəli, lakin mütləq inam səviyyəsində olmadan əhəmiyyətli təhriflərə yol verilməyini əsas sayır. Bu auditor qərarında aşağıdakı formada əksini tapır:

- pozitiv düşüncəli inam
- düzgün cavab yoxdur
- düşüncəli inam
- mənfi inam
- mütləq inam

468 Maliyyə (mühasibat) hesabatının təqdim olunmasına görə məsuliyyət daşıyır

- düzgün cavab yoxdur
- audit aparılan şəxsin rəhbərliyi
- [audit aparılan şəxsin təsisçiləri (iştirakçıları, səhmdarları)
- baş mühasib, yaxud uçotu həyata keçirən şəxs
- [audit aparılan şəxsin təsisçiləri və baş mühasibi

469 Audit olunan şəxsin ərazicə ayrılıqda yerləşən bölmələrinin sayı və onların məkanca biri-birindən uzaqda olması aşağıdakı mərhələdə qiymətləndirilir:

- auditor rəyinin hazırlanması
- audit proqramının hazırlanması
- ümumi audit planının tərtibi
- düzgün cavab yoxdur
- yoxlamanın gedişində və audit rəyinin hazırlanmasında aşkara çıxarılan auditor sübutunun qiymətləndirilməsi

470 İcmal yoxlamanın nəticələri üzrə rəy aşağıdakı formada əks etdirilir:

- düzgün cavab yoxdur
- mütləq inam
- pozitiv düşüncəli inam
- mənfi inam
- düşüncəli inam

471 Çeşidlərin qarışdırılması aşkar olunduqda belə qeydə alınır:

- bütün cavablar düzgündür
- müxtəlif maddi-məsul şəxslərdə, eyni əmlak növündə və ümumilikdə bütün təşkilat üzrə eyni miqdarda
- müxtəlif maddi-məsul şəxslərdə, eyni dövrdə və eyni əmlak növündə
- bir maddi-məsul şəxsə, eyni dövrdə, eyni əmlak növündə, eyni miqdarda
- müxtəlif maddi-məsul şəxslərdə, eyni əmlak növündə

472 Auditor aşağıdakı məqsədlər üçün nəzarət prosedurlarını kifayət qədər dərindən bilməlidir:

- audit olunan şəxsin baş mühasibindən izahat almaq
- audit olunan şəxsin rəhbərindən izahat almaq
- audit olunan şəxsin rəhbəri ilə ünsiyyət
- auditor yoxlamasının planını hazırlamaq
- vergi və maliyyə orqanları ilə ünsiyyət yaratmaq

473 Auditor əhəmiyyətliyi diqqətə götürməlidir:

- yalnız auditor prosedurlarının həcmi müəyyənləşdirildikdə
- yalnız auditor prosedurlarının xarakteri müəyyənləşdirildikdə
- yalnız səhvlərin nəticələri qiymətləndirildikdə
- bütün cavablar düzgündür
- yalnız auditor prosedurlarının aparılması müddəti müəyyənləşdirildikdə

474 Hansı ifadə düzgün deyil?

düzgün cavab yoxdur

təsadüfi məcmunun təhlili nəticələri baş məcmuya şamil edilir

audit zamanı seçmə işin həcmi ixtisar etmək məqsədilə həyata keçirilir

- statistik seçmə təsadüfi seçməyə qoyulan tələbləri dəyişir
- seçmə yoxlamasının aparılması qaydası həmişə sət qaydada formalaşdırıla bilməz

475 Nadir, qeyri-adi və qeyri-standart təsərrüfat əməliyyatlarının mövcudluğu:

nəzarət vasitəsi riskini azaldır

aşkar etməmək riskini artırır

nəzarət vasitələrinin riskini artırır

- təsərrüfatdaxili riski artırır
- aşkar etməmək riskini azaldır

476 Hesabatə münasibətdə təsərrüfatdaxili riski qiymətləndirən zaman hansı amillər nəzərə alınmalıdır?

bütün cavablar düzgündür

hesabatın aparılması və hazırlanmasına görə məsuliyyət daşıyan işçilərin təcrübəsi və ixtisası

müəssisələrin əsas fəaliyyətindən alınan mənfəət

- iqtisadi subyektin fəaliyyət göstərdiyi sahənin və cari iqtisadi vəziyyətinin xüsusiyyətləri
- müəssisənin debitor və kreditor borclarında dəyişikliklər

477 Nəzarət vasitəsi riski dedikdə başa düşülür:

bütün cavablar düzgündür

auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı

iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)

- müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı

478 Təsərrüfatdaxili risk dedikdə başa düşülür:

bütün cavablar düzgündür

auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı

müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı

- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı

479 Əhəmiyyətlik səviyyəsinə birmənalı yanaşmanı təmin etmək üçün auditor təşkilatı nə etməlidir?

əhəmiyyətlik səviyyəsinin tapılması qaydasını müəyyənləşdirmək və müştərilən hesabatının ekspress təhlilini həyata keçirmək

baza göstəriciləri sistemini müəyyənləşdirmək

auditorların fikirlərinin sorğusunu aparmaq və baza göstəriciləri sistemini müəyyənləşdirmək

- baza göstəriciləri sistemini və əhəmiyyətlik səviyyəsinin tapılması qaydasını müəyyənləşdirmək
- auditorun fikirlərinin sorğusunu aparmaq və əhəmiyyətlik səviyyəsinin tapılması qaydasını müəyyənləşdirmək

480 Auditdə kompyuterlərdən istifadə edilməsi aşağıdakı halda auditor prosedurlarının səmərəliliyinin yüksəldilməsinə gətirib çıxarır:

auditor yoxlamasına az sayda həmcins məlumatlar massivi məruz qalır, yoxlanılan təşkilatlarda mühasibat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilmiş qeyri-standart sistemlərdən istifadə olunur

yoxlanılan təşkilatlarda mühasibat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilmiş standart sistemlərindən istifadə olunur

auditor yoxlamasına çox sayda həmcins məlumatlar massivi məruz qalır

- auditor yoxlamasına çox sayda həmcins məlumatlar massivi məruz qalır, yoxlanılan təşkilatlarda mühasibat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilmiş standart sistemlərindən istifadə olunur
- auditor yoxlamasına çox sayda həmcins məlumatlar massivi məruz qalır, yoxlanılan təşkilatlarda mühasibat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilmiş qeyri-standart sistemlərindən istifadə olunur

481 Nəzarət vasitələrinin testləşdirilməsi zamanı hansı risk nəzarət sisteminin etibarsızlığı şəraitində auditor seçiminin nəticələrinin etibarlılığı halda düzgün olmayan hipotizanın qəbul edilməsi imkanı ilə bağlıdır:

düzgün cavab yoxdur

üçüncü növ risk

birinci növ risk

- ikinci növ risk

dördüncü növ risk

482 Nəzarət vasitələrinin testləşdirilməsi zamanı hansı risk nəzarət sisteminin etibarlılığı şəraitində auditor seçiminin nəticələrinin etibarsızlığı halda düzgün hipotizanın rədd edilməsi imkanı ilə bağlıdır:

üçüncü növ risk

- birinci növ risk

düzgün cavab yoxdur

dördüncü növ risk

ikinci növ risk

483 Yoxlanılan kütlə ünsürlərinin hansı seçim metodu ünsürlərin təsadüfi təyin edilmiş rəqəmdən başlayaraq müəyyən vaxt intervalı ərzində seçiminə əsaslanır?

bütün cavablar düzgündür

sadə seçim

kombinə olunan seçim

- sistematik seçim

təsadüfi seçim

484 Aşağıdakı seçimlər fərqləndirilir:

qeyri-reprezentativ və qarışıq

qeyri-reprezentativ və mürəkkəb

reprezentativ və mürəkkəb

- reprezentativ və qeyri-reprezentativ

mürəkkəb və qarışıq

485 Audit yoxlamasına ekspertin cəlb olunmasına icazə verilir:

hakimiyyət orqanlarının qərarı ilə

vergi orqanının qərarı ilə

audit aparılan iqtisadi subyektin razılığı olmadan

- yalnız audit aparılan iqtisadi subyektin razılığı ilə

auditorun qərarı ilə

486 Nəzarət-analitik informasiyalar yarım sistemində informasiyalar toplanıldıqda aşağıdakı üsullardan istifadə edilir:

Müşahidə, şifahi sorğu, faktik və sənədli nəzarət

anketləşdirmə

müşahidə və şifahi sorğu

- müşahidə, şifahi sorğu, anketləşdirmə, faktik və sənədli nəzarət

faktik və sənədli nəzarət

487 Daha dürüst sayılır:

yazılı və şifahi izahat formalarında sübutlar
yazılı formada sübut
sənədlər formasında sübut

- sənədlər və yazılı göstəriş formasında sübutlar
şifahi izahatlar

488 Auditor hesabat dövrü başa çatanadək audit olunan şəxsin nəzarət vasitəsinin bəzi testlərini həyata keçirə bilər?

vergi və maliyyə orqanları ilə razılaşmaqla
istədiyi kimi
xeyr

- bəli
Auditorlar Palatası ilə razılaşmaqla

489 Mühasibat uçotuna dair normativ aktlara uyğun olaraq əmlakın və öhdəliklərin inventarlaşmasının aparılması vacibdir:

bütün cavablar düzgündür
rüblük maliyyə hesabatı hazırlandıqda
aylıq maliyyə hesabatı hazırlandıqda

- maddi məsul şəxs dəyişdirildikdə
yarımillik maliyyə hesabatı hazırlandıqda

490 Auditin ümumi planını hazırlayan zaman auditor tərəfindən nəzarətin bütün prosedurları başa düşülməlidir?

vergi və maliyyə orqanları ilə razılaşdırmaqla həll edilir
tələb olunur
audit olunan şəxsin rəhbərliyi ilə razılaşmaqla həll edilir

- tələb olunmur
ölkənin Auditorlar Palatası ilə razılaşdırmaqla həll edilir:

491 Audit olunan şəxsin daxili audit şöbəsi fəaliyyət göstərir. Auditor maliyyə hesabatının auditi zamanı nəyi etməlidir:

düzgün cavab yoxdur
maliyyə hesabatının auditinə dair müqavilənin şərtlərinə uyğun olaraq daxili auditorun işindən istifadə edir
daxili auditorun işinə tamamilə etibar etməlidir

- daxili auditorun işinə bütün hallarda istinad etməməlidir
daxili auditorun işini maliyyə orqanları ilə müzakirə edir

492 Daxili auditin vəzifələrini yerinə yetirə bilər:

vergi orqanlarının müfəttişləri və maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar
maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar
vergi orqanlarının müfəttişi

- iqtisadi subyektin ştatında olan xüsusi xidmət
vergi orqanlarının müfəttişləri və iqtisadi subyektin ştatında olan xüsusi xidmətlər

493 Maliyyə hesabatının auditi zamanı auditor mühasibat uçotu və daxili nəzarət sistemində aşağıdakı əsas məqsədlərə və konkret prosedurlara diqqət yetirir:

düzgün cavab yoxdur
yoxlanılan dövrdə baş vermiş
idarəetmə uçotuna aid edilən

- maliyyə hesabatının hazırlanması prosesinə münasibəti olan

idarəetmə uçotuna aid edilən və yoxlanılan dövrdə baş vermiş

494 Mahiyyət üzrə yoxlamanın auditor prosedurları birbaşa aşağıdakılarla əlaqədardır:

- nəzarət vasitəsi riski və aşkar etməmək riski ilə
- nəzarət vasitəsi riski ilə
- təsərrüfatdaxili risklə
- aşkar etməmək riski ilə
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski ilə

495 Auditor əhəmiyyətliyi nəzərdən keçirir:

yalnız maliyyə hesabatı səviyyəsində
iqtisadi subyektlə razılaşıdırılmış münasibətlərdə.

düzgün cavab yoxdur

yalnız mühasibat uçotunun müxtəlif hesabları üzrə vəsaitlərin qalıqına münasibətdə və informasiyaların açığlanması hallarında

- həm maliyyə hesabatı səviyyəsində, həm də mühasibat uçotunun müxtəlif hesabları üzrə vəsaitlərin qalıqlarına münasibətdə, habelə informasiyaların açığlanması hallarında

496 Hansı ifadə düzgündür?

bütün cavablar düzgündür

seçmənin həcmi əhəmiyyətlik səviyyəsindən asılı deyildir

seçmənin həcmi aşkar etməmək riskin səviyyəsindən asılıdır

- seçilmiş məcmunun təhlili nəticələri baş məcmuya şamil edilir
- statistik seçmə təsadüfi seçməyə qoyulan tələbləri dəyişdirir

497 Nəzarət vasitəsinin testləşdirilməsi auditoru nədə inandırmaqda kömək edir?

bütün cavablar düzgündür

təsərrüfat fəaliyyətinin bütün faktları iqtisadi subyektin hesabatlarında düzgün əks etdirilirmi?

mühasibat uçotunda hesablar üzrə dövriyyə düzgün əks etdirilirmi?

- müəssisədə nəzərdə tutulan mühasibat uçotu və daxili nəzarət sistemi etibarlı işləyirmi?
- mühasibat uçotunda hesablar üzrə qalıq düzgün əks etdirilirmi?

498 Ümumi auditor riski dedikdə nə başa düşülür?

bütün cavablar düzgündür

Müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı

iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)

- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı
- Auditor yoxlamanının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı

499 Aşkar etməmək riski dedikdə başa düşülür:

bütün cavablar düzgündür

Müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı

iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)

- Auditor yoxlamanının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı

500 Auditor yoxlamanının əvvəlcədən planlaşdırılması zamanı auditor məqbul auditor riskini 9 %, təsərrüfatdaxili riski 10 %, daxili nəzarət vasitəsi riskini isə 30 % müəyyənləşdirmişdir. Aşkar etməmək riski bərabərdir:

- 0.095
- 0.06
- 0.05
- 0.03
- 0.2

501 Auditor planlaşdırma mərhələsində nəzarət vasitəsi riskini 16 %, təsərrüfatdaxili riskini 15 %, aşkar etməmək riskini isə 14 % müəyyənləşdirmişdir. Auditor yoxlamasının ümumi riski bərabər olacaqdır:

- 0.006
- 0.08
- 0.03
- 0.003
- 0.075

502 Optimal auditor riski təxminən aşağıdakı səviyyədə müəyyən edilə bilər:

- 0.03
- 0.12
- 0.1
- 0.05
- 0.08

503 Planlaşdırma mərhələsində auditor nəzarət vasitəsi riskini 10 %, təsərrüfatdaxili riski 20 %, aşkar etməmək riski isə 12 % müəyyənləşdirmişdir. Auditor yoxlamasının ümumi riski bərabər olacaqdır:

- 0.1
- 0.06
- 0.02
- 0.002
- 0.21

504 Auditor yoxlamasının əvvəlcədən planlaşdırılması zamanı auditorun müəyyən etdiyi məqbul auditor riski 8 %, təsərrüfatdaxili risk 20 %, daxili nəzarət vasitəsi riski 15 % olmuşdur. Aşkar etməmək riski bərabərdir:

- 0.215
- 0.071
- 0.102
- 0.027
- 0.05

505 Auditdə əhəmiyyətlik (maddilik) nə deməkdir?

- bütün cavablar düzgündür
- Auditdə sübutun olması
- Müqavilədə göstərilən auditor xidmətinin dəyəri
- Mühasibat hesabatının etibarlılığına təsir etməyən səhvlərin maksimal həddi
- Mühasibat hesabatının etibarlılığına təsir edən səhvlərin maksimal həddi

506 Məlumatların kompüterlə işlənməsi sistemində aşağıdakı özünəməxsus əlamətlər mövcuddur:

- avtomatik qeyd
- avtomatik nəzarət
- əvvəlcədən verilmiş
- bütün cavablar düzgündür
- informasiyanın eyni zamanda bir neçə fayla birdəfəlik daxil edilməsi

507 Yoxlanılan kütlənin ünsürlərinin hansı seçim metodları mövcuddur:

- Sadə və kombinə olunan seçim
- sistematik və kombinə olunan seçim
- təsadüfi və sistematik seçim
- təsadüfi, sistematik və kombinə olunan seçim
- təsadüfi və kombinə olunan seçim

508 Ekspert belə mütəxəssisdir:

- auditor təşkilatının ştatında olmayan yoxlanılan iqtisadi subyektin yekununda işləyən auditor təşkilatında əvəzçilik qaydasında işləyən auditor təşkilatının ştatında olan düzgün cavab yoxdur

509 Auditor təşkilatı auditor yoxlamasının gedişində hesabatın dürüslüyünü müəyyənləşdirməlidir:

- düzgün cavab yoxdur
- auditorun zəruri saydığı mütləq dəqiqlik hallarında mütləq dəqiqliklə
- bütün əhəmiyyətli münasibətlərdə mütləq dəqiqliklə və bütün əhəmiyyətli münasibətlərdə

510 Nisbətən daha dürüst sayılır:

- düzgün cavab yoxdur
- iqtisadi subyektin direktorlar şurası tərəfindən verilən sübut
- iqtisadi subyekt tərəfindən verilən sübut
- auditor təşkilatının özü tərəfindən alınan sübut
- iqtisadi subyektin mühasibatlığı tərəfindən verilən sübut

511 Daxili auditin təşkili, rolu və vəzifələri müəyyənləşdirilir:

- auditor təşkilatının rəhbərliyi ilə
- Vergilər Nazirliyi ilə
- Maliyyə Nazirliyi ilə
- iqtisadi subyektin rəhbərliyi və (və ya) mülkiyyətçisi ilə
- Auditorlar Palatası ilə

512 Hansı növ risklərin kombinə olmuş qiymətləndirməsi nəticəsində auditor riski daha etibarlı müəyyənləşdirilmiş olur?

- düzgün cavab yoxdur
- təsərrüfatdaxili risk və aşkar etməmək riski
- aşkar etməmək riski və nəzarət vasitəsi riski
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski
- aşkar etməmək riski

513 Auditor əhəmiyyətliliyə aşağıdakı hallarda diqqət yetirməlidir:

- düzgün cavab yoxdur
- yalnız auditin planlaşması mərhələsində
- yalnız auditin başa çatdırılması mərhələsində
- auditor fəaliyyətinin bütün mərhələlərində
- yalnız auditə hazırlıq mərhələsində

514 Auditor riski aşağıdakı komponentlərdən ibarətdir:

- düzgün cavab yoxdur
- iqtisadi subyektlə razılaşdırılmaqla auditorun müəyyənləşdirdiyi risk

yalnız təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski

- təsərrüfatdaxili risk, nəzarət vasitəsi riski, aşkar etməmək risk
nəzarət vasitəsi riski və aşkar etməmək risk

515 Auditor riskinin hansı növü birbaşa auditordan asılıdır?

nəzarət vasitəsi riski və aşkar etməmək riski
təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski
təsərrüfatdaxili risk

- aşkar etməmək riski
nəzarət vasitəsi riski

516 Aşkar etməmək riski ilə hansı göstərici müəyyən edilir:

düzgün cavab yoxdur
müəssisənin uçot heyətinin işinin səmərəliliyi və keyfiyyəti
nəzarət vasitəsinin işinin səmərəliliyi

- auditorun işinin səmərəliliyi və keyfiyyəti
iqtisadi subyektin hesabatlarında əhəmiyyətli səhvlərə yol verilməsi dərəcəsi

517 Baza göstəriciləri sisteminin dəyişilməsi və əhəmiyyətlik səviyyəsinin tapılması qaydalarının auditor təşkilatı tərəfindən ölçülməsi üçün əsas nə sayılır?

ölkənin Vergi Məcəlləsində aparılan dəyişikliklər
ölkədə Mülki Məcəllədə baş verən dəyişikliklər
ölkədə xarici iqtisadi əlaqələrin dəyişilməsi

- audit sahəsində qanunvericiliyin dəyişilməsi
auditor təşkilatının rəhbərinin dəyişilməsi

518 Yoxlanılan kütlənin ünsürləri seçilə zaman hansı metod təsadüfi ədədlər cədvəli üzrə həyata keçirilir?

bütün cavablar düzgündür
kombinə olunan seçim
sistematik seçim

- təsadüfi seçim
sadə seçim

519 Əlaqəli şəxslərə aid olunur

baş və asılı cəmiyyət
törəmə cəmiyyət və asılı cəmiyyət
Baş cəmiyyət və törəmə cəmiyyət

- baş, törəmə və asılı cəmiyyət
asılı cəmiyyət

520 Bu sübutlardan hansı daha qiymətli sayılır?

düzgün cavab yoxdur
daxili
qarışıq

- kənar
qarışıq və daxili

521 Əlavə kapital əsas etibarlı ilə hansı məqsədlər üçün istifadə edilir?

İstehlak fondu vəsaitlərinin xərclənməsinə, yığım fondunun yaradılmasının artırılmasına
Faktiki istehsal maya dəyərinin artırılmasına
Xüsusi fondların hərəkətinin müəyyən edilməsinə

- Əmlakın dəyərinin aşağı düşən məbləğinin ödənilməsinə, nizamnamə kapitalının artırılmasına

522 Nizamnamə kapitalının auditinin gedişində auditor hansı vəzifələri həll etməlidir?

Auditor nəzərə almalıdır ki, nizamnamə kapitalının həcminə manatla və valyuta ilə ifadə olunan iri həcmli məsrəflərin seçilməsi təsir göstərir

Xüsusi kapitalın vəziyyəti və hərəkəti haqqında məlumatların yoxlanılması üçün 631, 811,343 və s. hesabların məlumatlarından istifadə edilməlidir

Təsis sənədlərində nəzərdə tutulan qayda üzrə və ya təsisçilərin qərarına əsasən xüsusi fondların yaradılmasının müəyyən edilməsi yoxlanmalıdır

- Auditor nəzərə almalıdır ki, nizamnamə kapitalının həcmi təsis sənədlərində qeydə alınan təsisçilərin qoyduqları vəsaitlərin məcmusuna uyğun gəlməlidir. Bu vəsaitlərin nizamnamə kapitalına tam keçirilib-keçirilməməsi 301 sayılı hesablara 302 sayılı hesabın müvafiq məlumatlarını müqayisə etməklə müəyyən edilməlidir

Mühasibat uçotunun hesablar planının müəssisədə istifadə edilən hesabları başdan-başa yoxlanılmalıdır

523 Mənfəətin bölüşdürülməsi üzrə əməliyyatların uçotunun auditini necə aparılır?

Tərəf əməliyyatları ilə əlaqədar olan itkilərin müəyyən edilməsi

343 sayılı hesabın yoxlanması

Cari ildə aşkar olunmuş keçən illərin əməliyyatlarından zərər məbləği yoxlamaq

- Bütçəyə mənfəətdən vergilərin hesablanması və ödənilməsi, uçotda əks etdirilməsi, habelə yerli vergilərin, resursların və yığımların yoxlanması, bu kimi hesablaşma əməliyyatlarının uçota alınmasının real vəziyyətini audit edir

Valyuta hesabı üzrə mənfəətə fərqin müəyyən edilməsi

524 Maliyyə nəticələrinin auditini müəssisədə hansı yollarla aparılır?

Hazır məhsulun uçotu üzrə mühasibat yazılışlarının verilməsinin düzgünlüyünü yoxlanılması

Müxtəlif fəaliyyət növü tətbiq edilməklə alınan məbləğlərin ayrı-ayrılıqda uçotunun mövcudluğunu yoxlamaq

Uçot siyasətində məhsul satışından olan maliyyə nəticələrinin təqdim olunmuş hesablaşma sənədləri və ya ödəniş sənədləri üzrə necə əks etdirildiyini aydınlaşdırmaq.

- İlk mühasibat sənədlərindəki məlumatları mühasibat yazılışları ilə müqayisə etmək yolu ilə yoxlamaq

Mallar üzrə ƏDV-nin uçotunun düzgünlüyünü yoxlamaq

525 Mal satışının auditinin gedişində auditor hansı vəzifələri həll etməlidir?

İnventarlaşmanın nəticəsi ilə və onların uçotda əks etdirilməsi ilə tanış olmaq

Yüklənmiş mallar üzrə ƏDV-nin uçotunun düzgünlüyünü seçmə yolla yoxlamaq

205 «Mallar» hesabı üzrə yüklənmiş və satılmış malların həcmi və maya dəyərinin düzgünlüyünü yoxlayıb təsdiq etməli

- 205 «Mallar» hesabından silinən yüklənmiş malların 601 «Satış» hesabına silinməsinin seçmə yolla düzgünlüyünü yoxlamaq

Malların daxil olmasının sənədlərlə yoxlanılması

526 Mal əməliyyatlarının auditinin predmetinə hansılar daxildir?

Uçot registrlərində göstərilən məbləğləri və ayları müqayisə etmək, sənədlərdə bütün lazımi rekvizitlərin olmasını yoxlamaq

Sərf edilən məsrəflərin sənədlərlə əsaslandırılmasının yoxlanılması

Gələcək dövrlərin xərclərinin uçotunun düzgünlüyünü yoxlamaq

- Malların uçotda tam həcmdə və mövcud vəziyyətdə əks etdirilməsinin qiymətləndirilməsinin düzgünlüyünü yoxlamaq

Satılmış malların maya dəyərinin yoxlanılması

527 Yüklənmiş mallar üzrə əməliyyatların auditinin predmetinə aşağıdakılardan hansılar aiddir?

İcarə haqqının mühasibatlıqda hesablanması qaydasının müqavilədə müəyyən edilmiş qaydaya uyğun olması

Yüklənmiş mallara aid qeyri-adi əməliyyatların, qeyri-standart müxabirləşən hesabların yoxlanılması

Hər bir məlumat növü və sifariş üzrə maya dəyərinin düzgün müəyyən edilməsi

- Uçot siyasətinə uyğun yüklənmiş malların uçotda əks etdirilməsi, yüklənmiş malların tələb olunan səviyyədə uçotunun təşkilinin düzgünlüyünü yoxlamaq

Gələcək dövrlərin xərclərinin uçotunun düzgünlüyünün yoxlanılması

528 Hazır məhsul üzrə əməliyyatların auditinə nə daxildir?

- Başa çatmamış istehsalın faktiki qalağının, balansda göstərilən qalıq məbləğinə uyğunluğunun yoxlanılması
 Ümumtəsərrüfat xərclərinin məhsulun maya dəyərinə silinməsi qaydasının yoxlanılması
 Uçot siyasətinə uyğun olması, tam həcmdə hazır məhsulun mövcudluğunun uçotunun düzgün qiymətləndirilməsi və əks etdirilməsi
- İlin sonuna hazır məhsulun faktiki qalığının, onun məbləğinin balansda göstərilən məbləğlə uyğunluğunun yoxlanılması
- Məsrəflərin hazır məhsul və bitməmiş istehsal arasında bölüşdürülməsi qaydasının yoxlanılması

529 Məsrəflərin və məhsulun maya dəyərinin yoxlanılmasının predmeti aşağıdakılardır:

- Uçot registrlərində göstərilən məbləğləri və ayları müqayisə etmək, sənədlərdə bütün lazımi rekvizitlərin olmasının müəyyən edilməsi
 Hesab-fakturada, ödəniş tapşırığında və s. göstərilən məbləğləri, ödəniş sənədlərində göstərilən məbləğlərlə müqayisə etmək
 Müəssisədə icarəyə götürülmüş əsas fondların müəyyən edilməsi
- Məsrəflərin sərf edilməsinin və onların uçot siyasətinə uyğun olaraq tam həcmdə əks etdirilməsi, maya dəyərinin düzgün müəyyən edilməsi
- Manatla və valyuta ilə ifadə olunan iri məsrəf məbləğlərinin seçilməsi

530 Hesabat dövründə istehsal olunan hazır məhsulun uçot və hesabatda əks etdirilmiş istehsal maya dəyərinin düzgünlüyünü yoxlamaq üçün istehsal məsrəflərinin məbləğindən müvafiq elementlər üzrə aşağıdakılar çıxarılmalıdır:

- Əməyin ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar
 Əməyin ödənişi üzrə məsrəflər
 Əsas vəsaitlərin köhnəlməsi məbləği
- Müəssisənin sərəncamında qalan mənfəət və digər məqsədli daxilolmalar hesabına maliyyələşdirilən xərclər; qeyri-sənaye xarakterli işlərin yerinə yetirilməsinə çəkilən xərclər, əməyin ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar
- Material xərcləri, reklam xərcləri və nümayəndəlik xərcləri

531 İstehsal prosesi üzrə əməliyyatların audit yoxlamasının predmetinə nə aiddir?

- ƏDV üzrə hesablaşmalar
 Mühəsibat uçotunda ayrıca balansın olmaması
- İstehsal ehtiyatlarının uçotunun aparılmasının qəbul olunmuş uçot siyasətinə uyğun olması, ehtiyatların müntəzəm olaraq inventarlaşması, sənədlərin rəsmiyyətə salınmasının düzgünlüyü
- Mənfəət vergisi üzrə hesablaşmalar
 Analitik uçot məlumatlarının Baş kitabın və balans məlumatlarına uyğunluğu

532 Müxtəlif debitor və kreditorlarla hesablaşmaların audit necə həyata keçirilir?

- İcra vəzərinə əsasən tutulmaların düzgün və əsaslandırılmış olmasını
 Təqsirkar şəxslərdən müəssisəyə dəyən zərərin necə ödəndirilməsini
 İntinventarlaşmanın düzgün aparılmasını və onun nəticəsinin düzgün rəsmiyyətə salınma vəziyyətini
- Borcların səbəbini araşdırmalı, borcun ödənilməsi haqqında qarşı tərəfə rəsmi qaydada müraciət edilməyini öyrənməli və araşdırılmalıdır.
- Maddi zərərin təqsirkar şəxsin hesabına yarılmasını, onun tam əks etdirilməsini

533 Təhtəlhəsab şəxslərlə aparılan əməliyyatların yoxlanılmasında nə müəyyən edilməlidir?

- 445 sayılı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 6 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
 533 sayılı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 8 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
 431 sayılı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan isə 7 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- Hər bir ayın sonuna ödənilmiş, qalan isə 7 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi

302 sayılı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 8 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi

534 İşçi heyəti ilə hesablaşmaların auditinin qarşısında hansı tələblər qoyulur?

Maliyyə nəticəsi haqqında hesabatı yoxlamaq

Hesab-fakturada, ödəniş tapşırığında və s. göstərilən məbləğləri ödəniş sənədlərində göstərilən məbləğlərlə müqayisə etmək

Uçot registrlərində göstərilən məbləğləri və ayları müqayisə etmək, sənədlərdə bütün lazımi rekvizitlərin olmasını yoxlamaq

- Analitik uçotunun təşkili və onun məlumatlarının sintetik uçot məlumatları ilə əlaqəsinin vəziyyətini yoxlamaq
- Müəssisənin balansını yoxlamaq

535 Bütçə ilə hesablaşmaların auditində auditor üçün informasiya bazası nə ola bilər?

Digər müvafiq normativ sənədlər

Analitik uçot məlumatlarının baş kitabın və balans məlumatlarına uyğunluğu

Reklama görə vergilər üzrə hesablaşmalar və 521 sayılı hesab üzrə debet dövryyəsi

- İqtisadi subyektin balansı, maliyyə nəticəsi haqqında hesabat və 521 sayılı hesab üzrə uçot məlumatları
- Verilmiş avans məbləğinin əsaslandırılmış və əlverişli olması

536 Verilmiş avansların auditində auditor nələri nəzərdən keçirməlidir?

Ödəmə tələbnamələri ilə hesablaşmaların aparılmasını

Alınmış avansların vacibliyini və onun əsaslandırılmış olmasını

Akkreditiv üzrə vəsaitin alınması üçün malsatanın təqdim etdiyi sənədlərin tam siyahısı və dəqiq xarakteristikasını

- Verilmiş avanslara mühasibat yazılışları tərtib olunmasını və bu yazılışların mühasibat uçotunda düzgün əks etdirilməsini
- Akkreditivin növü və onun yerinə yetirilmə üsulunu

537 Alınmış avanslar üzrə hesablaşmaların auditində nəyə xüsusi diqqət yetirmək tələb olunur?

uçotda əməliyyatların düzgün əks etdirilib-etdirilməsinə

kassirə tam maddi məsuliyyət haqqında müqavilənin olmamasına

qarşı tərəfdən cərimə, pensiya məbləğlərinə sanksiya üzrə iddialara

- ƏDV-nin hesablanması və gələcəkdə əldə olunacaq məbləğdən verginin düzgün müəyyən olunması vəziyyətinə
- pul vəsaitinin əsassız olaraq və ya saxta sənədlərə əsasən silinməsinə

538 Təhtəlhəساب şəxslərlə hesablaşmaların yoxlanılmasında hansı məsələlər aydınlaşdırılmalıdır?

banklardan götürülən depozit məbləğlərin qanunauyğunluğu və düzgünlüyü yoxlanılmalıdır

alıcılar və ödəyicilər arasında hesablaşma forması müqavilə yolu ilə müəyyən olunmalıdır

qəbul olunmuş və ya yüklənmiş maddi qiymətlilərə görə alınan məbləğlərin düzgünlüyü təhlil olunmalıdır

- firmanın rəhbəri tərəfindən ezamiyyətə getməyə və buna görə avans – təhtəlhəساب məbləğ almağa ixtiyarı olan şəxslərin əvvəlcədən tərtib edilən siyahısının olması yoxlanılmalıdır
- akkreditivin açılması haqqında malgöndərənlərə məlumatın verilmə üsulu aydınlaşdırılmalıdır

539 Malsatan və podratçılarla hesablaşma əməliyyatlarının yoxlanılması nəyə əsasən həyata keçirilməlidir?

vergiyə cəlb olunmadan sonra mənfəətin bölüşdürülməsi qaydasına əməl olunma vəziyyətini yoxlamaq

akkreditivin vaxtında bağlanması və onun düzgünlüyünü yoxlamaq

valyuta hesabının açılmasının düzgünlüyünü yoxlamaq

- qəbul olunmuş və ya yüklənmiş maddi qiymətlilərə görə alınan məbləğlərin düzgünlüyü təhlil olunmalıdır, alınmış maddi dəyərlilərin tam və vaxtında mədaxil olunması vəziyyəti müəyyənləşdirilməlidir
- banklarda açılan hesabat formalarını yoxlamaq

540 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» hesabının yoxlanması əsasən neçə istiqamətdə həyata keçirilməlidir?

- 1.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

541 Banklarda olan sair hesablar üzrə əməliyyatların auditi hansı məsələlərin yoxlanmasını əhatə etməlidir?

- 221 «Kassa» hesabı üzrə uçot registrlərini debitor və kreditorlarla hesablaşmaların aparılmasının düzgünlüyünü
- satın alınan valyuta məbləğinin uçotda əks etdirilməsinin düzgünlüyünü
- banklardan götürülən depozit məbləğlərinin qanunauyğunluğunu və düzgünlüyünü avansın düzgün köçürülməsini

542 Valyuta əməliyyatlarının auditi zamanı auditor nəyi müəyyən etməlidir?

- Baş kitab, jurnal-order №1-in düzgün tərtib edilib-edilməsinə
- nağd pulun kassaya düzgün köçürülməsini
- avansın düzgün köçürülməsini
- valyuta hesabının açılmasını və valyutanın alqı-satqısı üzrə əməliyyatların uçotda düzgün əks etdirilib-etdirilməməsinə
- kassaya daxil olan pulun vaxtında mədaxil edilməsini

543 Hesablaşma hesabı üzrə əməliyyatların auditinin aparılmasında nəyə xüsusi fikir verilməlidir?

- kassa kitabının düzgün tərtib edilib-edilməsinə
- müəssisənin balansının düzgün tərtib edilib-edilməsinə
- Baş kitab, jurnal-order №1-in düzgün tərtib edilib-edilməsinə
- avansın düzgün köçürülməsinə, valyutanın alqı-satqısı üzrə əməliyyatların uçotda düzgün əks etdirilib-etdirilməməsinə
- maliyyə nəticələri haqqında hesabatın düzgün tərtib edilib-edilməsinə

544 Kassa əməliyyatları ilə əlaqədar olan qanun pozuntuları hansı hallarda baş verir?

- bankdan alınan nağd pulun hamısının mədaxil orderi ilə mədaxil edilməməsi
- bankdan alınan nağd pulun hamısı mədaxil orderi ilə mədaxil edilib, məxaricə sənədsiz pul silinməsi hallarının olması
- kassadan işçi heyətinə əmək haqqı ödəndikdə
- pul vəsaitlərinin birbaşa oğurlanması, daxil olan pulun mədaxil edilməyərək mənimsənilməsi, kassa üzrə pulun artıq silinməsi
- hesabatı qəbul etdikdən sonra kassırdən kassaya dair bütün mədaxil sənədlərinin hesabatı daxil edilməməsi

545 Kassa əməliyyatlarının yoxlanılmasını auditor əsas etibarlı ilə hansı istiqamətdə aparmalıdır?

- hər bir pul sənədində pulun qəbuluna dair pul alan şəxsin imzasının olmasını
- pul sənədlərində düzəlişlərin edilib-edilməməsinə
- kassa məxaric sənədlərinin üzərində tarixin göstərilib-göstərilməməsinə
- pul vəsaitləri, qiymətli kağızlar və ciddi hesabat blanklarının qalıqlarının inventarlaşdırılması
- kassa mədaxil sənədlərinin üzərində tarixin göstərilib-göstərilməməsinə

546 Kassa əməliyyatlarının yoxlanılması üçün informasiya mənbələrinə nələrə aid etmək lazımdır?

- kassa əməliyyatlarının uçotunun aparılmasının maddi dəyərliyə üzrə analitik uçot kitabının aparılması vəziyyətini yoxlamaq
- Baş kitab, jurnal-order №1, kassa kitabı, «Kassa» hesabı üzrə uçot registrləri, kassa mədaxil və məxaric orderləri
- kassa əməliyyatları icra edilərkən kassa intizamına əməl olunub-olunmamasını yoxlamaq
- bankdan və rəhbər təşkilatlarından alınan nağd pul məbləğlərinin vaxtında və tam mədaxil olunması vəziyyətini yoxlamaq
- kassaya daxil olan və kassadan buraxılan pul vəsaitləri üzrə əməliyyatların sənədlərlə rəsmiyyətə salınmasını yoxlamaq

547 Kassanın və kassa əməliyyatlarının yoxlanmasının qarşısında hansı vəzifələr durur?

- pul sənədlərində düzəlişlərin edilib-edilməməsini
- hər bir pul sənədində pulun qəbuluna dair pul alan şəxsin imzasının olmasını
- nağd pulun və digər qiymətlilərin kassada saxlanması və bankdan alınıb kassaya gətirilərkən mühafizəsinin təmin olunması vəziyyətini müəyyən etmək
- vergiyə cəlb olunmadan sonra mənfəətin bölüşdürülməsi qaydasına əməl olunma vəziyyətini yoxlamaq
- banklardakı açılan hesabat formalarını yoxlamaq

548 Nizamnamə kapitalının, əlavə kapitalın, ehtiyatların düzgün əks etdirilməsində auditor proseduraları hansılardır?

- xarici iqtisadi fəaliyyətlə məşğul olmaq haqqında icazənin mövcudluğunu yoxlamaq
- nizamnamə kapitalının uçotunun təşkilinin qüvvədə olan normativ aktların tələblərinə uyğunluğunu yoxlamaq, təsisədi sənədlərlə tanış olmaq
- ehtiyat fondlarının və digər fondların yaradılması haqqında qüvvədə olan qaydaya əməl olunmasını yoxlamaq
- hesabat formalarının qarşılıqlı əlaqələrinin təhlili
- mühasibat uçotunun vəziyyətinin müəssisədə qəbul olunmuş uçot siyasətinə uyğunluğunu yoxlamaq

549 Maliyyə hesabatının təqdim edilməsində yoxlamanın predmetinə nə aiddir?

- hesabatlar tərtib edildiyi tarixdən sonra müştəridə baş vermiş problemlərin müzakirəsi
- maliyyə hesabatlarında maliyyə vəziyyətinin bütün mövcud, real aspektlərinin əks etdirilməsi, maliyyə hesabatının onun qarşısında qoyulan tələblərə cavab verməsi
- direktorlar şurasının və digər rəhbər orqanlarının balansın tərtibindən sonrakı tarixə olan dövr üzrə iclas materiallarını öyrənmək
- vergiyə cəlb olunmadan sonra mənfəətin bölüşdürülməsi qaydasına əməl olunma vəziyyətini yoxlamaq
- banklarda açılan hesabat formalarını yoxlamaq

550 Auditor mühasibat hesabatının hansı maddələrini qiymətləndirməlidir?

- başlanğıc balansın məlumatları
- mühasibat uçotunda cari ilə, eləcə də keçən ilə aid dəyişikliklər baş verdikdə, o zaman səhvlər aşkar edilən dövrün hesabatında buna düzəlişlər verilməlidir
- kapital və maliyyə vəziyyəti, əsas vəsaitlərvə qeyri-maddi aktivlər, xammal, material, hazır məhsul və mallar sintetik və analitik uçot məlumatları
- illik hesabatların, rüblük hesabatların məlumatları

551 Müəssisədə mühasibat hesabatının audit yoxlanmasını həyata keçirən auditor hansı məqamlardan istifadə etməlidir?

- dövr üzrə qüvvədə olan hesabat formalarının təlimata uyğun tərtib edilməsi, hesabat məlumatlarının ilk sənədlərdə göstərilənlərə uyğun formalaşdırılması
- illik hesabatın yoxlanılmasına qədər balansın əsas vəsaitlər maddəsinin inventarlaşdırılması aparılarkən alınan məlumatlar yoxlanılmalıdır
- istər cari, istərsə də keçən ilə aid mühasibat hesabatlarında səhvlər aşkar edilərsə, o zaman məlumatların tərtib olduğu aşkar edilmiş hesabat dövrü üçün tətbiq edilmiş hesabatda düzəlişlərin aparılması yoxlanılmalıdır
- müəssisənin fəaliyyəti və əmlak vəziyyəti haqqında tam və düzgün informasiyanı formalaşdırmaq
- hesabatların düzgünlüyü yoxlanılarkən ilk növbədə hesabat dövrünün əvvəlinə olan qalıq məlumatlarının növbəti hesabat dövrünə düzgün köçürülməsi müəyyən edilməlidir

552 Müəssisədə uçotun jurnal-order forması tətbiq edildikdə hesabatlar necə doldurulur?

- rüblük hesabat məlumatlarına, aylıq hesabat məlumatlarına əsasən
- dövrüyyə-qalıq (caldo) balansı və memorial-orderlərlə
- mədaxil və məxaric sənədləri ilə
- hesabat formalarının tərtib olunmasına dair təlimatlara əsasən
- analitik və sintetik uçot məlumatlarına əsasən

553 Mühasibat (maliyyə) uçotunun auditində uçotun jurnal-order formasından istifadə edildikdə hansı hesabatlar nəyə əsasən doldurulur?

hesabat formalarının tərtib olunmasına dair təlimatlara
tətbiq edilən uçot məlumatlarına

- Baş kitabın, jurnal-orderin, cədvəllərin analitik və sintetik uçot məlumatlarına rüblük hesabat məlumatları, aylıq hesabat məlumatları illik hesabatın tərtib edilməsi ilə əlaqədar aparılmış inventarlaşmanın məlumatlarına

554 Mühasibat (maliyyə) hesabatının auditor yoxlanmasında təsərrüfat subyektinin hansı hesabatlarının və sənədlərinin cəlb olunması məqsəduyğundur?

mərkəzi arxivə verilməli olan sənədlər

- müəssisənin balansı, maliyyə nəticələri haqqında hesabat, pul vəsaitlərinin və kapitalın hərəkəti haqqında hesabat sintetik və analitik hesabların məlumatları mənfəət vəzərlər haqqında hesabat uçot registrləri, ilk sənədlər

555 Mühasibat (maliyyə) hesabatının auditində nələr nəzərdən keçirilir?

mühasibat uçotunun həqiqi vəziyyətinin yoxlanıb, onun qüvvədə olan əsasnamə ilə müqayisə edilməsi

- təsdiq olunmuş məlumatların və həqiqi rəqəmlərin hesabatlarda düzgün əke etdirilməsi ilk sənədlər, uçot registrləri, sintetik və analitik hesabların məlumatları uçot jurnallarının məlumatları, sənədlərin yerli arxivdə saxlanması maliyyə-təsərrüfat fəyyətinin tam, ardıcıl və sənədli müşahidə edilməsi

556 Audit yoxlaması aparılan zaman irəli gələn çətin vəziyyətdə, auditor öz fikrini yalnız audit olunan şəxsin rəhbərliyindən alınan yazılı izahat əsasında formalaşdırır. Bu düzgündürmü?

auditor müstəqil ekspertdir, amma qərarı ölkənin Auditorlar Palatası ilə razılaşdırmaqla qəbul edir;

bəli, bu milli audit standartlarında nəzərdə tutulur;

auditor müstəqil ekspertdir və bu vəziyyətdə özü üçün yanaşması ilə qərar verir;

- öz qərarını çıxaran zaman auditor təkcə bu izahatlara deyil, digər audit prosedurlarının nəticələrinə əsaslanmalıdır. bəli, bu beynəlxalq audit standartlarında nəzərdə tutulur;

557 Aşağıdakı prosedurlardan hansı auditora təşkilatın avadanlığa mülkiyyət hüququna aid sübutları daha dəqiq göstərə bilər?

avadanlığın saxlanma şəraitinin yoxlanılması.

avadanlığı satan şəxsdən yazılı təsdiq alınması;

avadanlığın faktiki mövcudluğunun yoxlanılması ;

- texniki pasportların və texniki avadanlığın satın alınması barədə müqavilənin yoxlanılması; maddi-məsuliyyət daşıyan şəxslərdən yazılı təsdiq alınması;

558 Auditor təşkilatı iqtisadi subyektin məcburi audit yoxlamasına ekspert kimi başqa audit təşkilatından auditor dəvət etdi. Bu qərar qanunidirmi:

əlbəttə, bu auditor təşkilatının beynəlxalq audit standartlarında göstərilmiş hüququdur;

doğrudur, əgər o müstəqil surətdə işləyirsə;

əlbəttə, bu onun ölkədə audit fəaliyyətinin normativ sənədlərində qeyd olunduğu hüququdur;

- xeyr, ekspert auditor təşkilatının ştatında qeydə alınmayan mütəxəssis olmalıdır. doğrudur, əgər o müstəqil cürətdə işləmirsə;

559 Ən etibarlı audit sübutlarını auditor necə dəyərləndirir:

bütün cavablar düzgündür;

audit olunan şəxsin işçi heyətindən alınan;

audit olunan şəxsin rəhbərliyindən alınan;

- bilavasitə auditor tərəfindən toplanılan; üçüncü şəxslərdən alınan;

560 Analitik prosedurlar nəyin bir formasıdır:

bütün cavablar doğrudur;
 mühasibat ucot hesablarında əməliyyatların düzgünlüyünə qiymət verən testlər;
 daxili nəzarət vasitələrinin testləri ;
 ● mahiyyəti üzrə yoxlama proseduru;
 mühasibat hesablarında vəsaitlərin qalığının düzgünlüyünə qiymət verən

561 Auditor sübutlarının alınmasının hansı metodu hesabatda əməliyyatların əks etdirilməsinin onların məqsədəuyğun və real olduğunu təsdiq edən ilkin sənədlərə qədər izləməsinə imkan verir?

düzgün cavab yoxdur;
 müxtəlif təsərrüfat əməliyyatlarının ucotu qaydasına əməl olunması;
 sənədlərin yoxlanılması;
 ● izləmə;
 müxtəlif təsərrüfat əməliyyatlarının ucota alındığı sənədlərin yoxlanılması və qaydalara əməl olunması;

562 Fırıldaqçılıq nəyi təsvir edir:

bütün cavablar doğrudur;
 aktivlərin, yaxud mənimsəmələrin düzgün qiymətləndirilməməsi riskini artıran şərtlərin və hadisələrin mövcudluğu;
 hesabi və məntiqi səhvlər nəticəsində maliyyə məlumatının təhrif edilməsi;
 ● təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən ucot məlumatlarının düzgün əks etdirilməməsi;
 təsərrüfat fəaliyyəti faktlarının düzgün təqdim olunmaması nəticəsində maliyyə informasiyalarının təhrif edilməsi;

563 Auditor ucotda əməliyyat xərclərinin dəqiq əks etdirilməsini yoxlamalıdır. Bu məqsədə nail olmaqda hansı mənbədən istifadə etmək olar:

“Kassa” hesabının analitik və sintetik registrləri ;
 digər müəssisələrin nizamnamə kapitalında iştirakı ilə bağlı vəsaitlərin sərf edilməsini təsdiq edən sənədlər;
 əsas vəsaitlərin sıradan çıxması barədə akt;
 ● əsas vəsaitlərin sıradan çıxması barədə akt və digər müəssisələrin nizamnamə kapitalında iştirakı ilə bağlı vəsaitlərin sərf edilməsini təsdiq edən sənədlər;
 “Mənfəət və zərər” hesabının analitik və sintetik ucot registrləri;

564 Mal qalığının təsdiqi zamanı aşağıdakı sübutlardan ən etibarlısı hansıdır:

bütün cavablar doğrudur;
 “Mallar” hesabı üzrə dövriyyə cədvəli;
 “Mallar” hesabı üzrə qalıq cədvəli ;
 ● inventarizasiya siyahısı;
 malların hərəkəti haqqında hesabat;

565 Auditor yoxlaması metodu nə deməkdir:

audit olunan şəxsə təzyiq göstərən üsullar;
 mühasibat yazılışlarının yoxlanılmasının təşkili;
 sənədlərin yoxlanılmasının təşkili;
 ● audit sübutlarını almaq üçün müstəqil prosedur növləri;
 sənədlərin və yazılışların yoxlanılmasının təşkili;

566 Ən etibarlı sübutlar hansılardır:

doğru cavab yoxdur;
 şifahi formada, nəinki yazılı ərizələr, sənədlər formasında;
 daxili mənbələrdən, nəinki kənar (üçüncü şəxslərdən) mənbələrdən alınan;
 ● kənar mənbələrdən (üçüncü şəxslərdən), nəinki daxili mənbələrdən alınan;
 audit olunan şəxsin idarə heyətindən alınan sorğudan, nəinki yazılı ərizələr;

567 Mahiyyət üzrə yoxlama prosedurları aşağıdakı formada aparılır:

yalnız əməliyyatların və vəsaitlərin qalıqlarının mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;

yalnız əməliyyatların mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;
yalnız analitik prosedurlar;

- audit prosedurlarını, əməliyyatların və vəsaitlərin qalıqlarının mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər.
yalnız vəsaitlərin qalıqlarının mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;

568 Daxili nəzarət vasitələrinin testləri nəyə münasibətdə auditor sübutlarının alınması məqsədi ilə aparılan yoxlamalardır?

bütün cavablar doğrudur;

mühasibat uçotu hesabatlarında vəsaitlərin qalığının düzgün əks etdirilməsi;

mühasibat uçotu hesabatlarında əməliyyatların düzgün əks etdirilməsi;

- muhasibat uçotu və daxili nəzarət sistemlərinin lazımi səviyyədə təşkili və səmərəli fəaliyyəti;
məlumatın açıqlanması;

569 Nəyin nəticəsində auditor sübutları əldə olunur:

düzgün cavab yoxdur

- daxili nəzarət vasitələrinin testləri və mahiyyət üzrə yoxlama prosedurları;
yalnız daxili nəzarət vasitələrinin testləri;
yalnız mahiyyət üzrə yoxlama prosedurları;
mühasibat uçotu və daxili nəzarət sisteminin təşkili və səmərəliliyi;

570 Təşkilatın müdiriyyətdən yazılı ərizələri alırlar:

auditin planlaşdırma mərhələsində yoxlamanın həcmnin və mahiyyətinin müəyyənəşdirilməsi üçün.

- maliyyə hesabatı üzrə əhəmiyyətli olan suallar üzrə;
maliyyə hesabatının doğruluğu haqda fikirlərin bildirildiyi zaman;
auditin planlaşdırma mərhələsində yoxlamanın həcmnin müəyyənəşdirilməsi üçün;
auditin planlaşdırma mərhələsində yoxlamanın mahiyyətinin müəyyənəşdirilməsi üçün;

571 Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olaraq “frontal yoxlama” terminini təyin edin:

mühasibat balansının passiv maddələrinə münasibətdə analitik prosedurlar .

- mühasibat uçotu sistemində bir neçə təsərrüfat əməliyyatını güdən test;
mühasibat uçotun hesablarının qalıqların dəqiq testi;
hesabatın ayrı-ayrı maddələrinə münasibətdə analitik prosedurları;
mühasibat balansının aktiv maddələrinə münasibətdə analitik prosedurlar;

572 Beynəlxalq audit standartlarına müvafiq olaraq “audit seçimi” terminini müəyyənəşdirin:

yoxlama üçün maliyyə hesabatının maddələrinin seçilməsi;

- əməliyyatların sinifi və hesablar üzrə qalıq maddələrinin 100%-dən aşağı olan münasibətdə audit prosedurlarının istifadəsi;
hesabın qalığına və ya əməliyyatlar sinifinə daxil olan maddələrin müəyyənəşdirilmiş seçimi.
yoxlama üçün mühasibat balansının passiv maddələrinin seçilməsi;
yoxlama üçün mühasibat balansının aktiv maddələrinin seçilməsi;

573 Beynəlxalq qaydalara müvafiq olaraq “etibarlıq dərəcəsi” termini analitik prosedurlarının qiymətləndirməsində nəyi ifadə edir:

audit sübutlarına etibarlıq dərəcəsi;

- analitik prosedurlarının nəticəsilə bağlı dərəcə;
bütün cavablar doğrudur.
audit rəyinə etibarlıq dərəcəsi;
analitik prosedurlarının istifadəsində auditorun rəyinə etibarlığı;

574 Analitik prosedurlarının yerinə yetirilməsi üsullarına aiddir:

məlumatın təsdiqlənməsi və sadə müqayisə üsulu.

- sadə müqayisə üsulu;
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi;
- məlumatların təsdiqlənməsi;
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi və məlumatların təsdiqlənməsi;

575 “Müfəttişlik” audit prosedurunun mahiyyəti nədədir:

subyektin pul vəsaitlərinin hərəkəti haqda hesabatının yoxlanılması.

subyektin mühasibat balansında maddələrin yoxlanılması;

hesablamaların riyazi yoxlanılması;

- yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;
- mənfəət və zərər haqqında hesabat maddələrinin yoxlanılması;

576 Auditdə maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi necə həyata keçirilir:

5 mərhələdə.

2 mərhələdə;

4 mərhələdə;

- 3 mərhələdə;
- auditorun seçimi ilə;

577 Auditor hansı formada işçi sənədlərini tərtib etməlidir :

statistika orqanlarının təyin etdiyi formada.

unifikasiya edilmiş ilkin sənədlərin albomlarda göstərilmiş formada;

xidmətlərin göstərilməsi barədə müqavilədə nəzərdə tutulan formada;

- auditin ümumi anlayışı üçün mümkün qədər dolğun formada;
- vergi orqanlarının təyin etdiyi formada;

578 Müşahidə etmə auditor proseduru nə deməkdir:

hesablamaların auditor tərəfindən müstəqil qaydada aparılması;

ilkin sənədlərdə riyazi hesablamaların dəqiqliyinin yoxlanılması;

audit olunan şəxs ətrafında daxildə və ya kənarında olan şəxslərdən informasiya axtarışı;

- auditor tərəfindən başqa şəxslərin yerinə yetirdiyi prosesin və ya prosedurun izləməsi.
- mühasibat qeydlərində riyazi hesablamaların dəqiqliyinin yoxlanılması;

579 Hansı mənbələrdən alınan audit sübutlarını auditor ən etibarlı qismində qiymətləndirir:

düzgün cavab yoxdur;

audit olunan şəxsə müqavilənin şərtlərindən asılı olaraq kənar və daxili mənbələrdən ;

daxili mənbələrdən;

- kənar mənbələrdən;
- kənar və daxili mənbələrdən alınan və eyni etibarlılıq dərəcəsinə malik olan auditor sübutları;

580 Auditor inamlılıq dərəcəsini aşağıdakı meyarlar baxımından müəyyən edə bilər:

- dürüstlük, kafilik və vaxtında qeydə alma;
- vaxtında qeydə alma;
- kafilik və vaxtında qeydə alma ;
- dürüstlük və vaxtında qeydə alma;
- dürüstlük və kafilik.

581 Auditor təşkilatı audit apardıqda kimin razılığı ilə ekspertin işindən istifadə edə bilər:

təşkilatın kreditorlarının;

ölkənin Auditorlar Palatasının;
vergi orqanlarının;
● audit olunan şəxsın;
ölkənin Maliyyə Nazirliyinin;

582 Aşağıdakı amillərdən hansı auditorun işçi sənədlərinin mahiyyətinə və həcminə ən az təsir edir:

düzgün cavab yoxdur
nəzarət riskinə auditor tərəfindən qiymət verilməsi;
müşərinin ucot qeydlərinin vəziyyəti;
● auditorun rəyinin növü;
ilkin uçot sənədlərinin sayı;

583 Məlumatların kompyuter vasitəsi ilə işlənilməsi hansı növ riskləri artırır:

hesabatın olmaması
uçot registrlərinin olmaması;
ilkin sənədlərin olmaması;
● bütün istifadəçilərin məlumat bazasına giriş imkanı
baş kitabın olmaması;

584 Müşərinin sənədlərində qeyd olunan qeyri-tipik maddələrin və hadisələrin audit sübutlarında göstərilməsi üçün hansı metodlardan istifadə etmək olar?

düzgün cavab yoxdur;
təsdiq etmə;
təkrar sayılma;
● izləmə;
təkrar sayılma və təsdiq etmə;

585 Yoxlama nəticəsində aşkara çıxarılan müvafiq vergi pozuntuları barədə vergi orqanlarını məlumatlandırmaq auditorun borcudurmu?

müşərinin tələbi ilə borcludur ;
vergi orqanının tələbi ilə borcludur;
borcludur;
● borclu deyil
kreditorların tələbi ilə borcludur ;

586 "Kassa" hesabı üzrə saldonun dəqiqliyini təyin etmək üçün aşağıdakı sübutlardan hansı daha etibarlıdır:

bütün cavablar doğrudur;
cədvəl №1 ;
kassirin hesabatı ;
● kassanın qəflətən yoxlanılması barədə akt;
1 №-li jurnal – order;

587 Audit yoxlaması keçirilərkən auditor:

yalnız vergi orqanlarının razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;
müstəqil işləyən auditorları cəlb edə bilər;
müstəqil işləyən auditorları cəlb edə bilməz;
● audit olunan şəxsın razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;
ölkənin Auditorlar Palatasının razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;

588 Göstərilmiş sübutlardan ən etibarlısı hansıdır:

telefonla alınan kreditor borcunun qanuniliyi barədə sübut;
● auditorun iştirakı ilə təşkilatda aparılan inventarizasiya nəticəsində ehtiyatların ucotunun dəqiqliyi barədə sübut;

şöbə rəhbərinin borcun alınması barədə sübutu ;
telefonla alınan debitor borcunun qanuniliyinin sübutu;
şöbə rəhbərliyi tərəfindən təqdim edilən kreditor borcunun qanuniliyi barədə sübut ;

589 İqtisadi subyekt auditorun iş sənədlərini mühasibat yazılışları əvəzinə işlədə bilərmə:

ölkənin Maliyyə Nazirliyinin rəyi ilə;
təşkilatın baş mühasibinin rəyi ilə;
bəli;

- yox;
- vergi orqanlarının rəyi ilə;

590 Audit yoxlaması başa çatdıqdan sonra iş sənədləri audit təşkilatında saxlanılmalıdır:

10 ildən az olmayaraq;
3 ildən az olmayaraq;
auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilə münasibətlərinin müddətindən asılı olaraq

- 5 ildən az olmayaraq;
- 1 il;

591 Audit sübutları aşağıdakı mənbədən əldə olunduqda daha etibarlı sayılır:

düzgün cavab yoxdur;
audit aparılan şəxsin işçi heyətinin sorğusu nəticəsində;
yalnız bir mənbədən;

- müxtəlif mənbələrdən (fərqli məzmunlu və bir-birinə zidd olmayan);
audit aparılan şəxsin idarə heyətindən alınan sorğu nəticəsində;

592 İş sənədlərinin mülkiyyətçisi aşağıdakılardır:

vergi orqanları.
auditor və audit olunan şəxs;
audit olunan şəxs;

- auditor;
ölkənin Auditorlar Palatası;

593 Maliyyə hesabatının doğruluğu, mühasibat uçotu və daxili nəzarətin lazımı qaydada təşkili barədə subyekt rəhbərinin izahatları nəyə aiddir:

doğru cavab yoxdur;
auditor sübutlarına;
auditorun iş sənədlərinə;

- auditor sübutları və iş sənədlərinə;
auditor rəylərinə;

594 Daxili auditin həcmi və məqsədi aşağıdakı amillərdən asılıdır:

doğru cavab yoxdur;
daxili audit xidmətinin işçilərinin ştat cədvəlinə uyğun sayından;
iqtisadi subyektin təşkilatı strukturundan;

- təşkilatın ölçüsü, təşkilatı strukturu və müdriyyətin tələblərindən;
iqtisadi subyektin sahə aidiyyatından;

595 Beynəlxalq qaydalara müvafiq olaraq daxili audit nəyi göstərir:

düzgün cavab yoxdur.
kənar auditorlar tərəfindən nəzarət edilən təşkilatın daxili xidməti fəaliyyəti;
subyektin mühasibat uçotunun və daxili nəzarətinin təşkilinin yoxlanılması;

- təşkilatın daxili xidməti tərəfindən həyata keçirilən qiymətləndirilmə fəaliyyəti;

ölkənin Auditorlar Palatası tərəfindən nəzarət edilən təşkilatın daxili xidməti fəaliyyəti;

596 Audit seçiminin statistik metodu nəyi nəzərdə tutur:

elementlərin təsadüfi seçimi və ehtimal nəzəriyyəsinin tətbiq edilməsini;
elementlərin sistemsiz seçimini;
elementlərin təsadüfi seçimini;
● düzgün cavab yoxdur.
ehtimal nəzəriyyəsinin tətbiq edilməsi;

597 Auditin planlaşdırılması mərhələsində analitik prosedurlarının tətbiqinin məqsədi:

auditin ümumi planının və proqramının tərtib edilməsi;
auditin ümumi planının tərtib edilməsi;
yoxlamanın müddətinə və keyfiyyətinə görə optimallaşdırılması;
● müştərinin biznesi barədə məlumatın alınması və maksimal risk sahələrinin aşkarlanması;
audit proqramının tərtib edilməsi;

598 Beynəlxalq audit təcrübəsində hansı audit sübutları inandırıcı və etibarlı sayılır:

düzgün cavab yoxdur.
şifahi alınan sübutlar
daxili mənbələrdən alınan sübutlar;
● bir-birinə zidd olmayan, müxtəlif mənbələrdən alınan müxtəlif xüsusiyyətli sübutlar;
daxili mənbələrdən və şifahi formada alınan sübutlar;

599 Son mərhələdə audit rəyinin tərtibatından əvvəl ətraflı, işlənmiş və dərin təhlil həyata keçirilir:

prosedurların yerinə yetirilməsi nəticələrinin.
fəaliyyətin nəticələrinin;
əmlak və maliyyə vəziyyətinin;
● bütün cavablar doğrudur;
təsərrüfat subyektinin gələcəkdə inkişaf etməsi imkanlarının;

600 Analitik prosedurlarının yerinə yetirilməsinin əsas mərhələləri hansılardır:

prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi və yerinə yetirilməsi;
prosedurun yerinə yetirilməsi
prosedurun məqsədinin təyin olunması və prosedurun növünün seçilməsi
● prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi, yerinə yetirilməsi və nəticələrinin təhlili.
prosedurun yerinə yetirilməsi nəticələrinin təhlili;

601 Audit proqramında göstərilir :

düzgün cavab yoxdur.
yoxlamanı aparən auditor üçün təlimat toplusu;
auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr
● audit yoxlamanının aparılması üçün onun təxmini həcmi və qaydası;
yoxlamanı aparən auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;

602 Audit firmalarının müqavilə əsasında auditor yoxlamasında iştirak etməyə kimi cəlb edə bilmək hüququ yoxdur:

düzgün cavab yoxdur;
müstəqil işləyən auditorları;
başqa auditor firmasından mütəxəssis-ekspertləri;
● yoxlanılan iqtisadi subyektin təsisçisi olan auditorları;
başqa auditor firmasından mütəxəssis-ekspertləri və müstəqil işləyən auditorları;

603 Auditor təşkilatı audit yoxlamasına ekspert dəvət edir. Audit olunan şəxsin rəhbərliyi eksperti qəti rədd etdi. Bu qərar qanunidirmi:

- bu məsələ vergi orqanları tərəfindən tənzimlənir ;
- bu məsələ milli audit standartlarında nəzərdə tutulmayıb;
- yox ;
- bəli ;
- bu məsələ beynəlxalq audit standartlarında nəzərdə tutulmayıb;

604 Auditor özünün işçi sənədlərinə müvafiq sənədlərin surətini əlavə edir. Bunun üçün kimin razılığı olmalıdır:

- ölkənin Auditorlar Palatasının;
- vergi orqanlarının;
- auditorun;
- müştərinin;
- ölkənin Maliyyə Nazirliyinin;

605 Əgər auditor audit olunan şəxsin rəhbərliyinin qüvvədə olan normativ sənədlərin tələblərinə əməl etməməsi faktlarını aşkar edibsə, o, bu barədə kimi məlumatlandırılmalıdır:

- audit olunan şəxsin rəhbər orqanını;
- istintaq orqanlarını;
- vergi orqanlarını ;
- ölkənin Auditorlar Palatasını;
- ölkənin Maliyyə Nazirliyini;

606 Auditorun iş sənədlərinə nömrə təhkim olunması sistemi və quruluşu kim tərəfindən müəyyən edilir :

- audit olunan şəxs tərəfindən;
- statistika orqanları tərəfindən;
- Maliyyə Nazirliyi tərəfindən;
- auditor firması tərəfindən;
- vergi orqanları tərəfindən ;

607 İqtisadi subyektin mühasibat hesabatında yol verilən səhvlər gözdən yayına bilərmi:

- düzgün cavab yoxdur ;
- müxtəlif səbəblərdən asılıdır;
- heç cür yayına bilməz;
- obyektiv və subyektiv səbəblər baxımından yayına bilər;
- səhvlərin miqdarından asılı olaraq;

608 Mühasibat hesabatında təhriflərə gətirən amillərə aiddir:

- məhsul alıcılarının dəyişdirilməsi.
- iqtisadi böhrana görə istehsalın həcmnin azaldılması;
- daha rentabelli malın istehsalının artırılması məqsədilə malın çeşidinin dəyişdirilməsi;
- məhz hesabat ilinin sonunda maliyyə nəticələrinin həcminə təsir edən qeyri-tipik sazişlər;
- bütün cavablar doğrudur;

609 Auditor işçi sənədlərində aşağıdakı məlumatı göstərməlidir:

- doğru cavab yoxdur
- yalnız audit yoxlamasının planlaşdırılması;
- yalnız auditor sübutlarından alınan nəticələri;
- audit olunan şəxsin işi həyətindən sorğu nəticəsində alınan məlumatı;
- auditor işinin planlaşdırılması, yerinə yetirilmiş auditor prosedurlarının mahiyyəti, müddəti və həcmi, auditor sübutlarının əsasında alınan nəticələr;

610 Audit sübutları bunlardır:

- doğru cavab yoxdur;
- yalnız audit planı;
- audit aparılan müddətdə alınan məlumatlar;
- yalnız auditorun hesabatı;
- yalnız audit proqramı;

611 Təqdim olunan maliyyə hesabatının doğruluğuna görə məsuliyyəti təşkilatın rəhbərliyi öz üzərinə götürür:

- şifahi formada;
- yazılı formada;
- doğru cavab yoxdur;
- şifahi formada və auditorla şəxsi söhbətlərdə;
- auditorla şəxsi söhbətlərdə;

612 Başqa auditorun işindən aşağıdakı hallarda istifadə olunur:

- üç və ya daha çox auditorun iştirakı ilə keçirilən birgə audit yoxlaması zamanı;
- iki və ya daha çox auditorun iştirakı ilə keçirilən birgə audit yoxlaması;
- iqtisadi subyektin maliyyə hesabatına daxil olan törəmə firmaların, bölmələrin və filialların maliyyə məlumatının yoxlanılması;
- iqtisadi subyektin qabaqki auditorların işlərinin nəticələrinin istifadəsi zamanı;
- düzgün cavab yoxdur.

613 Ekspertin işindən alınan audit sübutlarının etibarlıq dərəcəsini nə azaldır:

- ekspertin qarşısına qoyulan suallar.
- ekspertin təcrübəsi;
- ekspertin imici və təcrübəsi;
- ekspertin imici
- ekspertin subyektdən asılılığı;

614 Auditin planlaşdırılması mərhələsində analitik prosedurlar nəyə imkan yaradır:

- düzgün cavab yoxdur;
- audit prosedurlarının miqdarının və həcmnin azaldılması;
- yoxlanılan iqtisadi subyektin fəaliyyətinin dərk olunması, auditor riskinin dərəcəsinin dəqiq müəyyənləşdirilməsi və audit prosedurlarının miqdarının və həcmnin azaldılması.
- yoxlanılan iqtisadi subyektin fəaliyyətinin dərk olunması;
- auditor riskinin dərəcəsinin dəqiq müəyyənləşdirilməsi;

615 Audit yoxlamasının keçirilməsi müddətində aşağıdakı auditor prosedurları tətbiq edilir:

- mühasibat hesabatının faktiki göstəricilərinin plan və ya proqnoz göstəriciləri ilə müqayisəsi;
- mühasibat hesabatının faktiki göstəricilərinin plan və ya proqnoz, orta sahə və qeyri-mühasibat göstəriciləri ilə müqayisəsi
- mühasibat hesabatı göstəricilərinin qeyri-mühasibat göstəriciləri ilə müqayisəsi
- düzgün cavab yoxdur
- mühasibat hesabatı göstəricilərinin orta sahə göstəricilərilə müqayisəsi;

616 Şərti-müsbət rəy nədir?

- rəyin şərtlərlə verilməsi deməkdir
- məhdudiyət və uyğunsuzluğun olmasını göstərmək lazım olduqda rəyə daxil edilməsidir
- auditorun mühafizəsi bir sıra sahələrdə yoxlanılan maliyyə məlumatları üzrə verilən nəticələrə zidd olması deməkdir
- bir sıra sahələrdə qeyri-müəyyənliyin olmasıdır
- yoxlanılmış hesabatlar üzrə auditor rəyinin verilməsinin mümkünsüzlüyü deməkdir

617 Aşağıdakılardan hansılar auditor rəyinin növlərinə daxildir?

yoxlamanın məzmunu, təqdim olunan hesabatlarla dair rəy
iqtisadi subyektin təqdim etdiyi hesabat rəy
auditor yoxlamanının metodikası haqqında məlumatlara rəy
auditor rəyinin təsdiqi, auditorun ünvanı

- şərtsiz müsbət rəy, şərti müsbət rəy, mənfi rəy, auditor rəyi verməkdən imtina

618 Praktikada auditor rəyinin neçə növü vardır?

2.0

- 4.0

6.0

5.0

3.0

619 Auditor rəyinin əsas bölmələri aşağıdakılardan ibarətdir:

- auditoru aparan auditor barədə məlumat, yoxlamanın məzmunu, auditor rəyinin təsdiqi
iqtisadi subyektin qeydiyyatdan keçməsi haqqında sənədləri, lisenziyaların mövcudluğunu yoxlamaq
başqa auditor təşkilatları aparan bölmənin göstəricilərinin əsaslı kənarlaşma riskini öyrənmək
iqtisadi subyektə aid olan informasiyalar və normativ-hüquqi baza
proqnoz maliyyə informasiyalarının yoxlanmasının nəticələri haqqında hesabat, auditor təşkilatının ünvanı

620 Auditor rəyi dedikdə nə başa düşürsünüz?

- Bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, yerli idarəetmə və məhkəmə orqanları
üçün hüquqi əhəmiyyət kəsb edən sənəd başa düşülür
Uçot və hesabatın konkret forma və metodlarının məcmusu başa düşülür
Təbii və ya süni sübuta tətbiq olunan izahat, audit prosesində əhəmiyyətli yer tutan məntiqi sübutlar başa düşülür
Auditor təşkilatının hesabat tarixindən sonra baş verən hadisələrə auditor rəyində öz fikrini bildirməsi başa
düşülür
Mühasibat uçotunu aparan işçilərin sayı haqqında məlumat, mühasibatlığın strukturu və tətbiq edilən mühasibat
uçotu sistemi başa düşülür

621 Auditor tərəfindən audit olunan təşkilatın rəhbərinə verilən məlumatlar özündə birləşdirir:

- auditora məlum olan bütün informasiyalar;
audit nəticəsində yalnız auditorun diqqətini cəlb edən məsələlər;
düzgün cavabı yoxdur.
yalnız verqi orqanları ilə razılaşdırılan məsələlər;
yalnız baş mühasiblə razılaşdırılan məsələlər;

622 Əgər audit nəticəsində iqtisadi subyekt muh. hesabatında zəruri düzəlişləri aparmışdırsa, onda:

- auditor rəyində bu səhflərin düzəldilməsi barədə ehtiyac yoxdur;
auditor qərarında həmin düzəlişlər göstərilməlidir;
təşkilat özü həll edir;
auditor özü həll edir;

623 Auditor rəyinin imzalanması tarixi ilə digər tarixlər arasında nə kimi əlaqə var?

- düzgün cavabı yoxdur.
audit qərarının imzalanması tarixi iqtisadi subyektin maliyyə hesabatının hazırlanması tarixini qabaqlayır;
auditor qərarının imzalanması tarixi iqtisadi subyektlə müqavilənin başa çatdığı tarixdən sonra olmalıdır;
auditor qərarının imzalanması tarixi ilin yekununa görə muh. hesabatının təhvil verilməsi tarixindən gec
olmalıdır;
auditor qərarının imzalanması tarixi ilin yekununa görə muh. hesabatının təhvil verilməsi müddətini qabaqlayır;

624 Əqər auditorun yazılı informasiyada çoxsaylı səhflər və pozğuntular aşkarlanmışdırsa və həmin səhflərin və pozğuntuların tərkibinə görə müəssisənin muh. hesabatına müsbət auditor rəyi vermək mümkün deyilsə, onda belə edilməlidir:

- auditorun son fikri, auditor rəyində əks olunan fikir isə əslində formallıqdan başqa bir şey deyil;
- auditorun əvvəlki nəticələri; düzgün cavabı yoxdur. istənilən variant mümkündür auditor rəyinə aidiyyəti olmayan auditorun fikri;

625 Auditor təşkilatının rəhbərliyi dəyişdirildiyi halda yoxlanılan iqtisadi subyektin rəhbərliyi təqdim etməlidir

- yeni auditor təşkilatına əvvəlki auditor təşkilatının əvvəlki iki maliyyə ilinin nəticələri haqda informasiya təqdim edə bilər;
- əvvəlki auditor təşkilatının yoxlama nəticələri haqda hər hansı bir informasiya verməyə bilər;
- yeni auditor təşkilatına əvvəlki auditor təşkilatının ən azı son üç maliyyə ilinin nəticələri haqda auditin nəticələri haqqında yazılı informasiyanın yazılı surətini təqdim etməlidir;
- yeni auditor təşkilatına əvvəlki auditor təşkilatının əvvəlki maliyyə ilinin nəticələri haqda informasiya təqdim edə bilər (muhasibat uçotu hesabları üzrə giriş qalığını təsdiq etmək məqsədilə);
- yeni auditor təşkilatının tələbini yerinə yetirə bilər.

626 Auditin keçirilməsinin nəticələri haqda auditorun iqtisadi subyektin rəhbərinə təqdim etdiyi yazılı informasiyada auditor təşkilatı aşağıdakıları göstərməmişdir:

- iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün saxtalaşdırmalar;
- iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün səhvlər və saxtalaşdırmalar (muhasibat hesabatının etibarlılığına əhəmiyyətli təsir göstərə bilərsə);
- iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün səhvlər və saxtalaşdırmalar (hesabat dövrünün muhasibat hesabatının etibarlılığına hər hansı bir təsir göstərsə).
- iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün səhvlər;
- iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün səhvlər və saxtalaşdırmalar (hesabat tarixinə maliyyə hesabatının etibarlılığına əhəmiyyətli təsir göstərsə);

627 Əhəmiyyətli uyğunsuzluq anlayışı nə deməkdir?

- bu, müxtəlif vergi növləri üzrə deklorasiyada həmcins göstəricilər arasında ziddiyyət təşkil edir.
- əgər, sair informasiya, yoxlanılan maliyyə hesabatındakı məlumatlarla ziddiyyət təşkil etmirsə; belə bir anlayış Beynəlxalq Standartlarında yoxdur
- əgər, digər informasiyaların yoxlanılan maliyyə hesabatının məzmununa heç bir aidiyyəti yoxdursa, onu şərt etməyə ehtiyac duyulmur;
- bu, maliyyə hesabatının müxtəlif formalarındakı eyni göstəricilər arasında ziddiyyət təşkil edir;

628 Auditin Beynəlxalq Standartı 710 "Müqayisə"də maliyyə hesabatının təqdim olunmasının neçə metodu nəzərdə tutulur?

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

629 Aşağıda sadalanan amillərdən hansıları auditorun rəyinə təsir göstərmir?

- auditor işinin həcmnin məhdudluğu;
- təşkilatın fəaliyyətinin fasiləsizliyi haqda amil;
- auditor işinin məhdudluğu və uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək;
- uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək və təşkilatın fəaliyyətinin fasiləsizliyi haqda amil.
- uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək;

630 Muhasibat hesabatının tərkibi haqda auditor rəyi:

düzgün cavabı yoxdur.

- audit standartında müəyyən edilən məcburi elementlər olmalıdır; məcburi xarakter daşıya bilər; üç hissədən ibarət ola bilər: giriş, analitik və yekün; audit olunan şəxsin rəhbərliyi tərəfindən müəyyən edilir;

631 Auditor muhasibat hesabatının etibarlılığı haqda özünün fikrini bildirir:

bütün mümkün aspektlərdə.

- bütün əhəmiyyətli münasibətlərdə; hesabatla aid olan bütün detallarda; bütün əhəmiyyətli aspektlərdə; bütün mövcud və mümkün aspektlərdə;

632 Auditora əlavə informasiya verilməsindən imtina olunmuşdur. O, belə halda etməlidir:

ölkənin Auditor Palatasına müraciət etməlidir;

- modifikasiyalı qərar verməlidir. müqaviləni pozmaq; danışıqsız müsbət qərar verməlidir; məhkəməyə, yaxud arbitraj məhkəməsinə müraciət etməlidir;

633 Sadalanan məlumatlardan hansıları əlavə olaraq auditorun yazılı informasiyasına daxil oluna bilər?

auditor təşkilatının rekvizitləri;

- qeydlərin, çatışmazlıqların və tövsiyələrin siyahısı; audit olunan şəxsin rekvizitləri və auditin gedişində aşkarlanan əhəmiyyətli pozuntular. auditin gedişində aşkarlanan əhəmiyyətli pozuntular; auditor təşkilatının və audit onun rekvizitləri;

634 Auditor, hesabatın etibarlılığı haqda özünün fikrinə mütləq mənada inana bilərmi, əgər?

milli auditor standartları ilə təmin olunmuşdur;

- o, məhduddur; bütün cavablar düzgündür. beynəlxalq auditor standartları ilə təmin olunmuşdur; mütləq mənada (əgər auditor, daxili auditorun işinin nəticələrindən istifadə edərsə);

635 Auditor qərarının növləri əks etdirir:

düzgün cavabı yoxdur.

- mətndən asılı olaraq; auditor qərarının adında; auditor qərarının yekün hissəsində; auditor qərarının adında və onun hissəsində;

636 Audit aparılan təşkilata informasiyaların verilməsi qaydası, müddəti və prinsipləri:

təşkilatın kreditörələri ilə müzakirə olunur.

- audit aparılan təşkilatın və yaxud mülkiyyətçinin nümayəndəsi ilə müzakirə olunmalıdır; audit aparılan şəxslə və mülkiyyətçinin nümayəndəsi ilə müzakirə edilməməlidir; audit aparılan şəxsin baş mühasibi ilə müzakirə olunmalıdır; Auditor Palatası ilə müzakirə olunur;

637 Auditor idarə etmək üçün əhəmiyyət kəsb edən informasiyaların axtarılması üçün proseduralar hazırlamalıdır:

Auditor Palatası ilə razılaşmaq.

- xeyr;
bəli;
təşkilatın baş mühasibi ilə razılaşmaq;
təşkilatın rəhbəri ilə razılaşmaq;

638 Auditor hesabat tarixindən sonra baş verən hadisələrin maliyyə hesabatının təsirinə diqqət yetirməlidir:

auditorun özündən asılıdır.

- əlverişli, həm də əlverişsiz;
yalnız əlverişli;
yalnız əlverişsiz;
diqqət yetirmək lazım deyil;

639 Auditor rəyi imzalanan tarixədək hesabat dövründən sonra baş verən hadisələr, həmçinin auditor rəyi verilən tarixdən sonra aşkara çıxarılan faktlar belə adlanır

qiymətləndirici əhəmiyyət;

- hesabat dövründən sonrakı hadisələr;
düzgün cavabı yoxdur.
şərti hadisələr;
hesabat tarixində olan hadisələr;

640 Amilli modifikasiyalı auditor rəyi auditor fikrinə təsir göstərdikdə ola bilər:

düzgün cavabı yoxdur.

- yalnız mənfi fikir;
yalnız müvafiq düzəliş;
yalnız fikrin əks olunmasından imtina;
düzəliş, fikrin əks olunmasından imtina, mənfi;

641 Auditorun fikrinə təsir göstərən modifikasiyalı auditor rəyində ayrıca hissə nəzərdə tutulur:

düzgün cavabı yoxdur.

müştəri ilə razılaşdırılan rəyin məzmununda yerləşdirilir

- auditorun fikri yazılan bölmədən əvvəl qeydə alınır;
auditorun fikrindən sonrakı hissədə yerləşdirilir;
auditorun istədiyi bölmədə yerləşdirilir

642 Dələduzluq dedikdə nə başa düşülür?

uçot qeydlərində manipulyasiya, ilk sənədlərin və hesabat registrlərinin saxtalaşdırılması;

- bütün cavablar düzgündür;
düzgün cavabı yoxdur.
qanunvericilik və müəssisənin uçot siyasətində müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydaların düşüncəli surətdə saxtalaşdırılması;
uçot qeydlərində düşüncəli surətdə dəyişikliklər;

643 Auditor tərəfindən yanlış auditor rəyinin verilməsi gətirib çıxarır:

auditorun ixtisas attestatının ləğvi;

cinayət və inzibati məsuliyyət, habelə auditorun ixtisas attestatının ləğvi;

- cinayət məsuliyyəti və auditorun ixtisas attestatının ləğvi
cinayət məsuliyyəti;
inzibati məsuliyyət;

644 Auditor tərəfindən aşkara çıxarılan muh. hesabatındakı dəqiq olmayan göstəricilər yoxlanılan hesabat haqqında mənfi rəyin verilməsi üçün əsas sayıla bilərmi?

auditor şərti-mənfi rəy verməlidir.

- bəli;
- auditor modifikasiyalı rəy verməlidir;
- xeyr, beləki ilkin qalıqlar haqqında məsuliyyəti əvvəlki ildə yoxlama aparən auditor təşkilatı daşıyır;
- auditor şərti-müsbət rəy verməlidir;

645 Auditor təşkilatı auditor yoxlamasını qurtardıqdan və auditor rəyini müştəriyə verdikdən sonra aydın olmuşdur ki, rəyin analitik hissəsi normativ aktlara istinad olunmamışdır, təşkilat-müştərinin belə informasiyalara hüquqi çatırmı?

düzgün cavabı yoxdur.

- bəli;
- xeyr;
- əgər bu müqavilədə nəzərdə tutulmuşdursa;
- auditor həll edir;

646 Auditor təşkilatı məcburi auditor yoxlamalarının nəticələri üzrə yoxlanılan təşkilatın rəhbərinə təqdim edir:

informasiya təşkilatın rəhbərinin sorğusu əsasında təqdim olunur;

yalnız auditor rəyini;

- auditin keçirməyinin nəticələri üzrə yazılı informasiya (hesabat) və auditor rəyi;
- yalnız auditor yoxlamasının nəticələri üzrə yazılı informasiya (hesabat);
- informasiya təşkilatın baş muhasibinin sorğusu əsasında təqdim olunur.

647 Auditor yoxlamasının gedişində auditor təşkilatının peşəkar əməkdaşları yoxlanılacaq iqtisadi subyektin rəhbərliyi ilə ünsiyyət yarada bilər:

İnternet şəbəkəsi ilə əlaqə yaradılır.

- həm şifahi formada iqtisadi subyektə daxil olduqda, həm yazılı formada sorğu göndərildikdə;
- yalnız şifahi formada iqtisadi subyektə daxil olduqda;
- yalnız auditor təşkilatı tərəfindən iqtisadi subyektin rəhbərinin adına sorğu göndərildikdə;
- telefon ilə;

648 Ciddi saxtalaşdırma faktları anlayışı nə deməkdir?

əgər sair informasiya yoxlanılan maliyyə hesabatındakı məlumatlarla ziddiyyət təşkil edirsə;

- əgər sair informasiyalarının yoxlanılan maliyyə hesabatlarının məzmununa heç bir aidiyyəti yoxdursa, onu şərtinə ehtiyac yoxdur;
- belə bir anlayış Beynəlxalq Standartlarda yoxdur;
- bu maliyyə hesabatının müxtəlif formalarındakı eyni göstəricilər arasındakı ziddiyyət təşkil edir
- bu müxtəlif vergi növləri üzrə deklorasiyada həmcins göstəricilər arasında ziddiyyət təşkil edir.

649 Müvafiq göstəricilər bunlardır:

bütün cavablar düzgündür.

- ötən dövrlərə aid məlumatların maliyyə hesabatlarında açıqlanması cari ilin maliyyə hesabatına onun tərkib hissəsi kimi daxil edilir;
- ötən dövrlərə aid məlumatların maliyyə hesabatlarında açıqlanması cari ilin maliyyə hesabatına onun tərkib hissəsi sayılmadan daxil edilir;
- Beynəlxalq Audit Standartlarında belə anlayış yoxdur;
- ötən dövrlərə aid məlumatlar müqayisə olunmaq üçün cari ilin maliyyə hesabatına daxil edilmir;

650 Auditor fəaliyyətinin hansı növləri üçün Auditin Beynəlxalq Standartı 710 “Müqayisə”dən istifadə olunur?

düzgün cavabı yoxdur.

digər informasiyaların auditor yoxlaması üçün;

maliyyə hesabatının auditor yoxlaması üçün;

- maliyyə hesabatının və adaptasiya olunan şəkildə digər informasiyaların auditor yoxlaması üçün;

material resurslarının alınması müqavilələrinin auditor yoxlaması üçün;

651 Auditor, auditor rəyinə maliyyə hesabatı təsdiq olunan tarixdən əvvəlki tarixi qoya bilərmə?

- istənilən halda edə bilər;
 istəyindən asılı olaraq edə bilər;
 bilər, (əgər bu, auditin keçirilməsi müqaviləsində nəzərdə tutulmuşdursa);
- edə bilməz, bu Beynəlxalq Audit Standartlarının tələblərinə ziddir.
- iqtisadi subyektin rəhbərliyinin razılığı ilə edə bilər;

652 Auditin Beynəlxalq Standartlarına müvafiq olaraq, auditor rəyinə hansı əsas paraqraflar daxil edilməlidir:

- düzgün cavabı yoxdur.
 giriş paraqrafı və auditorun fikrini əks etdirən paraqraf;
 auditor rəyinin strukturu;
- giriş paraqrafı, auditin həcmi təsvir edən paraqraf, auditorun fikrini əks etdirən paraqraf;
 giriş paraqrafı və auditin həcmi təsvir edən paraqraf;

653 Auditor firması müştəriyə auditor yoxlamasının nəticələrini təqdim etdiyi hansı hallarda düzgün hərəkət edir?

- düzgün cavabı yoxdur.
 üç nüsxədən ibarət auditor rəyi və mühasibat hesabatı – 3 nüsxə;
 auditor rəyi: giriş hissəsi – 2 nüsxə, analitik hissə - 2 nüsxə, yekün hissəsi – 3 nüsxə, hesabat – 1 nüsxə;
- auditor və iqtisadi subyekt arasında razılığa gəlinən sayda – hər bir tərəf üçün bir nüsxədən az olmamaqla;
 üç nüsxədən ibarət auditor rəyi və mühasibat hesabatı – 2 nüsxə;

654 Auditor rəyində audit olunan şəxs barədə məlumatlar olmalıdır:

- yerləşdiyi ərazi.
 adı;
 təsisçilər haqda məlumat;
- dövlət qeydiyyatı haqda şəhadətnamənin nömrəsi və tarixi
 fəaliyyət növünü həyata keçirmək haqda icazənin məlumatları;

655 Auditor rəyi qaydaya görə göndərilir;

- audit olunan şəxsin icra orqanına (menecmentinə);
 audit olunan şəxsin yerləşdiyi ərazisinin maliyyə orqanına.
 audit olunan şəxsin yerləşdiyi ərazisinin vergi və gömrük orqanlarına;
 audit olunan şəxsin yerləşdiyi ərazisinin vergi orqanına;
- audit olunan şəxsin (səhmdarın, mülküyyətçisinin, direktorlar şurasına);

656 Auditor rəyinin adı olmalıdır:

- mühasibat hesabatının etibarlılığı haqda müstəqil auditorların arayışı.
 mühasibat hesabatının auditinin nəticələri haqda auditorun rəyi;
 mühasibat hesabatının etibarlılığı haqda müstəqil auditorların rəyi;
- mühasibat (maliyyə) hesabatı üzrə auditor rəyi;
 mühasibat hesabatının auditinin nəticələri haqda auditorun aktı;

657 Auditor, auditor qərarını imzalamalıdır:

- düzgün cavabı yoxdur.
 illik mühasibat hesabatı təqdim edildikdən gec olmayaraq;
 səhmdarların illik iclası keçirildəndən gec olmayaraq;
- iqtisadi subyektin mühasibat hesabatı hazırlanılan tarixdən gec olmayaraq;
 vergi orqanlarından yazılı icazə alındıqdan sonra;

658 Auditor qərarı qəbul edilən tarixdən sonra iqtisadi subyektlə razılığa gəlmədən auditor qərarında hər hansı bir dəyişikliyə yol verilə bilməz:

- səhmdarların illik iclasında.
- təsisçilərlə iş başa çatdıqda
- müqavilə üzrə iş başa çatdıqda;
- auditor qərarı imzalandıqda;
- müqavilə əsasında işə başlanıldıqda;

659 İqtisadi subyektə zərər gətirən qeyri-peşəkar audit yoxlaması aşkarlananda auditordan, yaxud auditor firmasından vurulan zərərlər və cərimələr tutula bilər:

- vergi orqanının qərarlı əsasında;
- auditor firmasının (auditorun) rəhbərinin qərarı əsasında;
- lisenziya verən orqanın qərarı əsasında;
- məhkəmənin, yaxud arbitraj məhkəməsinin qərarı əsasında.
- yerli idarəçilik orqanın qərarı əsasında;

660 Auditor qərarı auditor firması tərəfindən hökmən təqdim olunmalıdır:

- yalnız Auditorlar Palatasına
- müştəriyə və müştərinin hesabatından istifadə edənlərə;
- müştəriyə və yerli vergi xidmətinə;
- yalnız müştəriyə;
- müştəriyə və Auditorlar Palatasına;

661 Maliyyə hesabatı hazırlandıqdan sonra auditor etməlidir:

- düzgün cavabı yoxdur.
- hesabatda bütün dəyişiklikləri aparmalıdır;
- bütün yeni açılan faktları tədqiq etməlidir;
- bütün yeni açılan faktları tədqiq etməməlidir;
- bütün yeni açılan faktları tədqiq etməlidir və hesabatda bütün dəyişiklikləri aparmalıdır;

662 Auditor auditin nəticələri üzrə informasiyalar haqda məlumat verməlidir:

- düzgün cavabı yoxdur.
- yalnız yazılı formada;
- yalnız şifahi formada;
- şifahi yaxud yazılı formada;
- ümumiyyətlə məlumat vermir;

663 Əgər auditor belə bir fikrə gəlirsə ki, audit aparılan şəxsin maliyyə hesabatı onun təsərrüfat maliyyə fəaliyyətinin haqqında etibarlı məlumat verir, onda auditor hazırlayır:

- düzgün cavabı yoxdur.
- mənfi modifikasiyalı auditor rəyi;
- modifikasiyalı auditor rəyi;
- birbaşa müsbət auditor rəyi;
- rəy verməkdən imtina edir;

664 Auditorun rəyi bəzən yanlış kimi qiymətləndirilə bilər

- bütün cavablar düzgündür
- Maliyyə Nazirliyi tərəfindən;
- verqi orqanları tərəfindən;
- məhkəmə orqanları tərəfindən
- Auditor Palatası tərəfindən;

665 Auditorun rəyi aşağıdakılara zəmanət verir:

- düzgün cavabı yoxdur.
müəssisənin maliyyə hesabatındakı əhəmiyyətli səhflər tamamilə aşkara çıxarılmışdır;
dələduzluğa və müəssisənin maliyyə hesabatlarındakı əhəmiyyətli səhflərə yol vermir;
- bütün cavablar düzgündür;
səhflər düzəldilmişdir;

666 Auditor rəyinə aiddir:

- sözsüz müsbət və şərti müsbət
şərti müsbət;
sözsüz müsbət;
- sözsüz müsbət, şərti müsbət və mənfə.
mənfə;

667 Əgər yoxlanılan müəssisə tərəfindən auditor rəyindəki qeydlər aradan qaldırılmamışdırsa, onda auditor nə etməlidir?

- düzgün cavabı yoxdur.
o, həmin məsələ haqda səhmdarların ümumi iclasına məlumat verir;
o, muhasibat uçotu və hesabatda yol verilən səhvləri düzəldilməsini gözləməlidir;
- o, muhasibat hesabatında aşkara çıxarılan səhfləri nəzərə almaqla auditor rəyini rəsmiyyətə salır;
o, həmin məsələ haqda dövlətin nəzarətədiçi orqanlarını məlumatlandırır;

668 Auditor yoxlamasının aparılması üçün müqavilə bağlayan təşkilat auditor təşkilatından auditor qərarı alır:

- onun buna hüququ vardır;
əgər rəy modifikasiya olunmuşdursa
auditor yoxlamasının müqavilənin məzmunundan asılı olaraq;
əgər rəy mənfədirsə;
əgər rəy şərti mənadada müsbətdirsə

669 Muh. hesabatının etibarlılığın təsdiq edən auditor rəyi illik muh. hesabatının tərkibinə daxil edilməlidir:

- yuxarı orqan həll edir.
əgər bu hesabat məcburi auditdən keçmirsə;
hər hansı bir hüququ şəxs;
- əgər bu hesabat qüvvədə olan qanunvericiliyə uyğundursa, məcburi auditdən keçməlidir;
verqi orqanı həll edir;

670 Auditor yoxlamasının gedişində subyekt rəhbərinin yalnız yazılı formada verdiyi izahatlara aiddir:

- çoxsaylı təsdiqədiçi ilkin sənədlər tələb olunur və muhasibat hesabatının etibarlılığı üçün auditor tərəfindən əhəmiyyətli hesab olunur.
böyük həcmdə təsdiq edilən ilk sənədlər tələb olunur;
muhasibat hesabatının etibarlılığı üçün yoxlanılan iqtisadi subyektin rəhbəri tərəfindən etibarlı hesab olunur;
- muhasibat hesabatının etibarlılığı üçün auditor tərəfindən əhəmiyyətli hesab olunur;
muhasibat hesabatının etibarlılığı üçün yoxlanılan təşkilatın baş muhasibi tərəfindən əhəmiyyətli hesab olunur;

671 Auditor rəyi tərtib edilən tarixdən sonra, daxil olan sair informasiyalarla auditorun tanış olması zəruridirmi?

- xeyr;
bəli, əgər bu iqtisadi subyektin rəhbərliyi tərəfindən bəyənilmişdirsə;
bəli, əgər bu müştəri ilə əlavə müqavilədə nəzərdə tutulmuşdursa;
- bəli.
bəli, əgər bu iqtisadi subyektin baş muhasibi tərəfindən bəyənilmişdirsə;

672 Müqayisə olunan maliyyə hesabatı:

- Beynəlxalq Audit Standartlarında belə anlayış yoxdur.
cari ilin maliyyə hesabatına həm daxil edilə, həm də edilməyə bilər;
cari ilin maliyyə hesabatının bir hissəsidir;
- cari ilin maliyyə hesabatının bir hissəsi deyil;
ötən illərin maliyyə hesabatının bir hissəsidir;

673 Beynəlxalq Audit Standartlarında neçə növ rəy nəzərdə tutulmuşdur?

- 6.0
3.0
4.0
● 5.0
2.0

674 Auditor yoxlamanın həcmi termini nə deməkdir?

- düzgün cavabı yoxdur.
yoxlanılan uçot registrlərinin sayı;
yoxlanılan sənədlərin sayı;
- auditor proseduru yerinə yetirən auditorun bacarığı;
auditin keçirildiyi dövr;

675 Səhmdar cəmiyyətinin baş muhasibi auditor yoxlaması gedişində kommersiona sirri sayılan sənədləri verməkdən imtina etmişdir. Auditor, ona təqdim olunan sənədlərdə praktik olaraq heç bir səhv aşkarlaya bilməsə də danışıqsız müsbət rəy verməmişdir. Kim haqlıdır?

- iqtisadi subyektin rəhbərliyi
iqtisadi subyektin baş muhasibi;
bu münaqişə audit üzrə normativ bazanın olmaması üzündən baş vermişdir;
- auditorlar.
iqtisadi subyektin maliyyə şöbəsi;

676 Auditor rəyində auditor-hüququ şəxs barədə aşağıdakı məlumatlar olmamalıdır:

- dövlət qeydiyyatı haqda şəhadətnamənin nömrəsi və tarixi.
yerləşdiyi yer;
auditor fəaliyyətini aparmaq üçün icazənin verilməsi tarixi və nömrəsi;
- ştatda olan auditorlar haqqında məlumat;
adı;

677 Auditor belə bir qərara gəlmişdir ki, muhasibat uçotunun aşağı səviyyədə olması üzündən auditor yoxlaması aparmaq mümkün deyildir. Belə halda auditor nə etməlidir?

- məhkəməyə, yaxud arbitr məhkəməsinə müraciət etməlidir;
muhasibat uçotunun bərpası üçün özünün təklifini verməsi və daha sonra auditor rəyi hazırlamalıdır;
yalnız auditor tərəfindən yoxlanılan məsələlərə müsbət rəy verməlidir;
- muhasibat uçotunun bərpası haqda tövsiyyə verməlidir.
bu haqda ölkənin Auditor Palatasını məlumatlandırılmalıdır;

678 Auditor təşkilatı auditor qərarına tarix qoymalıdır:

- düzgün cavabı yoxdur.
iqtisadi subyektin maliyyə hesabatı hazırlanandan sonra;
iqtisadi subyektin muhasibat hesabatı hazırlanılanaq;
● iqtisadi subyektin muhasibat hesabatının təsdiq olunması tarixindən tez olmayaraq;
vergi orqanlarından yazılı icazə alındıqdan sonra;

679 Auditor yoxlamasının başa çatmağı nəzərdə tutur:

düzgün cavabı yoxdur.

məhf olunan gələcəkdə müəssisənin həyat fəaliyyətinə qiymət verilməsi;

balans tərtib olunan tarixdən sonra uçot registrlərinin yoxlanılması və aşkarlanan yeni faktlar barədə müəssisə rəhbərliyi ilə müzakirə aparılması;

- auditor hesabatının tərtib olunması;
- bütün cavablar düzgündür.

680 Auditor yoxlamasının nəticələrinə aiddir

bütün cavablar düzgündür

yoxlanılan iqtisadi subyektin rəhbərinə göndərilən informasiya

yoxlama akti;

- auditor qərarı;
- yoxlanılan iqtisadi subyektin təsisçilərinə (səhmdarlara) göndərilən informasiya;

681 Hansı hallarda bankda fidusnar vəzifə meydana çıxır?

düzgün cavab yoxdur.

faizlər ödənildikdə;

kreditlər verildikdə;

kreditlər verildikdə və faizlər ödənildikdə;

- etibarlı əməliyyatlar həyata keçirildikdə;

682 Beynəlxalq kommersiya banklarının auditor yoxlaması zamanı auditorun işinin mərhələləri digər subyektlərin auditor yoxlamalarından fərqlənirmi?

auditorun işinin bütün mərhələləri uzrə fərqlənir.

əgər, yoxlama bankın bütün fəaliyyətini əhatə edirsə, fərqlənir;

- fərqlənir;
- auditorun işinin hazırlıq mərhələləri uzrə fərqlənir;
- əgər, bu təərflərin razılığında nəzərdə tutulmuşdursa, fərqlənir;

683 Hansı proseduralar KİS nəzarətin tətbiqi vasitələrini özündə birləşdirir?

girişə nəzarət, nəticələrə nəzarət;

- girişə nəzarət, kompyuter fayllarına nəzarət, nəticələrə nəzarət
- düzgün cavab yoxdur.
- təşkilati və idarəetmə nəzarəti;
- proqram təminatına nəzarət, təşkilati və idarəetmə nəzarəti;

684 Daxili nəzarət vasitələrinin hansı növləri PMAP 1008 “Risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemi” – KİS-in xarakteristikası və onunla əlaqədar məsələlər sisteminə aiddir?

xüsusi və tətbiqi;

ümumi, özünəməxsus və tətbiqi;

- ümumi və tətbiqi;
- ümumi, xüsusi və tətbiqi;
- özünəməxsus və tətbiqi.

685 Daxili nəzarətin hansı vasitəsi məlumat bazasının məkanına aid edilmir?

baş kitabın hazırlanması və məlumat bazasına giriş.

məlumatlara mülkiyyət hüququ;

məlumat bazasına giriş;

məlumatlara mülkiyyət hüququ və məlumat bazasına giriş;

- baş kitabın hazırlanması;

686 İnteraktiv kömpyuter sistemlərində əməliyyat jurnalları hansı nəzarət funksiyasını həyata keçirir?

düzgün cavab yoxdur.

parol üzərində nəzarət və icazə verilən əməliyyatlar;

- hər bir interaktiv əməliyyat üçün auditor nəzarətinin yaradılması
- parol üzərində nəzarət;
icazə verilən əməliyyatlar;

687 Riskin hansı növü bank məhsulları və xidmətləri ilə əlaqədar risk qruplarına aid edilmir?

kredit riski;

- əməliyyat riski;
- kredit riski və faiz dərəcəsi riski;
əməliyyat riski və faiz dərəcəsi riski.
faiz dərəcəsi riski;

688 Beynəlxalq kommersiya banklarının auditi zamanı Beynəlxalq Audit Standartlarının tələblərinə əməl olunmalıdır mı?

- həmişə əməl olunmalıdır;
- əgər bu, auditor və bank arasındakı razılaşmada nəzərdə tutulmuşdursa, əməl olunmalıdır;
əməl olunmamalıdır;
əgər bu, vergi orqanları tərəfindən tövsiyyə edilməmişdirsə, əməl olunmalıdır;
əgər bu, bankın rəhbərliyi tərəfindən bəyənilmişdirsə, əməl olunmalıdır.

689 Auditor qərarından istifadə edənlər auditorun fikrindən bankın gələcək fəaliyyətinin qarantı kimi istifadə edə bilərlər mi?

əgər istifadəçinin həmin bankla əlaqəsi varsa.

bəli, bu bankların auditinin başlığı məqsədidir;

bəli, əgər belə bir qarant auditin keçirilməsi haqqında müqavilədə nəzərdə tutulmuşdursa;
auditor qərarının mahiyyətindən asılıdır;

- xeyr, bu bank auditinin məqsədi deyildir;

690 Bank müfəttişləri ilə auditor müfəttişləri arasındakı informasiya axını bankdan yan keçməklə, aparıla bilərlər mi?

maliyyə orqanlarının icarəsi ilə ola bilər.

vergi orqanlarının icarəsi ilə ola bilər;

- müstəsna hallardan başqa, ola bilməz;
- ola bilməz;
istənilən hallarda ola bilər;

691 Banklararası təsdiq edilmələr üzrə sorğulara verilən cavablar kimə göndərilə bilər?

sorğu göndərən bankı;

- bilavəsitə auditora;
- təşkilatın təsisçisinə.
vergi orqanına;
auditora, yaxud cavabdeh tərəfin seçimi üzrə banka;

692 PMAP 1009 “Kömpyuterlər vasitəsilə auditin metodları” sisteminə uyğun olaraq hansı tərkib hissələr auditorun proqram təminatı özündə birləşdirir?

Düzgün cavab yoxdur

- proqram paketi, xüsusi təyinatlı proqramlar, proqram-utilitlər
- proqram paketi, xüsusi təyinatlı proqramlar;
xüsusi təyinatlı proqramlar, proqram-utilitlər;
proqram paketləri və proqram-utilitlər;

693 Məlumat bazası sistemlərinin elementlərini sadalayın:

düzgün cavab yoxdur

- məlumat bazası və məlumat bazasının idarə olunması sistemi;
məlumat bazası və fayllar bazası;
faktlar bazası və məlumat bazasının idarə olunması sistemi;
məlumat bazası və faktlar bazası;

694 Hansı vəzifə məlumat bazasının müdiriyyətinin vəzifəsi hesab olunur?

ştat cədvəlinin hazırlanması

- kompyuter əməliyyatlarının koordinasiyası
kompyuter əməliyyatlarının koordinasiyası və uçot siyasətinin hazırlanması.
ştat cədvəlinin hazırlanması və uçot siyasətinin hazırlanması;
uçot siyasətinin hazırlanması;

695 Bankomatlar terminalların hansı tiplərinə aid edilir?

əsas təyinatlı terminallar;

- xüsusi təyinatlı terminallar;
düzgün cavab yoxdur.
bütün cavablar düzgündür;
qarışıq təyinatlı terminallar;

696 PMAP 1001 “KİS Məkəni”- muxtar mikrokompyuterlər kimi tanınan mikrokompyuterlərin konfigurasiyalarını sadalayın:

lokal şəbəkə və qoşulan sistemlər;

müstəgil işçi stansiyası, lokal şəbəkə, qoşulan sistemlər;

düzgün cavab yoxdur.

- müstəgil işçi stansiyası, lokal şəbəkə, qoşulan sistemlər;
müstəgil işçi stansiyası və qoşulan sistemlər;

697 Kiçik müəssələrinin auditi zamanı nəzarət sisteminin riskinin artmasının başlıca amilləri hansıdır?

düzgün cavab yoxdur.

- əməkdaşların vəzifələrinin lazımı səviyyədə bölüşdürülməsi;
əməkdaşların sayının çoxluğu;
vəzifələrin çox xırdalığa bölünməsi;
bütün cavablar düzgündür;

698 PMAP 1000 “Banklararası təsdiq edilmələrin proseduraları” sisteminə uyğun olaraq cari, ssuda və digər hesablar üzrə məktub sorguda hansı informasiyalar olmalıdır?

valyuta hesabının növləri.

hesabın təsviri və valyuta hesabının növü;

- hesabın təsviri, valyuta hesabının nömrəsi və növü;
hesabın təsviri və nömrəsi;
valyuta hesabının nömrəsi və növü;

699 Əgər obyektin müxtəlif kompyuter faylları yoxlamanın aparıldığı anda əlçatmazdırsa, onda auditor nə etməlidir?

düzgün cavab yoxdur.

- həmin faylların qorulması üzrə fəaliyyət göstərmək və yaxud həmin faylların zəruri olduğu iş müddətini dəyişdirmək;
həmin faylların qorulması üzrə fəaliyyət göstərmək;
həmin fayllar üçün zəruri sayılan iş müddətlərini dəyişdirmək;
kompyuterlərin dəyişdirilməsi üzrə fəaliyyət göstərmək;

700 Mikrokompyuterlər daha necə adlanır?

- fərdi kompyuterlər və yaddaş çipləri.
- elektron qeyd kitabçası və yaddaş çipləri;
- yaddaş çipləri;
- elektron qeyd kitabçası;
- fərdi kompyuterlər;